

Cek London

# HEKAYƏLƏR

Meksikalı • Həyat eşqi  
Boz qurd • Tonqal




84(7Cəc)-44  
L 83

Cek London

# HEKAYƏLƏR

Fond 2015



MƏCBURİ NÜSXƏ

No \_\_\_\_\_

F. Kəçərli adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
INV. № 40541

3.00 AZN

40541

Cek London – 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşayıb yaratmış görkəmli Amerika yazıçılarından biridir. Onun qəhrəmanları çətinliklərlə mübarizə aparmağa hazır olan, təhlükənin gözünə dik baxan sadə, amma qoçaq insanlardır. İşləmək, fəaliyyət göstərmək coşqusu və ətraflarında baş verən hadisələrin iştirakçısı olmaq arzusu bu insanları birləşdirən ortaq xüsusiyyətlərdir.

Bu kitabda gənc oxucuların çox bəyəndikləri “Boz qurd”, “Həyat eşqi”, “Meksikalı” və “Tonqal”, hekayələri ilə tanış ola biləcəksiniz. Yaziçinin digər əsərlərində olduğu kimi, bu hekayələrdə də sadə insanların cəsarətindən və igidliyindən bəhs edilir.

Cek London  
HEKAYƏLƏR  
“Qanun” Nəşriyyatı, 2011  
“Əli və Nino” Nəşriyyatı, 2011  
120 səhifə. 1000 tiraj.

Tərcümə edənlər:  
M.Süleymanov  
M.Rzaquluzadə

ISBN 978-9952-26-231-5

© “Qanun” Nəşriyyatı, 2011  
© “Əli və Nino” Nəşriyyatı, 2011  
© “Gənclik”, 1985

“Qanun” Nəşriyyatı  
Bakı, AZ 1102, Tbilisi pros., II Alatava 9.  
Tel: (+994 12) 431-16-62; 431-38-18  
Mobil: (+994 55) 212 42 37  
e-mail: info@qanun.az  
www.qanun.az

“Əli və Nino” Nəşriyyatı  
Bakı, Azərbaycan  
Z.Tağıyev, 19.  
Tel.: (+994 12) 493 04 12  
e-mail: info@alinino.az  
www.alinino.az

## BOZ QURD

**A**dın qaloşlarını geymək üçün geri qayıtdı, çünkü otlar şəhli olduğundan yaş idi; qayıdib artırmaya çıxdıqda, gördü ki, onu gözləyən ori açılmaqdə olan gözəl badam qöncəsinin seyrinə ləzzətlə elə aludə olmuşdur ki, dünyada hər şeyi yadından çıxarmışdır. Qadın ətrafa göz gəzdirib, meyvə ağacları arasındaki uca otların içini nəzərlərilə axtardı.

- Bəs Qurd hanı? – deyə qadın soruşdu.
- İndicə burdaydı ki.

Uolt İrvin çiçəklər aləminin seyrindən ayrılib, ətrafa boylandı.

- Gərək ki, o, dovşan qovlayırdı.
- Qurd! Ay Qurd! Gəl ha! –deyə Mec çağırıldı.

Onlar mumdan qayrılmış zinqirovlara bənzər çiçəklərlə dolu mansanit kolları arasilə gedib, kəndarası yola çıxan cığırla üzüsağı yönəldilər.

İrvin iki çəçələ barmağını ağızına soxdu və zil fiti Mecin çağırış səslərinə qarışdı.

Qadın tez qulaqlarını tixayıb, dözümsüz halda üz-gözünü qırışdırdı.

– Of! Belə incə bir şair ola-ola, gör necə iyrənc səslər çıxarırsan! Az qaldı qulağının pərdəsi partlasın. Bilirsənmi nə var, deyəsən, fit çalmaqda lap küçə uşaqlarını da ötərsən.

– Aha-a! Budur ha, Qurd gəldi.

Təpənin sıx kolluqları arasından quru budaqların sıqqıltısı eşidildi və birdən-birə onların başı üzərində, qırxfut hündürlüyündə sıldırım bir qayanın üstündə Qurdun başı və bədəni göründü. Onun yerə möhkəm dirənmiş qüvvətli qabaq işcələrinin altından bir daş qopdu və it qulaqlarını şəklayıb, aşağı yuvarlanan bu daşı ta onların ayaqlarının yanına gəlib çatıncaya qədər izlədi. Onda it gözlərini sahiblərinə çevirdi, dişlərini ağarda-ağarda ağızını geniş açıb ümsündü.

– Qurd! Ay Qurd! Mehriban Qurd! – deyə kişi ilə qadın hər ikisi birlikdə aşağıdan səsləndilər.

İt onların səslərini eşitdikdə, qulaqlarını yatırdıb, başını irəli uzatdı, sanki, gözə görünməyən bir əl onun başını tumarlayacaqdı.

Sonra Qurd yenidən kolluqların içənə girib yox oldu və oplar gözlərilə iti izləyə-izləyə, yollarına davam etdilər. Aradan bir neçə dəqiqə keçdikdən sonra daha geniş olan bir döngəni keçən it, ardınca bir yığın xırda daş və toz səpələyə-səpələyə qaçaraq onların yanına gəldi. Qurd öz hissiyyatını bürüzə verməkdə çox xəsis idi. İt kişinin qulaqlarını bir dəfə tutub dartmasına razılıq verdi, qadının daha uzun çəkən tumarlamasına dözdü və əsl qurd kimi heç bir çətinlik çəkmədən, yerlə sürünlərmiş kimi, asta-asta qaçaraq, xeyli irəli gedib uzaqlaşdı.

Bədəninin quruluşuna görə, bu, yekə bir meşə qurdu idi,

amma dərisinin rəngi və üstündəki xallar onun qurd cinsindən olmadığını göstərirdi. Burada açıq-aşkar it əlamətləri görünürdü. Hələ bu vaxta qədər heç bir kəs bu rəngdə bircə qurda da rast gəlməmişdi. Bu, təpədən-dırnağa qədər xurmayı: tünd-xurmayı, qırmızıyaçalan xurmayı, ümumiyyətlə, xurmayı rəngdə bir it idi. Belinin və boynunun tünd qonur dərisi qarnının altına sarı getdikcə sarılaşır, aralarında olan qonur tüklərdən, azacıq çirkənmiş kimi görünürdü. Döşündə, pəncələrində və gözlərinin üstündə olan ağ xallar da çirkənmiş görünürdü – oralar da bu tünd-xurmayı rəngə çalırdı. Gözləri isə, bir cüt qızılı-qumral zəbərcəd kimi par-par yanındı.

Kişi ilə qadın itlərinə yaman bərk isinişmişdilər. Bəlkə, bu ona görə idi ki, onlar bu iti çox böyük çətinliklə ram edə bilmisdilər. Əvvəllər it hardansa onların xirdaca dağ yaylaq evlərinin yaxınlığına gəlib çıxdığı zaman, onu öyrəşdirmək çox çətin bir iş idi. Acıdan üzülmüş, pəncələri qan içində olan it, onların gözləri önündə pəncələrinin lap qabağında bir dovşanı tutub boğmuş, sonra isə, zorla bulağa qədər sürünbər qarağat kolunun dibində yıxılıb qalmışdı. Uolt İrvin bu çağrılmamış qonağa baxmaq üçün bulağa endikdə, it onu qəzəbli bir mıriltı ilə qarşılamışdı. Mec də itlə dostlaşmaq üçün, ona bir yekə qazan süd və çörək gətirib gəldikdə, onu da belə mıriltı ilə qarşılamışdı.

Bu qonaq yaman adamayovuşmaz idi. Onlar dostlaşmağa nə qədər can atırdılar, rədd edirdi, ona əl uzadan kimi o saat qorxunc dişlərini ağardır və qonur dərisinin tüklərini qabardırdı. Amma it onların bulağının yanından çıxb getmir, orada yatıb-durur və onun üçün gətirilən hər bir şeyi yeyirdi; bu şərtlə ki, adamlar yeməyi gətirib təhlü-

kəsiz bir məsafədə qoymalı, özləri isə çıxıb getməliyidilər. Aydın idi ki, o, yalnız hərəkət edə bilmədiyi üçün burada qalırdı. Bir neçə gün sonra, bir qədər özünə gəldikdə, it birdən-birə yox oldu.

Əgər İrvin elə bu vaxt ştatın şimal hissəsinə getməli ol-saydı, yəqin ki, onların tanışlığı bununla da bitmiş olardı. Qatar Kaliforniya ilə Oreqon arasındaki sərhədin yaxınlığından keçərkən, İrvin təsadüfən pəncərədən baxdıqda, bu adamayovuşmaz dostunu görmüşdü. Boz qurda bənzəyən yorğun və eyni zamanda inadlı olan həmin it, iki yüz mil məsafəni qaçıqdan sonra, toz və palçıq içində, dəmir yolu boyunca qaçaraq gedirdi.

İrvin çox fikirləşməyi xoşlamazdı. O biri stansiyada o, qatardan düşüb dükandan bir qədər ət aldı, şəhərin kənarında qaçqın iti tutdu.

Qurdı yüksək vaqonunda gətirib gəldilər. Beləliklə o, yenə dağdakı yaylaq evinə gəlib çıxdı. Bu dəfə onu düz bir həftə zəncirdə saxladılar və ər-arvad sevə-sevə ona qulluq etdilər. Amma onlar öz məhəbbətlərini çox böyük ehtiyatla ifadə etməli olurdular. Başqa bir planetdən gəlmış kimi, yoxsa dalaşqan it, onların bütün mehriban sözlərinə qəzəbli mıriltı ilə cavab verirdi. Amma heç vaxt hürmürdü. Bütün bu müddətdə heç bir kəs onun bircə dəfə də hürməsini eşitməmişdi.

Onu ram etmək çox çətin bir məsələ idi. Amma İrvin çətin işləri xoşlayırdı. O, üzərinə aşağıdakı sözlər yazılmış mistal bir lövhə sifariş etdi: «Kaliforniya, Sonoma əyaləti, Qlen-Ellen, Uolt İrvinə qaytarmalı». Qurdun boynuna bixalta taxıb, bu lövhəni ora möhkəm bərkitdilər. Sonra onu açdılar, it o saat yox oldu. Bir gün sonra Mendosinodan

bir telegram gəldi: iyirmi saatın ərzində it yüz mil yolu qaçaraq şimala sarı getmiş, sonra onu tutmuşdular.

Qurdı nəqliyyat kontoru qaytarıb gətirdi. Onu üç gün bağlı saxladılar, dördüncü gün açıb buraxdilar və it yenə yox oldu. Bu dəfə Qurd Oreqonun cənub rayonlarına qədər gedib çıxa bilmişdi. Orda onu yenə tutub, evə qaytardılar. Hər dəfə buraxdıqda qaçır, özü də həmişə şimala gedirdi. Sanki, nə yenilməz bir qüvvə onu şimala qovurdu. Bir dəfə Qurd Şimali Oreqondan tutub qaytardıqda, İrvin demişdi ki, bu ev cazibəsidir».

Bu dəfə boz qaçaq Kaliforniyanın yarısını, bütün Oreqon şatını və Vaşinqtonun yarısını keçib getdikdən sonra tutub öz yerinə geri qaytarmışdır. Onun qaçışının sürəti çox təəccüblü idi. Qurd yeyib doyduqdan və dincəldikdən sonra, buraxılan kimi, bütün enerjisini sürətlə qaçmağa sərf edirdi. Dürüst təyin etmək mümkün olmuşdu ki, birinci gün yüz əlli min qədər, sonra isə bir adam tərəfindən tutulanadək, orta hesabla, gündə yüz min yol gedirdi. Həmişə də üzülmüş, vəhşiləşmiş bir halda qayıdış gəlir, amma bərkmiş, dincəlmış, yeni qüvvə toplamış vəziyyətdə qaçış gedirdi. Heç bir kəsin baş tapa bilmədiyi naməlum daxili bir meylin təsirilə o həmişə şimala sarı gedirdi.

Bütün il bu müvəffəqiyyətsiz qaçış qayıtmalarla başa çatdı; axırda it öz taleyi ilə barışib, burada, bir zaman ilk gəldiyi gün dovşan boğub, bulaq yanında yatdığı həmin bu yerdə, kollecin yaxınlığında qaldı. Amma xeyli vaxt keçdikdən sonra kişi və qadın onu tumarlaya bildilər. Bu böyük bir qələbə idi. Qurd elə yoxsa ididi ki, yaxın düşmək heç mümkün deyildi. Kollecə gələn qonaqlardan heç biri

onunla dostlaşa bilməmişdi. Kim buna təşəbbüs edirdisə, cavabında boğuq bir mıriltı eşidirdi. Əgər bir adam cürət edib yaxınlaşsaydı, onda Qurdun üst dodağı qalxıb altın-dan iti dişləri görünür və elə qəzəbli bir mıriltı eşidilirdi ki, ən cürətli qoçaqları da, bütün qonşudakı itləri də qorxuya salırdı; bu itlər it mıriltisini çox eşitməmişdilər, amma qurd mıriltisını heç bir vaxt eşitməmişdilər.

Bu itin keçmiş məlum deyildi. Həyatının tarixi Uolt ilə Meckildən başlanırdı. hardansa cənubdan gəlmışdi, amma yanından qaçıb gəldiyi əvvəlki sahibi barəsində heç bir məlumat almaq mümkün olmamışdı. Mecin süd aldığı ən yaxın qonşusu missis Conson təkid edirdi ki, bu Klondayk itidir. Arvadın qardaşı bu uzaq ölkədəki buzlar arasında qızıl axtarışında işləyirdi, buna görə də həmin arvad bu məsələlərdə özünü bilici sayırdı.

Onunla mübahisə edən də yox idi. Qurdun qulaqlarının ucunu havaxtsa bərk don vurubmuş, elə indi də tamam sağalmamışdı. Bundan başqa, Qurd Alyaska itlərinə də bənzəyirdi, bu itlərin şəkillərini İrvin və Mec dəfələrlə jurnallarda görmüşdülər. Onlar tez-tez qurdun keçmiş barəsində söhbət edir, oxuduqları və eşitdiklərinə əsaslanaraq, bu itin uzaq şimalda necə bir həyat keçirdiyini təsəvvür etməyə çalışırdılar. Bilirdilər ki, şimal hələ də bu iti özünə sarı çəkməkdədir. Gecələr qurd yavaşcadan zingildəyirdi, amma şimal küləyi qalxıb ayaz artdıqda, yaman narahat olmağa və şikayətli-şikayətli ulamağa başlayırdı. Bu, qurd ulamasına bənzəyirdi. Amma heç vaxt hürmürdü. Heç bir vasitə ilə onu itə məxsus bircə dəfə səs çıxarmağa məcbur etmək mümkün olmurdu.

İrvin ilə Mec Qurdı özlərinə isinişdirə bildikləri bu uzun

müddət içərisində tez-tez öz aralarında mübahisə edirdilər ki, bu itin sahibi kim sayılmalıdır. Hər ikisi onu öz iti bilirdi və itin ən cüzi bir rəğbət meylini özü üçün fəxr sayırdı. Amma üstünlük lap başlangıcdan İrvinin tərəfində idi, həm də başlıca olaraq ona görə ki, o, kişi idi. Görünür ki, Qurdun qadınlar barəsində heç bir təsəvvürü yox idi. O, qadınları əsla başa düşmürdü. Mecin qadın yubkalarına heç cür öyrəşə bilmirdi, onun xışıltısını eşidən kimi, hər dəfə qulaqlarını şəkləyib qəzəblə mırıldayırdı. Küləkli günlərdə isə qadın ona heç yaxın düşə bilmirdi.

Amma yeməyi ona Mec verirdi. Bundan başqa, mətbəx onun ixtiyarında idi və yalnız onun xüsusi bir lütfi ilə Qurda oraya girməyə icazə verilirdi. Mec tamamilə arxayın idi ki, arada onun yubkası kimi qorxunc bir əngəl olmasına baxmayaraq, itin rəğbətini qazana biləcəkdi. Uolt isə hiylə işlədirdi, o yazı yazdıqda, iti ayağının altında uzandırıb, tez-tez başını sığallayıb, dilə tuturdu; bu zaman öz işi çox ağır gedirdi. Axırda Uolt üstün gəldi, yəqin, ona görə ki, o, kişi idi; amma Mec deyirdi ki, əgər o, bütün qüvvəsinə seir yazmağa sərf edib, Qurdı rahat buraxmış olsayıdı, onlar daha yaxşı yaşayardılar və pulları da çox olardı.

Onlar beş dəqiqəyə qədər dinməz-söyləməz enişlə düşdükdən sonra Uolt dillənib dedi:

– Gərək axırıncı şeirlərimdən bir xəbər tutam. Mən əminəm ki, poçtda indi mənim üçün pul gəlmış olar və biz o pula qarabaşaq unu, bir qallon ağcaqayın şerbəti və sənin üçün təzə qaloş alarıq.

– Bir də ki, missis Consonun gözəl inəyinin ləzzətli südündən alarıq, – deyə Mec əlavə etdi. – Axı bilirsən ki, sabah ayın biridir.

Uolt qeyri-ixtiyari üz-gözünü qırışdırdı, amma o saat üzü işqlandı və sağ əlini kurtkasının cibinə vurub dedi:

— Ziyañ yoxdur! Burada Kaliforniyanın ən çox süd verən inəyi hazırlıdır.

— Onu havaxt yazıb qurtarıbsan? — deyə Mec cəld soruşdu və məzəmmətlə əlavə etdi: — heç mənə göstərməyibsən!

— Mən qəsdən bu şeirləri saxlamışam ki, poçta gedəndə, yolda, bax, belə bir yerdə sənə oxuyum, — deyə o, üzərində oturmaq mümkün olan quru bir kötüyü əliylə göstərdi.

Six ayı döşəyi kolları altından axan xirdaca bir bulaq sürüşkən yosun basmış böyük bir daşın üstündən şırıltı ilə süzülüb, düz onların ayağı altından — cığırdan keçirdi. Dərədən torağayların gözəl incə nəgmələri eşidilirdi. Ətrafda isə gah günün işığında parıldaya-parıldaya, gah da kölgədə yox ola-ola iri, sarı kəpənəklər uçuşurdu.

Uolt ahəstə səslə öz əsərini oxuduğu zaman, aşağıdan qalın kolların arasından bir tappilti gəldi. Bu, ağır-agır atılan addım səsləri idi. Bu səsə arabir ayaq altından qopub yuvarlanan daşların boğuq tappiltisi da qarışındı, Uolt oxuyub qurtardıqdan sonra baxışlarını arvadına çevirib, onun təsvibini gözlədikdə, birdən cığırın döngəsində bir adam göründü. O, başıaçıq idi, üz-gözündən puçur-puçur tər töküldürdü. Bir əlindəki yaylıqla tez-tez üzünün tərini silir, o biri əlində isə təzə şlyapasını və boynundan açdıq həmin evinə gedir. Orda daha azmaq mümkün deyil. tamamilə islanmış nişastalı yaxalığını tutmuşdu. Bu, möhkəm vücudlu, boylu-buxunlu bir adam idi. Əzələləri, sanki, bu yaxında hazır paltar mağazasından aldığı dar naraqlı olardı,

— Yaman isti gündür. — deyə Uolt onunla salamlaşdırınız? Daha yaxşı olardı ki, bir vaxt tapıb bacınızla birlikdə Uolt ətrafdakı əhali ilə yaxşı münasibət yaratmaq istəyirizə nahara gələydiniz.

buna görə də tanışlarının dairəsini genişləndirmək üçün heç bir fürsəti əldən vermirdi.

Gələn adam durub başı ilə salamlaşdı.

— Mən belə istiyə çox da öyrəşməmişəm. — O özünü doğrultmaq istəyirmiş kimi cavab verdi. — Daha çox otuz dərəcə şaxtalı havaya öyrəşmişəm.

— Yox ha, bizim yerlərdə belə şey olmur! — deyə Uolt güldü.

— Görünür elədir, — deyə gələn adam cavab verdi. — Sözün düzü, mən bunu heç istəmirəm də. Mən öz bacımı axtarıram. Siz təsadüfən onun harda yaşadığını bilmirsiniz ki? Missis Conson, missis Uilyam Conson.

— Hə, siz, yəqin ki, onun Klondaykdakı qardaşınız? — deyə Mec səsləndi və maraqlan onun gözləri parladı. — Biz sizin barənidə çox eşitmişik.

— Elədir ki var, xanım. — Gələn adam təvazökarlıqla cavab verdi. — Mənim adım Skiff Millerdir. İstəyirdim ki, xəbərsiz gəlib onu sevindirim.

— Siz düz gedirsınız. Amma yol ilə deyil, meşə cığırı ilə gəlibsiniz.

Mec ayağa qalxıb ona, həmin yerdən dörddə bir mil qədər aralı olan dərəni göstərdi.

— Odur, o şam ağaclarını görünüşünümü? Bu dar cığırla onların yanına gedin, cığır sağa dönüb, düz missis Consonun evinə gedir. Orda daha azmaq mümkün deyil.

— Sağ olun, xanım, — deyə Skiff Miller cavab verdi.

— Klondayk barəsində bir şey eşitmək bizim üçün çox qonaq olduğunuz müddətdə yanınıza gəlməyə icazə verə-

— Daha yaxşı olardı ki, bir vaxt tapıb bacınızla birlikdə Uolt ətrafdakı əhali ilə yaxşı münasibət yaratmaq istəyirizə nahara gələydiniz.

– Bəli, xanım, təşəkkür edirəm, xanım. – deyə Skiff istər-istəməz qımäßigandı və həmin saat özünü düzəldib əlavə etdi: – Amma mən burada az qalacağam, yenə şimala qayıdacağam. Elə bu gecə qatarla çıxıb gedəcəyəm. Bilirsinizmi, mən bir işə girişmişəm: dövlət poçtunu daşıyıram.

Mec təəssüfunü bildirdi. Skiff yola düşüb getmək istəyirdi ki, o dəqiqə hardasa, bu yaxılarda oyan-buyana çapmaqda olan it birdən qurd kimi səssizcə ağacların dalından çıxdı.

Skiff Millerin dalğınlığı bircə anda yox oldu. Gözləri itə zilləndi və üzündə heyrət sezildi.

– Vay şeytan! – deyə aydın və təsirli bir səslə dilləndi. O, Mecin ayaq üstündə qaldığını yaddan çıxarıb fikirli-fikirli kötüyün üstündə oturdu. Onun səsini eşitdikdə, Qurd qu-laqlarını yatırtdı və ağını geniş ayırib gulümsündü. Ağır-ağır bu naməlum adama yaxınlaşış, onun əllərini qoxladı, sonra isə yalamağa başladı.

Skiff Miller itin başını tumarladı.

– Ah, vay səni şeytan! – deyə yenə ağır-agır və təsirli bir tərzdə təkrar etdi. – Bağışlayın, xanım, – o, bir saniyəlik sükütdan sonra əlavə etdi, – bilirsinizmi, mən çox təəccüb-ləndim.

– Elə biz də təəccüb edirik, – deyə Mec zarafatyanı cavab verdi. – heç bu vaxta qədər görməmişik ki, Qurd tanımadığı bir adama belə sakit yanaşın.

Skiff Miller dedi:

– Hə, siz onun adını belə qoyubsunuz! Qurd!  
– Mən onun sizə belə mehribanlıq göstərməsinin səbəbini başa düşə bilmirəm. Bəlkə, siz klondayklı olduğunuzu görə belə edir? Axı bu it, bilirsinizmi, Klondayk itidir.

– Bəli, xanım, – deyə Miller dalğın halda cavab verdi. O, Qurdun qabaq pəncəsini qaldırdı, barmaqlarını sıxıb yoxlaya-yoxlaya pəncəsinin altını nəzərdən keçirdi.

– Pəncələri yumşalıb, – dedi. – Görünür ki, çoxdan kirşəyə qoşulmayıb.

– Bax, bu lap təəccüblüdür ha! – deyə Uolt söhbətə qarışdı. – Siz ona nə edirsınızsə, dillənmir.

Skiff Miller ayağa qalxdı. İndi daha onun üzündə heç bir narahatlıq əlaməti görünmürdü.

– Bu it çoxdanmı sizdədir? – deyə o, quru, işgüzar bir ifadə ilə soruşdu.

Elə bu vaxt yanında vurnuxmaqda və ona sürtünməkdə olan qurd birdən ağızını ayırib hürdü. Bu elə qəribə, qırıq və şən bir hürüş idi ki, elə bil, itin qəlbində nə isə, bir şey qırılmışdı. Amma bu, şübhəsiz ki, hürüş idi.

– Bax, bu mənim üçün təzə şeydir! – deyə Skiff Miller dilləndi. Uolt ilə Mec bir-birinin üzünə baxdılar. Möcüzə baş vermişdi. Qurd hürmüdü.

– Onun hürməsini ilk dəfə eşidirəm! – deyə Mec dilləndi.

– Mən də birinci dəfədir ki, eşidirəm, – deyə Skiff Miller cavab verdi.

Mec gülümsünə-gülümsünə onun üzünə baxdı. Görünür ki, bu adam yaman zarafatçıdır.

– Bəs necə, – deyə Mec dilləndi, – axı siz onunla beşcə dəqiqə bundan əvvəl tanış olubsunuz!

Skiff Miller diqqətlə onun üzünə baxdı, sanki, bu cümlənin biciklə söyləndiyindən şübhələnib, onun üzündə hiyləgərlik əlaməti axtarırdı.

– Mən güman etdim ki, siz başa düşübsünüz. – O ağır-agır cavab verdi. – Mən güman etdim ki, o saat itin mənə

yalmanmasından başa düşübsünüz. Bu it mənimdir! adı da  
Qurd deyil, Bozdardır.

— Ah, Uolt! — deyə Mec qeyri-ixtiyari səsləndi və şikayətli bir nəzərlə ərinə baxdı.

Uolt cəld onu müdafiəyə başladı:

— Hardan bilirsiniz ki, it sizindir? — deyə soruşdu.  
— Çünkü mənimdir, — deyə kişi cavab verdi.

Skiff Miller ağır-ağır ona baxdı. Mecə sarı işaret edib dedi:

— Siz hardan bilirsiniz ki, bu, sizin arvadınızdır? Deyəcəksiniz ki, mənim arvadımdır. Axı mən də cavab verə bilərəm ki, bu nə sorğu-sualdır? İt mənimdir. Onu mən böyüdüb öyrətmışəm. Daha mən də tanımasam, kim təniyacaq! Budur, baxın, bu saat sizə sübut edərəm.

Skiff Miller itə sarı döndü:

— Ey, Bozdar! — Onun səsi qəti və amiranə idi, it həmin saat qulaqlarını yatırtdı, elə bil, onu tumarlayırdılar. — Di tərpən!

İt sıçrayıb sağa döndü.

— Di yeri!

İt birdən-birə ayaqlarını yerə döyməkdən əl çəkib irəli cumdu və kişinin əmrini dinləyib yenə də eləcə birdən-birə durdu.

Miller dedi:

— Bütün bunları ona fitlə də elətdirərəm, axı o mənim qosqu itlərimin başçısıdır.

— Siz yəqin ki, onu özünüzlə aparmaq fikrində deyilsiniz? — deyə Mec titrək səslə soruşdu.

Kişi başı ilə iti aparacağıını bildirdi.

— Oramı, o dəhşətli Klondaykamı, o dəhşətli əziyyətlər içindəmi?

Kişi yenə başı ilə təsdiqlədi və:

— Yox, canım, — dedi, — ora ləp elə də pis deyil. Bir mənə baxın, sizcə, mən sapsağlam adam deyiləm?

— Axı it üçün oradakı həyat dəhşətlidir: həmişə məhrumiyyətlər içində, ağır zəhmət, acliq, saxta! Ax, mən ki, bu barədə oxumuşam, oranın necə olduğunu bilirəm.

— Bəli, bir dəfə azca qalmışdı Melkoperi çayının kənarında onu yeyəm, — deyə Miller tutqun halda onunla razılışdı, — əgər tüfəngimin nişangahına bir sığın rast gəlməsəydi, itin axırı çatmışdı.

— Mən özüm ölürdim, amma bunu etməzdəm! — deyə Mec içini çəkdi.

Miller dedi:

— Əlbəttə, burda sizin yaşayışınız başqa cürdür. Siz it əti yeməli olmursunuz; amma adamın canı boğazına yiğilanda, başqa cür düşünür. Siz heç bir vaxt o cür vəziyyətlərə düşməyibsiz, buna görə də bu barədə mühakimə yürüdə bilməzsınız.

— Elə bütün iş də bundadır da! — deyə Mec şiddətlə təkid etdi. — Kaliforniyada it yemirlər; elə isə, bəs niyə siz o iti burada qoymayasınız, burada onun üçün xoş keçir, heç bir vaxt da aç qalmayacaq, özünüz də bunu görürsünüz. Nə öldürüçü acliqdan, nə də ağır zəhmətdən əziyyət çəkəcəkdir. Burada onu əzizləyib nazını çəkəcəklər. Burada nə təbiət, nə də adamlar oradakı kimi vəhşidir. Heç bir vaxt onu qamçılamayacaqlar. O ki qaldı havaya, axı özünüz bilirsiniz ki, buralara heç qar da yağmır.

— Amma əvəzində yayda, bağışlayın, cəhənnəm istisi olur, adam heç dözə bilmir. — Miller güldü.

— Axı bizə cavab vermədiniz! — deyə Mec coşqunuqla

F. Rəsədlil adıma

Azərbaycan Dövlət Qiymətli

KİTABXANASI

INV. № 70541

sözünə davam etdi. – Bəs şimal ölkənizdə ona nə verə bilərsiniz?

– Yeməyim olanda ona da verərəm; çox zaman elə də olur.

– Bəs olmayanda?

– Mənim olmayanda, ona da olmayıcaq.

– Bəs iş necə?

– İş boldur! – deyə Miller səbirsiz halda cavab verdi. – Bəli, iş ömrü boyunca olacaq, acliq da, şaxtalar da, bütün başqa ləzzətli şeylər də olacaq. O mənim yanımda olanda, bütün bunları görəcək. Amma elə özü də bunu xoşlayır. Buna öyrəşmişdir, bu həyatı bilir. O elə bir həyat üçün doğulmuşdur, onu elə bir həyat üçün də bəsləyiblər. Amma siz bu barədə heç bir şey bilmirsiniz. Nə barədə danışdığınızı da başa düşmürsünüz. Onun əsl həyatı ordadır və orda özünü hər yerdən yaxşı hiss edəcəkdir.

– İt burda qalacaq. – Uolt qəti bir səslə bildirdi, – belə ki, bu mübahisəni davam etdirməyin heç bir mənası yoxdur.

– Necə-ə? – Skiff Miller açıqlı halda qaşqabağını töküb səsini uzatdı və onun qızarmış alnında dərin bir qırış göründü.

– Dedim ki, it burda qalacaq və bununla da söhbət qurtardı. Mən inanmiram ki, bu sizin itinizdir. Bəlkə də, siz bir vaxt onu görübünüz, bəlkə, ağanızın tapşırığı ilə iti qoşub sürübsünüz də; bir şimal sürücüsünün əmrlərinə itin əməl etməsi heç də sübut etmir ki, it sizindir. Alyaskadan gəlmış hər bir it eynən bunun kimi sizin sözlərinizə əməl edər. Bundan başqa, şübhəsiz ki, bu it çox qiymətlidir. Belə bir it Alyaskada bir xəzinədir, sizin itə yiyələnmək

istəmənizin səbəbi də elə budur. Hər halda siz itin sahibi olduğunuzu gərək hələ sübut edəsiniz.

Skiff Miller bu uzun nitqi hirslənmədən, soyuqqanlıqla dinlədi, yalnız alnının rəngi azacıq tündləşdi və qara mahud pencəyinin altında nəhəng əzələləri qabardı. O, qabağındakı qafiyəpərdəzin cılız vücudunda çoxlu qüvvə olduğunu yoxlayırmış kimi, onu sakit bir nəzərlə ölçüb-biçdi.

Sonra Skiff Millerin üzündə həqarətli bir ifadə zahir oldu; o, qəti və kəskin bir tərzdə dedi:

– Amma mən deyirəm ki, iti lap elə bu dəqiqə özümlə apara bilərəm.

Uoltun üzü alışib-yandı; o, bütün varlığı ilə birdən-birə necə dikəldisə, bütün əzələləri gərildi. Mec işin dava-dalaşa çıxacağından qorxub, tələsik söhbətə qarışdı.

– Bəlkə də, mister Miller haqlıdır. Qorxuram ki, o, haqlı olsun. Qur, görünür ki, doğrudan da onu tanır. «Bozdar» çağıranda da dinləyir, özü də onu həmin saat mehribanlıqla qarşılıdı. Axı sən bilirsən ki, it heç bir vaxt heç kəsə yalmanmazdı. Sonra, sən onun hürdüyünen fikir verdinmi? O sevindiyindən özündən çıxmışdı. Bəs səbəbi nə idi? Bəli, aydın şeydir ki, mister Milleri tapdığı üçün belə edirdi.

Uoltun gərginləşmiş əzələləri boşaldı. Hətta ciyinləri ümidsiz halda endi.

– Deyəsən düz deyirsən, Mec, – o dilləndi. – Bizim Qur, Qur deyil, Bozdarmış, yəqin ki, mister Millerin itidir.

– Bəlkə, Mister Miller onu bizə satmağa razi oldu? – Mec təklif etdi. – Biz onu satın ala bilərik.

Skiff Miller bir anda alicənablığa, alicənablıqla cavab verərək, başını əvvəlki kimi davakarlıqla deyil, daha çox qayğıkeşliklə buladı.

— Mənim beş itim vardı, — deyə o, görünür, öz rədd cavabının təsirini bir qədər yumşaltmağa çalışdı, — bu həmişə başda gedirdi. Bütün Alyaskada bu, ən yaxşı qosqu itidir. heç kəsməni ötüb-keçə bilmirdi. Min səkkiz yüz doxsan beşinci ildə mənim bu itlərimə beş min nağd pul verirdilər, razı olmadım. Düzdür, onda itlər baha qiymətə gedirdi, amma belə həddən artıq pulu yalnız buna görə təklif etmirdilər, mənim qosqu itlərim doğrudan da çox yaxşı idi. Bozdar isə bunların hamısının başydı. Həmin qış bu itə min iki yüz verdilər, mən razı olmadım. Onda satmadım, indi də satmaram. Bilirsinizmi, mənim üçün bu it çox qiymətlidir. Üç ildir ki, onu axtarıram. Sözün düzü, mənim bu itimi kim isə götürüb qaçıqda, heç deyə bilmərəm ki, nə qədər dərd çəkdim, həm də qiymətinə görə yox, eləcə... bağışlayın, kobud danışıram, lap axmaq kimi ona bənd olmuşdum. Elə indi də onu görəndə öz gözlərimə inanmadım, dedim ki, yəqin, məni qara basıb. Belə bir xoşbəxtliyə inanmaq olmur. Axı bu iti mən özüm böyükmişəm, uşaq kimi bələyib yatırılmışam. Anası ölmüşdü, mən onu qatı südlə bəsləmişəm, bu südün bankası iki dolaradır. Özümə belə şeyn qiymirdim, qara qəhvə içirdim. Bu it məndən başqa heç vaxt heç bir ana tanımadı. Yaziq yetimcə hey mənim barmağımı əmərdi, bax, budur, bu barmağımı. — Skiff Miller o qədər həyəcanlıydı ki, daha sakit danişa bilməyib, yalnız şəhadət barmağını irəli uzatdı və titrək bir səslə dedi: — budur, bax, bu barmağımı — guya

bu, itin sahibi olduğunu sözsüz-sovsuz sübut edən qəti bir dəlil imiş.

Sonra, uzatdığı barmağına baxa-baxa susdu. Bu zaman Mec dillənib dedi:

— Bəs it? Siz heç itin barəsində düşünmürsünüz? Skiff Miller təəccüblə ona baxdı.

— Di, söyləyin, məgər siz heç onu düşünübsünümü? — deyə Mec təkrar etdi.

— Başa düşmürəm, siz nə demək istəyirsiniz?

— Bəlkə, onun da seçməyə bir qədər haqqı var, — deyə

Mec davam etdi. — Bəlkə, onun da öz meylləri, öz arzuları var. Siz bununla hesablaşmırıınız. Qoymursunuz ki, o özü seçsin. Heç ağlınıza da gətirmirsınız ki, bəlkə, o, Kaliforniyani Alyaskadan çox xoşlayır. Yalnız öz arzunuzla hesablaşırsınız. Onunla elə rəftar edirsiniz ki, guya canlı bir məxluq deyil, bir kisə kartof və ya bir qucaq otdur.

Görünür, belə bir fikir Miller üçün yeni idi. Öz qarşısında gözlənmədən duran bu məsələni öz zehnində diqqətlə götür-qoy etməvə başladı. Mec o saat onun karıxmasından istifadə etdi.

— Əgər siz doğrudan da onu sevirsinizsə, onda onun xoşbəxtliyi sizin də xoşbəxtliyinizdir, — deyə təkid etdi.

Skiff Miller ürəyində fikirləşməkdə idi, Mec isə ədalı bir nəzərlə öz ərinə baxıb, onun gözlərində də coşqun təsvib əlaməti gördü.

— Yəni siz elə güman edirsiniz?! — deyə Klondavdan gələn adam gözlənilmədən soruşdu.

İndi də Mec tam çəşmiş bir halda ona baxdı. O soruşdu:

— Siz nə demək istəyirsiniz?

– Yəni siz elə güman edirsiniz ki, Bozdar burda, Kaliforniyada qalmaq istər?

Mec inamlı başını buladı:

– Mən buna arxayınam.

Skiff Miller yenə də öz-özlüyündə düşünməyə başladı və bu dəfə düşündüklərini dili ilə söylədi. Arabir itə nəzər salırdı:

– O elə işlək itdir ki, tayı az tapılar. Bilirsinizmi mənim üçün nə qədər işləmişdir! Heç vaxt işdən boyun qaçırımadı. Bir də yaxşılığı ondadır ki, təzə qosqu itlərini bir-birinə isinişdirib, lap əla işlətməyi bacarırdı. Yaman da başı var! Hər şeyi başa düşür, bircə dili yoxdur ki, danışa. Nə desən hamisini anlayır. Budur, bu saat ona baxın, bizim onun barəsində danışdığınıza lap gözəl başa düşür.

İt Skiff Millerin ayaqları yanında uzanıb başını pəncələrinin üstünə qoymuş, qulaqlarını şəkləyib, diqqətli baxışlarını danışanlardan gah buna, gah da ona çevirirdi.

– O hələ işləyə bilər. Lap yaxşı işləyə bilər. Özü də bir il yox; axı mən onu sevirəm, özü də lap bərk sevirəm, lənət seytana!

Bundan sonra Skiff Miller bir-iki dəfə də ağını açdı, amma heç bir söz demədən, yenə yumdu. Axırda o belə dedi:

– Bilirsinizmi nə var? Mən nə edəcəyimi bu saat sizə deyərəm. Sizin sözlərinizin, xanım, doğrudan da, necə deyim... bir qədər mənası var. İt ömrü uzunu zəhmət çəkib, özü də çox zəhmət çəkib. Bəlkə, doğrudan da sakit yaşamağa haqq qazanıb, indi də seçməyə tamamilə ixtiyarı var. Hər halda biz bunun həllini onun özünə həvalə edərik. Özü necə istəyir, elə də olsun. Siz burda qalın və əvvəlki kimi öz yerinizdə oturun. Mən hec bir şey olmayıbmış kimi, sizinlə

xudahafızlaşdırıb gedərəm. Əgər it istəsə sizin yanınızda qalar, istəsə, mənim dalımcı gələr. Mən onu çağırma-yacağam. Amma siz də çağrırmayın.

Birdən o, şübhəli nəzərlərlə Mecə baxıb, əlavə etdi:

– Amma sözümüz sözdür. Oyunu düz oynayaq! Mən arxamı çevirib getdikdə, onu dilə tutmayasınız.

– Biz düz oynayacaqıq... – deyə Mec sözə başlamaq istədi. Amma Skiff Miller onun and-amanını kəsib dedi:

– Mən bu arvadların xasiyyətinə bələdəm! Onların ürəyi yumşaq olur, elə ki ürəyinə toxundun, hər cür kələk gələ bilər, hər cür hiylə işlədər, lap şeytan kimi yalan danışarlar... Xanım, məni bağışlayın, mən bunu, ümumiyyətlə, qadın cinsi barəsində söyləyirəm.

– Heç bilmirəm sizə necə təşəkkür edim, – deyə Mec titrək səslə sözə başladı.

Miller onun sözünü kəsib dedi:

– Hələ məlum deyil, siz mənə təşəkkür etməli olacaqsınız, ya yox. Axı Bozdar hələ öz hökmünü verməmişdir. Güman edirəm ki, mən ağır-agır getməli olsam, siz buna etiraz etməzsiniz. Bu yalnız haqli bir iş olar, çünkü yüz addımdan sonra, daha mən gözdən itəcəyəm.

Mec razılaşdı:

– Sizə sədaqətlə söz verirəm ki, – deyə o, əlavə etdi, – biz ona təsir etmək üçün heç bir şey eləməyəcəyik.

– Di yaxşı, deməli ki, indi mən gedirəm, – deyə Skiff Miller artıq xudahafızlaşdırıb gedən bir adam ədasılə sözünü qurtardı.

Qurd onun səsinin dəyişdiyini duyub başını qaldırdı və Mec ilə Millerin bir-birilə əl verib xudahafızlaşdırıklarını gördükdə, tez yerindən sıçradı. O, dal ayaqları üstündə

qalxaraq, qabaq pəncələrini Mecin üstünə qoyub Skiff Millerin əlini yalamağa başladı. Skiff əlini Uolta uzatdıqda, Qurd yənə həmin şeyi təkrar etdi: qabaq pəncələrini Uolta dirəyib hər ikisinin əllərini yaladı.

— Hə, sözün düzü, bu səyahət mənim üçün o qədər də xoş olmadı, — deyib Skiff Miller cığırla ağır-agır uzaqlaşmağa başladı.

O, iyirmi addım qədər getmişdi. Qurd yerindən tərpənmədən, gərgin halda donub qalaraq, onun ardınca baxırdı, elə bil, gözləyirdi ki, adam bu saat dönüb geri qayıdacaqdır. Birdən o, şikayətlə zingildəyə-zingildəyə sürətlə Millerin ardınca qaçırdı, gedib ona çatdı, zingildəyə-zingildəyə pəncələrilə onun əlindən tutub saxlamaq istədi.

Bunu edə bilmədiyini gördükdə Qurd qaça-qaça gəlib kötüyün üstündə oturmuş Uolt İrvinə çatdı, onun paltarının qolundan yapışıp uzaqlaşan adamın ardınca çəkib aparmaq istədi, amma bacarmadı.

Qurdun vurnuxması getdikcə açıq-aşkar artırdı. O həm orda, həm burda, eyni zamanda iki yerdə: həm əvvəlki sahibinin, həm də yeni sahiblərinin yanında olmaq istəyirdi, amma aradakı məsafə getdikcə artırdı. O, azğın bir halda vurnuxub əsəbi sıçrayışlarla ora-bura atılır, əziyyət içində qəti bir qərara gələ bilməyir, gah onun, gah bunun yanına qaçır, ikisindən birini seçə bilməyərək, hər ikisinin yanında olmağa çalışır, nə edəcəyini bilmirdi. Kəsik-kəsik, təsirli halda zingildəyir, ləhləyə-ləhləyə nəfəs alırıdı. Birdən yerə oturub, bununu yuxarı qaldırdı. Əvvəlcə əsəbi halda, ağızı açılıb-yumulmağa başladı, hər dəfə də daha geniş açılırdı. Eyni zamanda boğazı qıç olurdu. Sonra səs telləri hərəkətə gəldi. Əvvəlcə, demək olar ki, heç bir şey eşidilmirdi, sanki,

nəfəs onun sinəsindən xışltı ilə çıxırdı, amma sonra alçaq bir sinə səsi gəldi, elə alçaq ki, insan qulağı bu vaxta qədər belə səs eşitməmişdi. Bütün bunlar ulamaq üçün bir növ hazırlıq idi.

Ancaq elə ağızını ayırib, var gücü ilə ulayacağı anda, geniş açılmış ağız birdən yumuldu, qıç olma kəsildi və it uzaqlaşanın ardınca uzun və diqqətli bir nəzərlə xeyli baxdı. Sonra başını çevirib, eyni diqqətli nəzərlə Uolta baxdı, bu yalvarıcı nəzər cavabsız qaldı. İtə nə bir söz deyildi, nə bir işarə edildi. Nə etmək lazımlı gəldiyi barəsində ona işarə edən, məsləhət verən olmadı.

O yenə irəli baxdı. Köhnə sahibinin cığıldakı döngəyə yaxınlaşdığını görüb, yenə də coşdu. Zingildəyə-zingildəyə ayağa qalxıb, yeni bir fikrə gəlibmiş kimi, Mecə sarı yüyürdü. İndi, hər iki sahibi ondan üz döndərdiyi bir zamanda, bütün ümidi Mecə qalmışdı. O, başını xanımın dizinə söykəyib burnunu onun əllərinə dirədi, — adətən o, bir şey istədikdə belə edərdi. Sonra geri çəkilib, dəcəlliliklə, bütün bədənilə qıvrıla-qıvrıla atılıb-düşməyə, ayaqlarını yerə döyməyə və pəncələrilə yeri eşməyə başladı; yalvarıcı gözlərindən və boynuna qısdığı qulaqlarından tutmuş, yaziq-yaziq bulduğu quyruguna qədər, bütün bədənilə öz qəlbindəkiləri, dililə söyləyə bilmədiyi fikirləri ifadə etməyə can atırdı. Amma bir az sonra bundan da əl çəkdi. Bu vaxta qədər onunla heç soyuq rəftar etməyən bu adamların etinasızlığı ona yaman yer elədi. Onlardan heç bir səs, heç bir kömək ala bilmədi. Onlar onu saymirdılar. Elə bil ki, ölmüşdülər.

O, dönüb uzaqlaşan sahibinin ardınca baxdı. Skiff Miller döngəyə çatmışdı. Bircə saniyədən sonra gözdən itəcəkdi.

Ancaq bircə dəfə də, dönüb geri baxmadı. O, tələsmədən gedirdi, sanki, arxada olan işlərin ona əsla dəxli yox idi.

Budur, o, döngədən dönüb gözdən itdi. Qurd uzun bir dəqiqlini dinmədən, tərpənmədən gözlədi, sanki daşa, amma arzusu olan və səbri tükənən bir daşa dönmüşdü. O, bircə dəfə qısa, qırıq bir hürüşlə hürdü və yenə gözlədi. Sonra dönüb xirdaca addımlarla, yorta-yorta Uolt İrvinin yanına qaçıdı. Onun əlini qoxlayıb, ayaqlarının altında yerə sərildi, gözlərini boş qalmış cığırə zillədi.

Yosun basmış qayadan tökülən bulaq birdən-birə, sanki, daha ucadan şırıldamağa başladı. Torağayların nəgməsindən başqa heç bir səs eşidilmirdi. İri, sarı kəpənəklər günəşin işığında uçuşur, kölgəliklərdə yox olurdu. Mec ərinə baxdı.

Bir neçə dəqiqlindən sonra Qurd ayağa qalxdı. İndi onun hərəkətlərində bir sakitlik və inam duyulurdu. O nə kişiyə, nə də qadına baxdı; gözləri cığırə zillənmişdi. O, qərarını vermişdi. Onlar da bunu başa düşdülər; bir də başa düşdülər ki, özləri üçün imtahan yalnız indi başlanır.

Qurd iri addımlarla yorta-yorta qaçaraq getdi. Mec ağını açdı ki, xoş bir sözlə onu çağırıb saxlasın, – elə çağırmaq istəyirdi ki, bu xoş çağırış onun dodaqlarında donub qaldı. Qeyri-ixtiyari ərinə baxdı və onun xəbərdarlıq edən sərt baxışını gördü. Köksünü ötürdü. Mecin dodaqları yumuldu.

Qurd isə daha yorta-yorta deyil, atıla-atıla qaçırdı. Sıçrayışları da get-gedə artırdı. O, bircə dəfə də olsun dönüb geri baxmadı, qurd quyruğuna bənzər quyruğu düz, mil durmuşdu. O, bir sıçrayışla döngədən burulub yox oldu.

## HƏYAT EŞQİ

*Günlər ömrümüzdən keçmədi hədər;  
Baha başa gəldi oyunu udmaq.  
Korşaldı ən təmiz, ən zərif hisslər,  
Oyun yanana şama dəyərdi ancaq.<sup>1</sup>*

**O**nlar əziyyət çəkə-çəkə, axsaya-axsaya, çətinliklə çayın sahilinə endilər. Çinqıllığa çatanda qabaqda gedən adam büdrədi, az qaldı yıxılsın, lakin bir-təhər özünü yığışdırıb yoluna davam etdi. Onların hər ikisi yorulub taqətdən düşməşdi, yaman da zəifləmişdilər. Uzun müddət dəhşətli məhrumiyyətlərə dözməyə məcbur olduqlarından hərəkətlərindən və üzlərindən mütilik yağırdı. Dallarındaki ağır şələnin altında belləri ikiqat olmuşdu. Cındır adyala bükülmüş ağır şələnin üstündən çəkilmiş qayışlar ciyinlərini kəsirdi. Yalnız alınlarından keçən qayış az-çox ağırlığı azaldırdı. Hər ikisi təfəngli idi. Onlar başlarını aşağı salıb, gözlərini yerə dikərək yeriyirdilər. İkinci adam dedi:

– Kaş yolda anbarda gizlətdiyimiz patronlardan iki-cəciyi indi burada olaydı, dünyaya dəyərdi.

<sup>1</sup> Şerin tərcüməsi S. Mustafayevindir.

Onun sözləri təsirsiz, səsi isə zəif çıxdı. Qabaqda gedən birinci adam ona cavab vermədən axsaya-axsaya çaya girdi. Çayın daşlara dəyib köpüklənən suyu süd rənginə əldirdi.

Arxadan gələn ikinci adam da onun dalınca çaya girdi. Çarıqlı-corablı olsalar da, buz kimi soyuq su ayaqlarını keyidirdi, topuqları üşüyür, göynəyirdi. Bəzi yerdə su dizlərinə qədər qalxırdı; hər ikisi çayın dibini ayaqları ilə yoxlaya-yoxlaya, səndələyə-səndələyə irəliləyirdi.

Arxadan gələn adam az qaldı şumal daşın üstündən sürüşüb yixılsın, zorla özünü saxladı, ağrıdan bərk bağırdı, başı gicəlləndi, səndələdi, boş əlini yan-yörəsinə atdı, elə bil, havadan yapışmaq istədi; özünü birtəhər duzəldəndən sonra qabağa yeridi, lakin təzədən səndələdi, bir dəfə də olsun dönüb geri nəzər salmadan yoluna davam edən yoldaşına baxdı.

Öz-özü ilə götür-qoy edirmiş kimi, bir dəqiqə dinməzcə, hərəkətsiz dayanandan sonra qışqırıldı:

– Bill, heç bilirsən nə oldu, büdrədim, ayağım topuqdan çıxdı...

Bill isə süd tək ağaran çayda ayaqlarını dalınca zorla çəkə-çəkə suyu şappıldadaraq irəliləyirdi: o, ətrafa nəzər belə salmırıldı. Arxada qalan adam onun uzaqlaşdığını görəndə, üzü əvvəlki kimi heç nə ifadə etməsə də, gözləri yaralı maral gözləri kimi yaşardı.

Bill çayın o tayına çıxdı, geriyə nəzər salmadan axsaya-axsaya irəlilədi. Çayın ortasında dayanmış adam gözlərini Billdən ayıra bilmirdi. Onun qurumuş dodaqları uçundu, uzun, cod bişləri titrədi; dili ilə dodaqlarını islatdı.

– Bill! – O, var gücü ilə çığırdı.

Bu səs çığırtıdan çox fəlakətə düşüb tək qalmış insanın aman diləyən yalvarişlı fəryadı idi. Bill başını döndərib geri baxmadı. O uzaqlaşırkı, çayın ortasında, dizəcən suda dayanıb baxan yoldaşı isə onu gözləri ilə yola salırdı. Bill axsaya-axsaya, büdrəyə-büdrəyə alçaq dağa qalxırdı; o, xəfif-mavi rəngə çalan üfüq xəttinə çatmağa can atırdı. Bill yalı aşib gözdən itənə qədər yoldaşı onun dalınca baxdı. Sonra çevrilib tənha qaldığı geniş, hüdudsuz, boş aləmi ağır-ağır nəzərdən keçirdi. Billi yox idi; o getmişdi, hər yer, bütün kainat bomboş idi.

Üfüqün yaxınlığında zəif-zəif şölələnən günəş hüdudsuz, tutqun və qalın dumanın içərisində zorla seçilirdi. Yolcu bədəninin ağırlığını salamat qızının üstünə salaraq, saatını çıxarıb baxdı. Saat dörd idi. İki həftəyə yaxın idi ki, o nə ilin hansı fəsli olduğunu, nə də vaxtı bilirdi. Lakin indi günəşin səmanın şimal-qərb hissəsində gördükdə iyul ayının axırı, ya da ki, avqustun əvvəlləri olduğunu fikirləşirdi. Cənuba baxaraq Böyük Ayı gölünün haradasa uzaqlardakı qaramtlı, qorxulu dağların arxasında olduğunu güman etdi, müdhiş şimal qütb dairəsi yolu da həmin yerlərdən keçirdi. Onun ortasında dayandığı dəhsətli çay, Koppermayının bir qolu idi. Bu çay özü də Şimal Buzlu okeanındaki Koppermayın körfəzinə töküldürdü. Yolcu oralarда olmasa da, bir dəfə bu yerləri Qudson körfəzi ticarət şirkətinin xəritəsində görmüşdü.

O, tək qaldığı aləmi gözdən keçirdi. Mənzərə çox da xoşagələn deyildi. Hava tutqun idi. Alçaq, yasti təpələr, elə bil, yerə batmışdı; nə ağaç, nə kol-kos, nə də ot vardi. Göz işlədikcə boş, qorxunc düzənlik uzanırdı. Gördüyü bu

mənzərədən yolcu elə qorxdu ki, gözləri bir anlığa bərələ qaldı.

— Bill! — deyə iki dəfə piçildadı, — Bill!

O, qorxudan büzüşərək, süd rənginə çalan suyun ortasında oturdu: elə bil, ucsuz-bucaqsız düzənlik özünün əzəmətli, tükənməz, müdhiş qüvvəsi ilə onun üstünə çökərək, amansız, dərin sükutu ilə onu boğurdu. O, birdən elə əsməyə başladı ki, tüfəngi əlindən şappilti ilə suya düşdü. Bu əhvalatdan diksinib ayıldı; qorxunu boğdu, özünü yığışdırıldı, əllərini suya saldı, tüfəngi axtarıb tapdı, sonra çıxmış topuğunun ağrısını azaltmaq üçün sağ ciynini yün-gülçə tərpədib şələni sol ciyninə tərəf sürüsdürdü. Ağrıdan üz-gözü qırışdı; ayağa durdu, ehtiyatla, səndələyə-səndələyə sahilə tərəf getdi.

Yolcu dayanmadan irəliləyirdi. Ağrı və əziyyətlərə əhəmiyyət verməməyə səy edir, ümidsiz, lakin qəti, tələsik addımlarla Billin aşlığı dağa dırmaşırdı. Onun indiki görkəmi ayaqlarını dalınca zorla sürüyən yoldası Billinkindən heç də az külünc deyildi. O, dağ zirvəsinə çatanda ayaq saxladı, qabağa baxdı. Qarşida uzanan dayaz boş dərədə heç bir həyat əlaməti yox idi. Qəlbini təzədən çulgalayan qorxunu birtəhər qovdu, şələsini bir az da sol ciyninə tərəf verib, axsaya-axsaya dağın döşü ilə enməyə başladı.

Dərənin ortası bataqlıq idi, buradakı qalın yosun suyu lif kimi canına hopdurmuşdu. O, addım atdıqca ayaqları altındakı yosun firçıldıyırdı. Yolcu yosun topalarının birindən digərinə sıçrayır, bataqlıq boyunca bu daşdan o daşa atlanır, Billin izi ilə getməyə çalışırdı.

O, tək olsa da, azmazdı. Bilirdi ki, bir az da cəld tərəpsə, yerli əhalinin «Pöhrəlik» adlandırdığı cılız, yarıqu-

rumuş küknar və şam ağaclarının araya aldığı, balaca gölünlə kənarına gəlib çıxacaq. Bu gölə suyu dupduru balaca bir çay tökülürdü. Çayın hər iki sahilində qamış bitdiyini yaxşı xatırlayırdı, lakin bir dənə də olsun ağaç yox idi. O bu çayın mənbəyinə qədər üzüyuxarı və ordan qərbə axan başqa bir çayın kənarı ilə onun Diz çayına töküldüyü yerə qədər üzüaşağı gedəcək və orada ağızüstə əvvirib üstünə daş qaladıqları qayığı tapacaq, onlar bu qayığın altında, torpağın içində anbar düzəltmişdilər. Bu anbarda patron, tilov ipi, qarmaq, balaca bir tor və başqa ləvazimat var idi. Bu şeylərdən əlavə anbarda bir az un, bir parça qaxac edilmiş ət və bir qədər də lobya var idi.

Yəqin ki, Bill onu orada gözləyəcək, sonra ikilikdə Diz çayı boyunca cənuba, Böyük Ayı gölünə qədər gedəcəkdilər; gölü keçib, Makkenziyaya çatana kimi həmişə bir istiqamətdə cənuba tərəf irəliləyəcəkdilər. Qış yolcuları haqlamağa can atacaq, dallarınca düşüb onları addım-addım izləyəcək, iti axan çaylar donub buz zireh altında gizlənəcək, soyuq gündən-günə bərkiyəcək, yolcular isə daim cənuba tərəf gedəcək, nəhayət, gəlib Qudzon körfəzindəki isti fraktiyalardan birinə çatacaqlar. Burada qollu-budaqlı, uca ağaclar bitir, yemək üçün çox şey olur.

Bütün bunlar ayaqlarını dalınca zorla sürüyüb irəliləyen yorğun yolçunun düşüncələri idi. Yorğun-əzgin irəliləmək nə qədər çətin olsa da, Billin namərdiliyi ona ağır gəlirdi. O, anbarın yanında Billin oturub onu gözləyəcəyinə qəlbən əmin idi. Yalandan da olsa, yolcu özünü belə düşünməyə vadər etməli idi, yoxsa mübarizəyə heç bir lüzum qalmazdı, o, əl-ayağını uzadıb ölməli idi.

Boz dumana bürünmüş günəşin donuq kürəsi aramla

şimal-qərbə yuvarlanırdı. Yolcu qış girməmişdən Bill ilə gedəcəkləri yolu qarış-qarış xəyalən qət etməkdə idi. O, anbarda gizlətdikləri şeyləri xatırlayır, Qudzon körfəzində, ticarət şirkətinin anbarlarında olan külli miqdarda ərzaq haqqında fikirləşirdi. İki gün idi ki, onun ağızına heç nə dəyməmişdi; qarnı çoxdan doymurdu. O, yol uzunu tez-tez əyilib bataqlıqdakı kollardan giləmeyvə dərib ağızına atır, çeynəyib udurdu. Kol yemişləri çox sulu olduğundan tez əriyir, onun ağızında yalnız acı bir dad, bir də bərk tumlar qalırdı. Yolcu giləmeyvənin adamı doydura bilməyəcəyini başa düşsə də, onları səbirlə, böyük bir ümidlə çeynəyirdi; ümid başqa şeydir, o, gördüyüünə inanmır, idrakla hesablaşdırır.

Saat doqquzda ayağının baş barmağı daşa dəyib zədələndi, zəiflikdən və yorğunluqdan səndələyib yixıldı. Yıxılılığı yerdə bir böyrü üstə xeyli qaldı, tərpənə bilmədi.. haçandan-haçana şələnin qayışlarını birtəhər boşaldaraq yükü ciynindən saldı, çətinliklə dikəlib oturdu. Hava hələ tamam qaralmamışdı; o, daşların arasından çıxmış quru yosunlardan çəngə-çəngə yolub qucağını doldurdu, sonra ocaq qaladı. Ocağın istidən çox tüstüsü var idi. Yolcu qazançaya su doldurub onun üstünə qoydu.

Şələni açdı, hər şeydən əvvəl, kibrit çöplərini saydı. Altmış yeddi kibrit çöpü qalmışdı. Tamamilə arxayın olmaq üçün çöpləri üç dəfə saydı; sonra üç yerə bölüb, ayrı-ayrı sukeçirməyən yağılı kağıza bükdü. Bunlardan birini bətbəki kisəsinə qoydu, ikinci düyüncəni köhnəlmış papağının astarında gizlətdi, üçüncüsünü isə qoynuna qoydu. Birdən onu dəhşətli bir qorxu bürüdü. Təlaşla düyüncələr açdı, təzədən sayıb yoxladı. Altmış yeddi kibrit çöpü vardı.

O, yaş çarıqlarını tonqalda qurutdu. Çarıqlar deşilmişdi, adyaldan düzəltdiyi corablar da yırtılıb şəlpələnmişdi. Ayaqları qanamışdı. Çıxmış topuğu yaman ağrıyırdı, şişib baldırı yoğunluqda olmuşdu. Özü ilə götürdüyü iki adyalın birindən uzununa bir parça cırıb, topığunu möhkəm sarıdı, sonra bir neçə zolaq da cırıb corab və çariq əvəzinə ayaqlarına doladı. Bu işləri başa çatdırandan sonra qaynar sudan içib bir qədər isindi, saatını qurdı, bürünərək uzandı.

O, ölü kimi yatmışdı. Gecənin zülməti tez gəlib-keçdi. Şimal-şərqdən doğan günəş boz buludların arasında gizlənmişdi.

Yolcu saat altında oyandı, o, arxası üstə uzanmışdı. Ac olduğunu xatırladı. Böyrü üstə çevriləndə bir finxirti eşitdi, dikəlib səs gələn səmtə nəzər saldı, vəhşi və ürkək nəzərlə erkək bir maralın ona baxdığını gördü. Maralla onun arası əlli addımdan çox olmazdı. O dəqiqə tavada od üstündə cızıldaya-cızıldaya qızaran maral ətinin ətrini, sulu tikələrin ləziz dadını duydu. Qeyri-ixtiyari boş tüfəngi qaparaq maralı nişan aldı və çaxmayı çəkdi. Maral finxırıb götürüldü; dırnaqları altından çıxan daşlar yan-yörəyə sıçradı.

O, boş tüfəngi yerə cirpıb söyüdü. Ayağa durmaq istədikdə bərkdən zarıdı. Yanı üstə çevrildi və çox çətinliklə qalxdı. Elə bil, əl-ayağı, bütün oynaqları paslanmışdı. Oynaqlar çox böyük səy və dəhşətli iradə gərginliyi sayəsində bükülüb açılırdı. Qalxandan sonra ayaq üstdə durmaq üçün düz bir dəqiqə çalışdı.

Alçaq, yasti təpəyə qalxıb ətrafa göz gəzdirdi. Nə bir ağac, nə də kol-kos vardı; hər tərəf göz işlədikcə bomboz yosunluq idi. Bu yosun dənizindən baş qaldırmış tək-tək

boz daş, eyni rəngli gölməçələr və bulaqlar tutqun mənzərəni tamamlayırdı. Asimanın özü də boz rəngə çalırdı. Nə günəşdən, nə də onun al rəngli tellərindən əlamət vardı. Şimalın hansı tərəfdə olduğunu təyin etmək mümkün deyildi; yolcu cəhətləri də qarışiq salmışdı; hətta dünən axşam gəldiyi yolu da bilmirdi, yadından çıxarmışdı. Bununla belə, azmamışdı. Bilirdi ki, tezliklə gedib Pöhrəliyə çıxacaq. Ora haradasa lap yaxında, bu yerlərdən soldadır. Bəlkə də, ikinci yastı təpənin dalındadır.

Yolcu təzədən geri qayıtdı, yola çıxmaq üçün şələsini bağlamağa başladı. Kibrit düyünçələrini bir də yoxladı, yərində olduğunu görüb, arxayınlıq hasil etdi; amma bu dəfə çöpləri saymadı. Birdən gözləri maral dərisindən qayrılmış torpaq rəngli dağarcığa sataşdı, fikrə getdi. Qoşa ovuc irilikdə dağarcıq o qədər də böyük deyildi, lakin vəzndə şələdəki başqa şeylərin hamisindən ağır idi. Yolcu çox yaxşı bilirdi ki, dağarcıq on beş girvənkədir, elə onu təşviş salan da bu idi. Dağarcığı əlindən yerə qoyub, şələsini bağladı. Birdən dağarcığa nəzər saldı, onu dəhşət bürdü, ona elə gəldi ki, bomboş vadi, bu saat qızılı onun əlindən alacaqdır. Təlaşla dağarcığı yerdən götürdü, meydan oxuymuş kimi qəzəblə ətrafi gözdən keçirdi; ayağa qalxıb özünü düzəltdi, şələsini dalına aldı, yola düşdü; qızıl dağarcığı şələnin içində, möhkəm və etibarlı yerdə idi.

Sola dönüb qabağa addımladı; ayaq saxlayır, bataqlıq yemişi dərib ağızına atırdı. Topuğu şişdiyindən daha da bərk axsayırdı, lakin duyduğu ağrı boş və ac qarnının yanında heç nə idi. Bu dözülməz, şiddetli ağrı onu sarsıdır üzüb əldən salırdı. İçi vəhşicəsinə gəmirilir, az qalırdı ki ağlını itirsin. Hətta indi Pöhrəliyə necə gedəcəyini də bil-

mirdi. Yediyi bataqlıq yemişi onun duyduğu acliği, mədəsinin şiddetli ağrısını qətiyyən azaltmırkı, əksinə, acı dədə ilə damağını və dilini daha da acılayır, əzabını qat-qat artırırırdı.

O gəlib dayaz bir dərəyə çatdı, birdən daşların və yosun kollarının arasında qaqqıldaşan kəklikləri gördü. Kəkliklər qanad çalıb, pırıldaşa-pırıldaşa göyə qalxırdı... Qak!.. Qak!.. Qak!.. sədaları ətrafi doldururdu. Yolcu kəklikləri daşa basdı. Lakin heç nə çıxmadı, birini belə vura bilmədi. Şələsini yerə qoyub pişik sərçəyə yaxınlaşan kimi oğrun-oğrun quşlara tərəf süründü. Sivri daşlar köhnə şalvarını cırır, dizlərini qanadırdı. Sızılan qan torpağın üstündə iz buraxırdı. O isə heç bir ağrı hiss etmirdi: acliq bütün qalan duyğulara üstün gəlmışdı. Yaş yosunun üstü ilə süründüyü üçün paltarı su içində idi, soyuqdan üşüyürdü, elə bil, indi donacaqdı. Qida tapmaq arzusu elə böyük idi ki, heç nə duymur, heç nə başa düşmürdü. Kəkliklər qanad çalıb pırıltı ilə onun ətrafında uçurdu, qaqqıldayıb, sanki, onu qəsdən daha da hirsləndirmək istəyirdi. Onların qaqqıltısı yolcuya istehza kimi göründü. O, quşları qəzəblə yamsılayır, sədalarına həmahəng bir səslə qışqırıb onları söyürdü.

O, hətta bir dəfə az qaldı ki, yuvasında yatmış kəkliyi tutsun. Kəklik yaxınlığındakı daşların arasından pırıltı ilə uçdu, az qaldı qanadları yolçunun üzünə dəysin. Təəssüf ki, o, quşu yalnız havaya qalxanda gördü. Kəklik çox iti qalxsa da ac adamın əli ona toxundu, lakin quş uçdu, yolçunun əlində yalnız üç lələk qaldı. Yolcu qanad çalaçala uzaqlaşan kəkliyə elə qəzəb, nifrat və kin ilə baxırdı ki, sanki, quş ona böyük pislik etmişdi. O qayıdır şələsini dalına aldı.

Xeyli keçmiş gəlib bataqlıq bir dərəyə çıxdı. Burada çoxlu vəhşi quş və ov heyvanı vardı. Elə bil, onu cinləndirmək üçün iyirmiyə yaxın maral sürü ilə gəlib gülə mənzilində onun yanından keçdi. Ürəyində maralların dalınca qaćmaq, onları qova-qova yorub tutmaq arzusu oyandı. Bu vəhşi arzu o qədər güclü idi ki, yolcu yüyürüb sürüyə çata biləcəyinə inanırdı. Qabağına qara bir tülükü çıxdı; onun ağzında bir kəklik vardı. Yolcu var gücü ilə vəhşi heyvanın üstünə qışqırıldı. Tülükü bu vahiməli qışqırıqdan qorxub, kənara sıçradı, lakin şikarını ağızından buraxmadı.

Günortadan sonra gəlib kənarlarında seyrək qamış bitmiş bulanıq bir çeşmənin üstünə çıxdı. Bulaq boyu irə-liləməyə başladı. İçərisində əhəng həll olduğundan suyun rəngi süd rənginə çıldırdı. O, bir qamışdan yapışib var qüvvəsi ilə dartdı və onu kökündən çıxartdı. Soğana oxşayan kökü xırda mismarın başı boyda idi; özü də çox yumşaq idi, diş altında xırıltı ilə əzilirdi, adamı iştahaya gətirən ləzzətli dadı vardı. Lakin lifləri bataqlıq giləmeyvəsi kimi sulu və bərk idi; həm də adamı doydurmurdu. Yolcu şələsini yerə salıb, iməkləyə-iməkləyə qamışlığa soxuldu, soğancıqları qoparıb gövşəyən heyvan sayağı çeynəməyə başladı.

O, yaman yorulub əldən düşmüdü, daha doğrusu, lap üzülmüşdü, istirahətə bərk ehtiyacı vardı: uzanıb din-cəlmək, yatmaq istəyirdi; lakin achiq onu rahat qoymur, incidir, tələsdirirdi. O, gölməçəyə rast gəlmək və orada qurbağa axtarmaq istəyirdi, yeri qazib soxulcan gəzirdi, halbuki çox yaxşı bilirdi ki, belə uzaq şimalda nə qurbağa, nə də soxulcan ola bilər.

Onun axtarışları boşça çıxındı. Nəhayət, hava qaralana

yaxın çalaların birində xırda bir çay balığı gördü. Qolunu ciyninə qədər suya salıb nə qədər əlləşdi, heç nə əldə edə bilmədi, bütün cəhdləri boşça çıxdı; balıq yayınırdı; axırda yolcu balığı ikiəlli tutmağı qərara aldı, çalanın dibini qazib palçığı, lili alt-üst etdi, həyəcandan büdrəyib yıxıldı, qurşağacan islandı. Gölməçənin suyu elə bulanmışdı ki, balığı görmək olmurdu: o, suyun durulmasını gözleməyi qərara aldı.

Bir azdan təzədən işə girişdi, su palçıqlı lehməyə dönənə qədər onu alt-üst elədi. Yenə də heç bir nəticə hasil olmadı: artıq dözə bilməyib, şələdən asdığı balaca tənəkə vedrə ilə çalanın suyunu boşaltmağa başladı. Əvvəl suyu dəli kimi, üst-başını islada-islada boşaldırdı, ancaq kənara tökdüyü su yenə axıb çalaya qayıdırıldı. Bunu gördükdə hövsələsini toplayıb tədbirlə işləməyə başladı. Soyuqqanlı olmağa cəhd etdi, lakin zəiflikdən ürəyi şiddətlə döyüñür, əlləri əsirdi. Yarım saatdan sonra çala boşaldı, hətta bir fincan belə su qalmadı. Lakin balıq da yox idi. Yolcu birdən daşların altında zorla seçilən bir deşik gördü. Balıq bu deşikdən sivişib, bir az da iri olan o biri gölməçəyə qaćmışdı. Oradakı suyu nəinki bütün gecə ərzində, heç sabah axşamacan da boşaldıb qurtarmaq olmazdı. Bu gizli deşiyi vaxtında sezsəydi, ağızına bir daş tixayıb, yolu kəsər və balığı çox asanlıqla tutardı.

O bunu başa düşdükdə məyus bir halda yaş torpağın üstünə uzanıb iç-in-için ağladı. Sonra birdən hönkürdü, elə bil, bomboş, nəhəng, amansız düzənliyi yuxudan oyatmaq istəyirdi. Ağladıqca əsim-əsim əsirdi, gözlərindən yaş çıxmırıldı; göz yaşı da qurumuşdu.

Ocaq qaladı, su qaynatdı, iri tayqulp dolusu isti su içib

qızışdı, sonra dünən gecə etdiyi kimi, qayanın sərt sinəsində, hamar daşın qoynunda özünə daldanacaq düzəltdi. Uzanmamışdan kibritlərinin quru qalıb-qalmadığını yoxladı, saatını qurdu. Adyalları nəm və soyuq idi. Topuğu ağrıydı. Lakin o, bircə şey duyur və onun haqqında düşünürdü – o da acliq idi. Bütün gecəni narahat yatdı və bu narahat yuxuda təntənəli ziyafət, təmtəraqlı kef məclisi, bol süfrə, növbənöv ləziz xörəklər, dadlı içkilər gördü.

Yuxudan ayılanda azarlamışdı, titrəyib əsnəyirdi. Günəş görünmürdü. Yer bomboz, göy daha da tutqunlaşmışdı. Soyuq külək əsirdi. Gecə qar yağmışdı. Bu ilk qar ətraf dağların zirvələrini ağ rəngə boyamışdı. Yolçu tonqal qaladı, həmişəkindən çox su qaynatdı, su qaynayana qədər ətrafa tamaşa etdi, elə bil, dağları örtmüş qarın təsirindən göyün rəngi ağarıb ölgünləşmişdi. Sulu qar yağırkı, yerə düşən kimi əriyirdi; lakin get-gedə qar daha bərk yağıdı və çox keçmədi ki, hər yer ağappaq ağardı. Elə bil, bütün aləm ağ libas geyindi. Yolçunun topladığı quru yosun islandı, tonqal söndü.

Bütün bunlar yolcuya xəbərdarlıq idi. O, dayanmaq vaxtı olmadığını anladı; şələsini yığdı, lakin hara getdiyini özü də bilmirdi; bircə onu bilirdi ki, tanımadığı yerlərə köçmək zamanı çatmışdır. İndi onu nə Pehrəlik, nə Bill, nə ağarırdı. Diz çayı kənarındaki çıraqlıq və köhnə qayığın altın-fürsəti əldən verməyib, cəhətləri təyin etdi, başa düşdü ki, dakı anbar düşündürürdü. Bütün varlığını çulgalayan bii yolu azib. Son günlər ərzində səmti itirdiyindən eyni yerdə dilək var idisə, o da bir şey tapıb yemək idi. Acıdan ölürlər hərlənib xeyli sola getmişdi. İndi düz yola düşmək üçün dü. Hara və hansı istiqamətə getdiyinə əhəmiyyət vermirdi sağa dönəməli oldu.

İkinci arzusu düz, hamar yolla yerimək idi. Sulu qar onu döyəclədikcə yeriyə-yeriyə qar altından kolları axtarılıyını başa düşürdü. Tez-tez dayanıb bataqlıq giləmeyvəsi tapır, sulu çöl yemişlərini dərib ağızına atır, qamışları bir dərir, qamışları qoparıb kökünü toplayır, dincələ-dincələ

bir qoparıb kökünü yeyirdi. Bu dadsız, ürəkbulandıran «qida»dan heç nə çıxmırıldı. Birdən qarın altından turşməzə bir alaqotu tapdı. Hayif ki, bu ləzzətli ot az və seyrək bitmişdi, özü də dik qalxmırıldı, torpağın üstünə yayılmışdı. Onu tapmaq üçün qarı alt-üst etmək lazımdı; bu da asan iş deyildi. Yolçu bu otdan tapa bildiyi qədər yedi.

O bu gecəni tonqalsız və qaynar su içmədən keçirməli oldu. Adyalın altında büzüşüb, səhərədək acqarına, əzab çəkə-çəkə, səksəkəli halda yatdı. Qar yağışla əvəz olunmuşdu. Arxası üstündə yatlığından üz-gözünə cilənən soyuq yağış onu dəfələrlə yuxudan oyatmışdı. Səhər açıldı, lakin günəş çıxma-dı, hər yer bomboz idi. Yağış kəsdi. Yolçunun acliq duyğusu kütləşmiş, iştahası küsmüşdü. Qarnındakı göynədici ağrı indi onu o qədər də incitmirdi. Fikri, sanki, bir az aydınlaşmışdı. Pöhrəliyi xatırladı. Diz çayının sahilindəki sursat anbarı yadına düşdü.

Adyallardan birinin son qalığını zolaq-zolaq şəlpələdi, qanamış ayaqlarına sarıldı, bir parçası ilə zədəli topuğunu bağladı, beləliklə səfərə hazırlaşdı. Şələyə yaxınlaşdı, maral dərisindən olan dağarcığa uzun-uzadı baxdı və özü ilə göründü.

Gecəki yağış qarı əritmişdi. Yalnız təpələrin zirvələri köçmək zamanı çatmışdır. İndi onu nə Pehrəlik, nə Bill, nə ağarırdı. Günəş boz buludların arasından çıxdı. Yolçu də Diz çayı kənarındaki çıraqlıq və köhnə qayığın altın-fürsəti əldən verməyib, cəhətləri təyin etdi, başa düşdü ki, dakı anbar düşündürürdü. Bütün varlığını çulgalayan bii yolu azib. Son günlər ərzində səmti itirdiyindən eyni yerdə dilək var idisə, o da bir şey tapıb yemək idi. Acıdan ölürlər hərlənib xeyli sola getmişdi. İndi düz yola düşmək üçün dü. Hara və hansı istiqamətə getdiyinə əhəmiyyət vermirdi sağa dönəməli oldu.

Acliqdan indi əvvəlki tək əzab çəkməsə də, çox zəiflə-döyəclədikcə yeriyə-yeriyə qar altından kolları axtarılıyını başa düşürdü. Tez-tez dayanıb bataqlıq giləmeyvəsi tapır, sulu çöl yemişlərini dərib ağızına atır, qamışları bir dərir, qamışları qoparıb kökünü toplayır, dincələ-dincələ

yeriyirdi. Dili şişib qurumuşdu, elə bil, dilində xırda, zərif tük bitmişdi; ağızı acı dadırı. Ürəyi ağrıyrı, onu bərk narahat edirdi. Bir az çox və yeyin gedəndə ürəyi şiddətlə döyünməyə başlayırdı, elə bi, l yerindən qopub düşəcəkdi; o, amansız ağrıdan şiddətlə çırpınır, başı gicəllənir, az qalırdı yixılıb huşunu itirsin.

Günorta vaxtı iri bir gölməçədə iki xırda balıq gördü. Onları tutmaq mümkün deyildi. Yolcu təmkinlə balaca vedrəni işə salıb, balıqları tutdu. Hər biri çəçələ barmağı boyda olardı. O, çox da ac deyildi. Qarnındakı ağrı get-ge- də kütləşirdi, elə bil, mədəsi yuxuya gedirdi. İştahası olma- sa da, diri qalmaq naminə balıqları çiy-çiy həvəssiz çeynə- yərək uddu. Axşamüstü üç balıq da tutdu, ikisini yedi, birini səhərə saxladı. Orda-burda görünən seyrək yosunları günəş qurutmuşdu, yolcu yosun toplayıb tonqal qaladı, su qaynadıb içdi, bir qədər qızışdı. O bu gün on mildən artıq yol getmişdi.

Ertəsi gün ürəyi ağrılarından asta-asta yeriməli oldu, yalnız beş mil məsafə qət edə bildi. Bu gün qarnı ağrıyb, ona əziyyət vermirdi.

Yolcu buralara nabələd idi, tez-tez marala rast gəlirdi. Arabir çox da uzaqda olmayan düzənlilikdə canavarlar ulaşırırdı; hətta bir dəfə lap yaxın cığırda üç canavar gördü.

Gecə keçdi. Səhər yuxudan ayılan kimi o, fikrini bir yerə cəmləyib, xeyli götür-qoy elədi, sonra dağarcığı əlinə aldı, onun ağızına möhkəm bağlanmış nazik qayış bağı açdı. Dağarcıqdan irili-xirdali qızıl parçaları yerə töküldü. Yol- cu qızılı iki bərabər hissəyə ayırdı, payın birini adyaldan kəsdiyi əskiyə bükərək, bərk düyünlədi, qayada gizlədib yerini nişanladı; yerdə qalan ikinci payı təzədən dağarcığa

doldurdu. Adyalın qalan hissəsini ayaqlarına sarıdı. O, Diz çayının kənarındaki sursat anbarından gülə götürüb, hey- van və quş ovlayacağı ümidi ilə boş tūfəngini tullamadı.

Bu gün hava dumanlı və tutqun idi. Açıq təzədən baş qaldırmışdı. həddindən ziyadə zəiflədiyindən yolçunun başı gicəllənir, vaxtaşırı gözlərinin qabağı dumanlanıb elə tutuldu ki, heç kə seçmir, heç bir şey görə bilmirdi; tez-tez büdrəyib yixılırdı. Bir dəfə, hətta səndələyib kəklik yuvası- nın üstünə düşmüdü. Yuvada yumurtadan təzəcə – ola bilsin bir gün əvvəl çıxmış dörd bala vardı. Hərəsi bircə udumluq idi. Yolcu quş balalarını bir-bir ağızına atıb diş- ləri altında acgözlükə əzişdirərək yedi, quş balaları onun dişləri altında yumurta qabığı kimi xırçıldıyırdı. Ana kək- lik fəryad qopararaq, havada uçur, qəzəblə yolçunun başı üstündə dövrə vururdu. O, tūfənginin qundağı ilə quşu vurub salmaq istəyirdi, lakin bütün cəhdləri boşça çıxdı, kəklik onun zər-bələrindən yayındı. O, quşu daşa basdı, nəhayət, qanadının birini vurub qırdı. Kəklik qırıq qanadı sallana-sallana uçur, canını götürüb qaçmaq istəyirdi. Yolcu işə ondan əl çəkmirdi.

Quş balaları onun acliğini azalda bilmədi, əksinə, mədə- sini qıcıqlandırıb küsmüş iştahasını artırdı. O, böyük bir ümidlə gah axsaya-axsaya, gah topuğu çıxmış ayağını qal- diraraq, o biri ayağı üstə hoppana-hoppana kəkliyin da- linca qaçırdı, gah da quşu təzədən daşa basır, var gücü ilə böyüyürdü. Hər dəfə də yixılıb qalxır, qaşqabağını tökərək şikarının dalına düşürdü. Toxtamaq üçün tez-tez əlinin dalı ilə gözlərini ovuştururdu: bu hərəkətlə həm də baş gicəllənməsini birtəhər rəf edir, ürəkkeçməsindən yaxasını qurtarırdı.

Kəkliyi qova-qova gəlib bataqlıq bir çökəkliyə çıxdı, yaşı yosunların üstündə adam izi gördü. Bu ləpirlərin özünüñkü olmadığını müəyyənləşdirdi. Çox güman ki, bunlar bu aralardan ötüb-keçmiş Billin ayaq izləri idi. Yolcu ayaq saxlayıb, çox dayana bilməzdi: geciksəydi, qanadı qırıq ana kəklik qaça bilərdi; quş get-gedə ondan uzaqlaşırıdı. O, əvvəl kəkliyi tutmağı, sonra qayıdırıb ləpirləri yoxlamağı qərara aldı. Vaxtı itirmək olmazdı.

O, kəkliyi təntitmişdi, amma özü də lap əldən düşmüşdü. Kəklik böyrü üstə düşüb çətinliklə nəfəs alırdı, yolcu ondan bir neçə addım aralı yixilib tövşüyürdü, şikarına çatmağa taqəti qalmamışdı. Dincini alıb, özünə gələndə, kəklik pırıltı ilə uçdu... Yolçunun acgözlükə quşu tutmaq üçün irəli uzatdığı əli havada qaldı. Qovhaqov təzədən başlandı.

Çox keçmədi ki, axşam qanadlarını bataqlıq çökəkliyinin üstünə sərdi. Kəklik də yoxa çıxdı. Yolcu yorulub taqətdən düşmüdü, büdrəyirdi, heç vəchlə özünü ayaq üstə saxlaya bilmirdi, şələqarışiq üzüüstə yerə gəldi, yanağı daşa dəyib yaralandı. Xeyli vaxt tərpənə bilmədi, haçandan-haçana böyrü üstə çəvrilib birtəhər saatını qurdu, sabaha kimi uzandığı yerdəcə qaldı.

Ertəsi gün hər yeri duman basmışdı. Yolcu ikinci adyalını cırıb, yarısını ayaqlarına doladı. Sonra Billin ləpirini nə qədər axtardısa tapa bilmədi; bir də, indi bunun əhəmiyyəti də yox idi. Aclıq dəhşətli bir inadla onu qabağa qovurdu.

Kim bilir, bəlkə... Bill də yolu azıbdır?! Günortaya azca qalmış o, gücdən elə düşdü ki, nəinki şələsindən, hətta öz canından da bezdi. Daşlığı qızılı yenə iki paya bölməli

oldu: özü də payın birini elə oradaca yerə boşaltdı; axşamüstü isə ikinci payı da dağarcıq qarışıq tulladı; cırıq adyalın parasını, tənəkə vedrəni, bir də tūfəngi saxladı.

Zəhlətökən qarabasma, hər an onu təqib edən müdhiş fikirlər əzab verməyə başladı. Nədənsə yolcu tūfəngdə bir gulləsi qaldığına inanırdı. Özü də bu gullə tūfəngin xəzinəsində olmalı idi, tūfəngin dolu olması, sadəcə olaraq gözündən qaça bilərdi. Digər tərəfdən o, yaxşı bilirdi ki, tūfəng boşdur, xəzinədə patron yoxdur. Lakin xəzinədə gullənin olması ehtimalı onu rahat qoymurdu; beyninə yerləşmiş bu fikirlə o, saatlarla vuruşurdu. Sonra tūfəngin xəzinəsini açıb yoxlayır, onun boş olduğunu yəqin edir, məyus olurdu: lakin o təzədən xəzinədə patron olduğuna özünü inandırırdı.

Yarım saat keçmədi ki, dəhşətli qarabasma yenidən onu təqibə başladı. Nə qədər çalışırdısa, bu xəyalatı başından çıxara bilmir, təzədən tūfəngin xəzinəsini açırdı. Birdən-birdə fikri haralara isə, çox-çox uzaqlara gedir, ağılı çasıır, özü bilmədən şüursuz halda avtomat kimi hərəkət edir, əcaib surətlər, qəribə xəyallar qurd kimi beynini gəmirirdi. Lakin tez də ağılı başına gəlirdi. Aclığın dəhşətli əzabı onu həqiqət aləminə qaytarırdı. Bir dəfə qəfildən gördüyü mənzərə onu ayıltdı: yolcu az qaldı ki, yixılsın: sərxoş adam kimi səndəldi, yırğalandı, özünü ayaq üstündə zorla saxlamağa cəhd etdi. Onun lap qabağında bir at durmuşdu. At! Yolcu gözlərinə inana bilmirdi. Birdən gözlərinə duman çökdü; təktək parlaq nöqtələr dumanı parçalayır, ətrafa səpələnirdi. Gözlərini ovuşturub açdı, qarşısında at yox, bir iri boz ayı gördü. Vəhşi, yırtıcı heyvan onu tərs-tərs süzürdü.

O, dərhal ciynindəki tūfəngi qapdı, ancaq tez özünə

gəldi. Tüfəngi yanına saldı, ov bıçağını muncuq düzülmüş qınından çıxartdı. İndi onun qarşısında ət və həyat dayanmışdı. O, yoxlayırmış kimi baş barmağını bıçağın tiyəsinə çəkdi. Bıçağın tiyəsi də, ucu da yaman iti idi; ayının üstünə atılıb öldürmək istədi. Ürəyi şiddətlə döyündü, sanki, bu saat yerindən qopub çıxacaqdı, aramsız çırpındı, alnını güya dəmir halqaya salıb bərk-bərk sıxdılar, başı gicəlləndi.

Nəhayət, dalğalarla hücum edən qorxu duyğusu, mənəsiz cəsarəti yuyub apardı. Belə zəif, taqətsiz bir adam yırtıcı heyvana hücum etsəydi, əlindən nə gələrdi? Özünü mümkün qədər əzəmətli, cəsarətli göstərməklə ayını qorxutmaq üçün dikəldi, bıçağı çıxardıb ciddi vəziyyət aldı, vəhşi heyvanın düz gözlerinin içində baxdı. Ayı ağır-ağır iki addım qabağa yeridi, dal ayaqlarının üstünə qalxdı, meydan oxuyurmuş kimi qəzəblə nərildədi. Yolçu qaçsaydı, yəqin ki, heyvan dalınca düşüb onu təqib edəcəkdi; lakin o qaçmadı; qorxu onu cəsarətləndirdi. O da vəhşi heyvansa yağı, vahiməli bir səslə nərə çəkdi, bunu yaşamaq naminə etdi. Bu cəsarətdən çox, qorxu əlaməti idi; bu, həyatın bir-birinə sarılmış dərin rişələri idi.

Ayı qorxuya düşüb donquldana-donquldana kənara çəkildi, sanki, qarşısında dayanmış qorxu bilməyən əsra-rəngiz məxluqa məəttəl qalmışdı. Yolçu durduğu yerdən tərpənmirdi. Təhlükə sovuşub keçən kimi, üşümə-titrəmə keçirməyə başladı, əsə-əsə yaş yosunların üstünə sərildi.

Özünü ələ alaraq ayağa durdu, yeni qorxu və iztirab içində yola düzəldi. Bu, indi əl-ayağını uzadıb acından ölmək qorxusu deyildi: onu dəhşətə gətirən başqa şey idi – o, hələ canında azca da olsa həyat əlaməti olduğu bir vaxtda vəhşi heyvanların caynağında məhv olmaqdan qorxurdu.

Ona elə gəlirdi ki, hər yer canavarla doludur. Səs-səsə verib ulaşırlar. Sanki, havanın özü də başdan-başa təhlükə ilə dolu idi. O, əllərini qaldırıb, amansız təhlükə və dəhşətli qorxunu qovmaq üçün yellətdi; elə bil, küləyə tutulmuş çadır əsirdi.

Canavarlar tez-tez, ikibir, üçbir qabaqda, onun yeri-diyi cığırдан gəlib-keçirdi. Amma ona yaxın gəlmirdilər. Canavarlar sayca çox deyildi. Bir də onlar maral ovlamağa alışmışdır, axı marallar onlarla vuruşub müqavimət göstərmirdilər. Qəribə burası idi ki, lazımlı olanda bu əcaib məxluq iki ayağı üstünə qalxıb dırnaqlarını, dişlərini işə salırdı.

İlkindiçağı yolcu orda-burda sür-sümüyə rast gəldi. Canavarların haqlayıb parçaladıqları bu maral balası, yəqin ki, bir saat əvvəl hoppana-hoppana oynayırmış, o ayaq saxlayıb tərtəmiz gəmirilmiş, çəhrayı rəngə çalan sür-sümüyə baxdı. Bu çəhrayı rəng, sümüklərin hüceyrələrində həyatın sönməyib, hələ də davam etdiyini göstərirdi. Ola bilərdi ki, gün hələ başa çatmamış yolçunun özünün də bu cür sür-sümüyü qalacaqdı. Budur həyat? İztirab, əzab və işgəncələrlə dolu ötəri həyat! İnsanı bütün əzablara dözməyə vadər edən həyat. Ölüm insana əzab vermir. Ölmək röyaya dalmaqdır. Ölüm rahatlıq deməkdir. Madam ki, belədir, bəs o niyə ölmək istəmir?

O cox da uzun-uzadı, fəlsəfi mühakimə yürütmədi. Yosunun üstündə çömbəlib, sümükləri bir-bir dişlərinə çəkə-çəkə, çəhrayı rəngin son həyat qalıqlarını sümürməyə başladı.

Uzaq bir xatırəni andıran ətin şirin, ləziz tamı az qalırdı onu dəli etsin. Çənəsinə güc verərək gəmirib qurtardığı sü-

mükləri dişləri ilə sindirir, xirdalayırdı. Gah sümük sınırdı, gah da dişləri. Bəzən sümükləri daş altında əzişdirib toza döndərir, dəhşətli bir acgözlüklə udurdu. Daş hərdən barmaqlarına dəyirdi. Aldığı zərbələrdən barmaqlarının niyə ağrımadığına özü də məəttəl qalırdı.

Dəhşətli günlər başlamışdı. O nə vaxt yatdığını və nə vaxt yuxudan qalxıb yola düşdüyüünü artıq xatırlamırıldı. Gecəyə, gündüzə baxmırıldı, elə hey yol gedirdi. Yıxılıb qaldığı yerdə dincəlir, canındakı sönməkdə olan həyat eşqi təzədən baş qaldırıb azacıq alonlandıqda ayaqlarını dalınca sürüməyə, yorulub əldən düşənə qədər irəliləməyə çalışırdı. İndi təkcə insan kimi nicat axtarmırıldı, məhv olmaq istəməyən həyat onu qabağa qovurdu. Yolcu daha nə əziyyət çəkir, nə də ağrı duyurdu. Əsəbləri keyiyib kütləşmişdi. Yorğun beynində qəribə xəyallar, cürbəcür röyalar oynarırdı.

Xırda qırıntılarına qədər toplayıb özü ilə götürdüyüü maral balasının sümüklərini gəmirib sümürür, əzişdirib toza döndərərək udurdu. Təpələrə daha dırmaşdır, suayricalarına qalxmır, geniş çay vadisi boyunca gedirdi. O, əvvəllər nə bu çayı, nə də bu vadini görmüşdü. Gözlərinə indi heç nə gö-rünmürdü. Bədəni ilə ruhu bir-birindən ayrılmışdı, gah yeriyir, gah da sürünurdü. Ruhla cismi birləşdirən bağ son dərəcə incəlmışdı.

Hamar bir daşın üstündə üzüyuxarı uzandığı vaxt ağıl başına gəldi. Günəş ətrafa şəfəq saçırıcıdı. Uzaqda maral balaları mələşirdi. Aramsız yağan güclü yağış-qar, şiddətlə əsən soyuq küləklər yolçunun yadından çıxmışdı, bu dəhşətlərdən olsa-olsa onun yadında xəyalalı dönmüş uzaq, du manlı bir xatırə qalmışdı. Pis havaların neçə gün sürüb ona

nə qədər – iki gün mü və ya iki həftəmi, əzab verdiyini unutmuşdu.

O, bir müddət tərpənmədi, uzandığı yerdə hərəkətsiz qaldı; səxavətli günəş şüalarını bol-bol səpələyib, onun ciliz bədənini isidirdi. «Nə gözəl gündür!» – Deyə yolcu düşündü. Günəşə baxıb, harada olduğunu təyin etmək qərarına gəldi: bütün qüvvəsini toplayaraq böyrü üstə çevrildi. Aşağıda böyük, şırhaşır axan çay gördü və çəşib qaldı. O bu çayı əvvəllər görməmişdi. Diqqətlə ona tamaşa etməyə başladı. Çay çılpaq, alçaq təpələrin arası ilə axırdı, təpələrin mənzərəsi yaman ürəksixici idi; yamaclar tutqun rəngə çılrırdı. İndiyə qədər heç belə tutqun mənzərə görməmişdi, qabaqlar rast gəldiklərinin heç birinə də oxşamırdı. Yolcu qıvrıla-qıvrıla axıb gedən çayı uzun-uzadı seyr etdi. Onu baxışları ilə üfüqə, dənizlə göyün birləşdiyi yerə qədər yola saldı; onun günəş altında şəfəq saçib, par-par parıldayan bir dənizə töküldüyünü gördü. Lakin heç də təəccübənmədi. «Çox qəribədir, – deyə maraqla düşündü – bu ya doğrudan da belədir, ya da ki, pozulmuş beynin məhsulu olan əcaib bir mənzərədir». Günəş şüaları altında şölələnib, xəfif-xəfif ləpələnən dəinzdə bir gəmi lövbər salıb dayanmışdı. Yolcu bunu gördükdə onda bayaqdan bəri seyr etdiyi hər şeyin yalnız xəyal olduğu qənaəti daha da möhkəmləndi. Gözlərini bir anlığa yumub sonra açdı. Çox qəribə idi ki, gördükleri əvvəlki yerində idi. Əslində əcaib bir şey yox idi. O çox yaxşı bilirdi ki, boş tūfəngində patron olmadığı kimi, bu bomboş, ölgün düzənliyin ortasında nə dəniz var, nə də gəmi.

Arxa tərəfdən bir fısıltı eşitdi. Bu səs öskürəyə də, köks ötürməyə də, xırıltıya da oxşayırıldı. Yolcu duyduğu zəifliyə

və bədənindəki keyliyə güc gələrək, birtəhər o biri böyrü üstə döndü. Yaxınlıqda heç nə yox idi. Gözləməyə başladı. Xırıltı təzədən eşidildi. O həmin səmtə diqqətlə baxdı. İyirmi addımlıqdakı dik, qoşa daşın arasından bir boz canavar başı görünürdü. Canavarın qulaqları sallanmışdı. Yolcunun əvvəllər gördüyü başqa canavarların qulaqları kimi dik deyildi, onun qan çəkmiş gözlərində bir ələm, bir tutqunluq vardı: o gözlər ümidsizliklə baxır, kirpikləri tez-qırılırdı. O, sallaq başını zorla saxlayırdı. Sönük gözləri günəş şüalarından qamaşırdı. Canavar xəstə idi, tez-tez öskürür və xırıldayırdı.

«Nəhayət, bu həqiqətdir», – deyə yolcu fikirləşdi və onu əhatə edən xəyallarla dolu, müəmmalı aləmi əməlli-başlı görə bilmək üçün çətinliklə o biri böyrü üstə çevrildi. Dəniz yenə olduğu yerdə durur, əvvəlki kimi günəş altında bərəq vurur, mavi sularda lövbər salmış gəmi də açıq-aydın görünürdü. Doğrudanmı bunların hamısı həqiqətdir? Gözlərini yumub uzun-uzadı düşündü, axırda həqiqəti kəşf edərək, hər şeyi başa düşdü. O, şimali-şərqə getdiyindən Diz çayından uzaqlaşmışdı, gəlib Koppermayn vadisine çıxmışdı. Bu geniş yataqlı, suyu çox ağır-ağır axan lal çay Koppermayn çayı idi. Qarşıda parıldayan dəniz Şimal Buzlu okeani, gəmi isə balina ovlayan gəmilərdən idi. Görünür o, Makkenzi çayının dənizə töküldüyü yerdən xeyli şərqə uzaqlaşmışdı, indi də gəlib Koronasiya körfəzində lövbər salmışdı. Yolcu Qudzon körfəzinin ticarət şirkətində çoxdan gördüyü xəritəni yadına saldı və hər şey onu üçün aydınlaşdı.

O dikəlib oturdu və ən təxirəsalınmaz işləri götür-qoymaya başladı. Adyaldan düzəltdiyi ayaq sarıtları didili-

dağılmışdı. Çiy ətə oxşayan, formasız ayaqları sarğıdan heç də dala qalmırıldı. Son adyalı da ayaqlarına sarılmışdı. Tüfəngi ilə bıçağını harada qoyduğu yadında deyildi. Astarında kibrit çöpləri gizlətdiyi papağını da itirmişdi, lakin yağı kağıza büküb tənbəki kisəsinə qoyaraq, qoynunda gizlətdiyi kibrit çöpləri yerində idi, kibritlər nəm çəkməmişdi. Saata baxdı; saat işləyirdi. Əqrəblər on biri göstərirdi. Görünür, onu vaxtlı-vaxtında qururmuş.

Artıq sakitləşmişdi, huşu başında idi. Cox zəif olsa da, heç bir ağrı duymurdu. Ac deyildi. Yemək haqqında fikirləşməyi xoşlamırıldı. Əksinə, bu barədə düşünməkdən hətta acığı gəlirdi. Şalvarını dizə qədər cırıb ayaqlarına doladı. Nədənsə balaca vedrəni tullamamışdı. Əzab-əziyyətli yolu başa vurub gəmiyə çatana qədər bu vedrədə su qaynadıb içmək fikrində idi. Hərəkətləri ağır idi. Bədəni iflic olmuş adamların bədəni kimi əsirdi. Quru yosun toplayıb tonqal qalamaq istədi, ancaq ayağa qalxa bilmədi. Bütün cəhdləri boşça çıxdı. Axırda iməkləməyə vadar oldu. Sürünə-sürünə azarlı canavara yaxınlaşdı. Xəstə, vəhşi heyvan çətinliklə onun yolundan kənara çəkildi, ağını zorla açaraq dilini çıxarıb ağız-burnunu yaladı. Yolcu onun dilində bir qızartı gördü. Canavarın sarımtıl dili qəliz bəlgəmlə örtülmüşdü.

Balaca vedrəsinin yarısından qaynatdığı isti suyu içəndən sonra azca özünə gəldi, hiss etdi ki, indi ayaq üstündə dura bilər, hətta yeriyə də bilər. Əlbəttə, bu yeris ölü yeri kimi bir şey idi. Addımbaşı ayaq saxlayıb, dincini almalı olurdu. Addımları sürünen-sürünen onu təqib edən azarlı cana-varın addımları tək zəif, qeyri-adi idi.

Şəfəq saçan dəniz yavaş-yavaş gecənin qoynuna girib,

zülmətə qərq olduqda yolcu başa düşdü ki, dənizlə onun arasında olan məsafə ən çoxu dörd mildir.

O bütün gecəni azarlı canavarların öskürəyini, vaxtaşırı körpə maral balalarının mələşməsini eşitdi. Onu hər tərəfdən həyat araya almışdı, bu, qüvvətli və sağlam, gözəl, xoş və canlı bir həyat idi. Başa düşürdü ki, azarlı canavar, xəstə adamın edəcəyi ümidi ilə onun ləpirinə düşüb, ad-dim-addim izləyir. Səhərisi ayılıb gözlərini açanda canavarın dayanıb acgözlüklə ona baxdığını gördü. Canavar quyrugunu qıçları arasına sıxaraq üzülüb candan düşmüş kö-pəksayağı başını aşağı sallamışdı. Yolcu piçilti ilə onunla danışmağa başladı. Canavar şiddətli, soyuq sübh küləyindən tir-tir titrəyirdi; dişlərini yolçuya ağardıb qıcadı.

Günəş doğdu. Yorğun yolcu şəfəq saçan dənizdə dayanmış gəmiyə tərəf yixila-dura irəlilədi. Gözəl hava vardı. Şimal en dairəsində qısa sürən istilər başlanmıştı. O, bir həftə də davam edə bilərdi, bir-iki gün də.

Günortadan sonra yolcu, insan ləpirinə rast gəldi. Bu ayaq üstündə yeriyə bilməyib, gah iməkləyə-iməkləyə, gah da sürüñə-sürüñə irəliləyən adam idi. Ona elə gəldi ki, ləpirlər Billinkidir. Lakin bunu heç vecinə də almadı. Əslində duymaq, mütəəssir olmaq, həyəcanlanmaq hissəri onu çoxdan tərk etmişdi. Ağrı da duymurdu. Elə bil mədəsi və əsəbləri dərin yuxuya getmişdi. İndi cismində qalmış olan həyat onu irəli sürükləyirdi. Çox zəif düşsə də, canindakı həyat ölmək istəmirdi. Həyatın ölmək istəmədiyindən idi ki, yolcu hələ də çölyemişi axtarıb tapır, balıq tutub yeyir, su qaynadıb içir, azarlı canavarı bir ləhzə də gözdən qoymurdu,

Yolcu irəliləyərək gəlib izin qurtardığı yerə çıxdı. Nəm

yosunların üstündə gəmirilib, sümürülmüş təzə sür-sümük və çoxlu canavar pəncəsi izi vardi. Görünür, böyük canavar sürüsü şikarı parçalayanda buradakı yosunları tap-dalamışdı. Bir kənarda düşüb qalmış dağarcıq ona necə də tanış gəlirdi. Elə özünükünə oxşayırdı. Ağzına qədər qızılla dolu idi. Dağarcığın bir-iki yerində iti diş yeri vardi. Onun taqətdən düşmüş zəif barmaqları bu ağır dağarcığı nəinki qaldırmaq, heç tutmaq iqtidarında deyildi. Lakin bilaixtiyar əlləri qızılla dolu dağarcığa tərəf uzandı və hətta özündə güc tapıb, onu qaldırdı. Bill dağarcığını ölündək tullamayıb, özü ilə aparmışdı. Ha-ha! O, Billə hələ güləcək-di. Sağ qalacaq, onun qızılla dolu dağarcığını suları bərq vuran dənizdə dayanmış gəmiyə aparacaqdı. O, ölüm qədər dəhşətli və sönük, qarğı qarılıtısını andıran bir xırıltı ilə gülürdü: azarlı canavar da ona qoşuldu, ölgün, boğuq, matəmli bir səslə, dərdli-dərdli uladı. Bunu eşidən kimi yolcu susdu. Əgər canavarların parçaladığı adam Bill imişə, onu ələ salmaq lazım idimi? Görəsən, tərtəmiz gəmirilmiş çəh-rayı rəngə çalan bu sür-sümük doğrudan da Billinkidir? Üzünü yana döndərdi. Elədir. Bill onu atıb getmişdi: amma o, Billin qızıllarını götürməyəcək, onun sümüklərini də gəmirib-sumürməyəcəkdi. «Əgər bu əhvalatlar tərsinə baş vermiş olsaydı, Bill indi mənim yerimdə olsaydı, qızıllarımı da götürəcəkdi, sümüklərimi də yeyəcəkdi. Mütləq belə edəcəkdi», – deyə yolcu düşündü, başı gicəllənə-gicəllənə qabağa süründü.

O, balaca bir gölməçənin kənarına gəlib çıxdı. Əyilib gölməçədə balıq axtarmaq istəyəndə, diksinərək ilan calmış adam kimi geri çəkildi. Suda öz əksini görmüşdu. Görkəmi qorxunc və müdhiş idi, kütləşib çoxdan uyumuş ruhu

yuxudan ayılmışdı. Gölməçədə üç balıq üzürdü. Balıqları əlindəki balaca vedrə ilə tutmaq istədi, lakin cəhdləri boşça çıxdı. Axırda bu fikirdən vaz keçdi. Olduqca zəifləmişdi, qorxurdu ki, gölməçəyə düşüb boğulsun. Bu qorxu və öz gücünə inamsızlıq onu sahildəki tirlərdən birinin üstünə çıxbı, üzə-üzə çayın o biri tayına keçməkdən də çəkindirirdi.

Bu gün özü ilə gəmi arasında olan məsafəni üç mil də azaltdı, sabahı gün isə yalnız iki mil sürünen bildi. O da indi Bill kimi iməkləyirdi. Beşinci gün axşamüstü özü ilə gəmi arasında hələ yeddi mil məsafə olduğunu təyin etdi: gündə bir mil də qət edə bilmirdi. Hava yenə də isti idi. Yolcu gah iməkləyir, gah sürünen, gah da huşunu itirib yixilirdi.

Sürünməklə bayılmaq növbələşirdi. Azarlı canavar da öskürə-öskürə onun dalınca sürünurdü. Yolçunun dizləri də ayaqları kimi parçalanmış, ciy, qırmızı ət pırtlayıb çıxmışdı. Köynəyini dizlərinə dolamağına baxmayaraq, yenə də arxasınca yosun və daş üzərində qırmızı iz düşürdü. Bir dəfə dönüb arxaya nəzər saldıqda canavarın acgözlükə qanı yaladığını gördü. Birdən canavarı öldürməzsə, öz aqibətinin necə olacağını bütün çılpaklığını və dəhşəti ilə başa düşdü. Təxirə salmadan canavarı gəbərtməyi qərara aldı. Elə o anda ən şiddətli, özü də facianə ölüm-dirim vuruşu başlandı. İməkləyən xəstə insanla, axsaya-axsaya onu təqib edən azarlı canavar bir-birini parçalamamaq istəyirdi. Onlar ölməkdə olan cəsədlərini boş səhrada zorla sürüyə sürüyə bir-birini güdürdü.

Sağlam canavara qismət olsaydı, bu məsələyə o qədər də əhəmiyyət verməzdi. Lakin belə ölümcul əfələ yem olmaq, onun üfunətli gödəninə düşmək onu dəhşətə gətirir, ona

ağır gəlirdi, hətta bu fikrin özündən belə iyənirdi: bu hissədən birdən sərsəmləməyə, sayıqlamağa başladı, qəribə şeylər, əcaib xəyallar onun şüurunu dumanlatdı. Qısa müddətə huşu başına qayıdır, sonra yenə ağlını itirirdi.

Bir dəfə qulağının dibində nəfəs duyub ayıldı. Canavar axsaya-axsaya dala sıçradı, lakin taqətsizlikdən bürdəyib yixildi. Bu hal çox gülünc görünə də, yolcu gülümsemədi, qorxmadı da. İndi qorxu da ona kar etmirdi. Bir anlığa ağlı başına gəldi, uzanıb fikirləşdi. Gəmiyə çatmaq üçün dörd mil yol getməli idi. Gözlərini ovuşturdu, gəminin yanlığında yelkənini açaraq günəş altında zümrüd kimi parıldayan suyu yara-yara üzən qayığı gördü. O bu dörd mil məsafəni iməkləyə-iməkləyə qət edə bilməyəcəkdi. Başa düşürdü ki, heç yarı mil də sürünen bilməz. Amma yaşamaq istəyirdi. Bu qədər əzab-əziyyət çəkəndən sonra əl-ayağını uzadıb ölmək ağılsızlıq olardı. Tale ondan həddindən artıq şey istəyirdi. Can verdiyi halda belə, ölümə təslim olmurdu. Bu, xalis dəlilik olsa da, ölüm onu qamarlayıb, bağrına bassa da, o, ölümün qoynunda belə, ona meydan oxuyacaq, onunla vuruşacaqdı.

Yolcu gözlərini yumub, son dərəcə ehtiyatla var qüvvəsini topladı, onu qərq etmək istəyən ölüm yorğunluğuna təslim olmamaq üçün bütün iradəsini səfərbər edib özünü ələ aldı. Baygınlıq, doğrudan da, onu dənizdə batan adamı çulgayan kimi çulgayıp və batırmaq istəyirdi. O, yavaş-yavaş huşuzluq firtinasında qərq olur, heçlik aləminə gedirdi. Bu aləmdən üzə-üzə çıxmağa can atırdı, lakin öz ağırlığı altında daha dərinə yuvarlanırdı: amma canın və arzunun ecəzkar bir zərrəsini taparaq, ondan yapışib, yeni qüvvə ilə üzərək üzə çıxırdı.

Arxası üstə hərəkətsiz uzanıb, asta-asta yaxınlaşan xəstə canavarın xırıltısını eşidirdi. Bu zəif xırıltı get-gedə artır, daha aydın gəlirdi. Vaxt isə intəhasız uzanırdı. Yolcu tərpənmirdi. Budur, azarlı canavar onun lap qulağının dibində xırıltı ilə zəif nəfəs alırdı. Canavarın quru, cod dili sumbata kimi onun yanağını daladı. Yolcu əllərini qaldırdı. Barmaqları caynaq kimi yumuldu, lakin əlləri boşça çıxdı. Cəld və qəti tərpənməyə qüvvə lazım idi, onun isə gücü tükənmişdi.

Canavarda tükənməz səbir vardı, lakin bu məsələdə insan ondan heç də geri qalmırdı. O, yarım gün ərzində bayılıb ayılmış, özünü xəstə yırtıcıdan birtəhər qorumuşdu; bacara bilsəydi, canavarı özü yeyərdi. Vaxtaşırı bayğınlıq onu çulgalayırdı, uzun-uzadı yuxu görürdü. Bihuş olanda da, yuxuda da, ayıq olanda da həmişə zəif xırıltını eşidirdi, canavarın qaba, cod dili ilə üzünü dalaya-dalaya yalamaşını gözləyirdi.

O, heyvanın nəfəsini hiss etmədi, kələ-kötür dil əlini yalayanda huşu başına gəldi. Gözlədi. Canavar dişlərini yavaşça basdı, təzyiq get-gedə artdı; sonra var quvvəsini toplayaraq çoxdan bəri dalınca düşüb güddüyü şikarına dişlərini əməlli-başlı batırmaq istədi. Yolcu onu heç də ondan az gözləməmişdi. O, dişlənmiş əlini havaya qaldırıb, canavarın çənəsindən yapışaraq sıxdı. Vəhşi heyvan xilas olmaq üçün zəif-zəif çırpındı, elə bu vaxt o, vəhşinin boyunu qamarladı. Beş dəqiqlidən sonra bədəninin bütün ağırlığı ilə canavarın üstünə çökdü. Canavarı boğmağa əllərinin gücü çatmasa da üzünü onun boğazına dirəmişdi: ağızına xeyli tuk dolmuşdu. Yarım saat keçməmişdi ki, onun boğazı ilə üzuaşağı iliq bir şey axdı, elə bil, mədəsinə ərimiş qurğuşun tökürdülər: o, buna çox çətinliklə, yalnız

iradəsini zorlamaqla döyürdü. Sonra arxası üstə diyirləndi və oradaca yuxuya getdi.

Balina tutan «Bedford» gəmisində elmi ekspedisiyanın bir neçə üzvü vardı. Onlar gəminin göyərtəsindən baxanda dənizə tərəf ağır-agır sürünen bir qaraltı sezdilər. Alımlar onun nə olduğunu təyin edə bilmədilər: lakin alim marağı ilə qayıga minib, yola düşdülər. Onların gördükleri canlı məxluqu insan adlandırmaq çətin idi. O nə görür, nə də bir şey başa düşürdü: yekə soxulcan kimi qum üstündə qıvrılırdı, inadla etdiyi bütün səylər boşça çıxırıldı. Qıvrıla-qıvrıla eşələnir, tükənməz səylər sayəsində saatda zorla bir qulac irəli-ləyirdi.

Aradan üç həftə keçmişdi. Yolcu balina tutan «Bedford» gəmisindəki taxtlardan birində uzanmışdı. Göz yaşı sel kimi axırdı. O, kim olduğunu, başına nələr gəldiyini, nələr çəkdiyini nağıl edirdi. Anasından və günəşli cənubi Kaliforniyadan, portağal ağaclarının və rəngarəng çiçəklərin ağuşuna aldığı xudmani evlərindən rabitəsiz, dolasıq şeylər danışındı.

Çox keçmədi ki, o, gəminin kapitanı, alımlar və gəmi həyatının başqa üzvləri ilə bərabər stol dalında əyləşdi. Cürbəcür yeməklə dolu bol süfrəyə baxmaqdan doya bilmirdi. Adamlar hər tikəni ağızlarına apardıqca heyfi gəlir, həyəcanlanır, təəssüf edirdi. Ağızdolusu qida yoxa çıxdıqca onun dərin narahatlığı da artırdı.

Yolcu tamamilə sağalmışdı, ağlı da başında idi, amma yemək vaxtı stol dalında oturanları görməyə gözü yox idi; qorxurdu ki, yemək qurtaracaq. Anbardakı ərzağın miqdarı haqqında aşpaza, anbardara hey sual verirdi. Hətta kapitanın özündən də uzun-uzadı soruşturdu. Onlar da

yolçunu hər dəfə inandırırdılar ki, anbarlarda tükənməz qida ehtiyatı var. Amma o inana bilmirdi: şəxsən gedib anbara özü baxırdı ki, şeyləri gözləri ilə görsün.

Get-gedə onun kökəldiyi nəzərə çarpağa başladı. Sənki, gündən-günə şışirdi. Alımlər təəccübə, mənalı-mənalı başlarını bulayır, cürbəcür mülahizələr yürüdürdülər. Yolçunun kökəlməyinin qabağını almaq üçün yeməyini azaltdılar: xüsusən qarnı nataraz bir görkəm alırdı.

Dənizçilər işin nə yerdə olduğunu bildiklərindən ona gülürdülər. Alımlər də ona diqqətlə göz qoyduqda məsələni başa düşdülər. Yolçu hər gün səhər çay-çörəyindən sonra göyərtəyə çıxıb matroslara dilənci kimi əl açır, pay istəyirdi. Bu və ya digər matros da ona gülə-gülə bir dəniz suxarısı verirdi. O da suxarını acgözlüklə qapıb, xəsis adam qızılı baxan kimi ona baxır, sonra da cəld qoynuna dürtüb gizlədirdi.

Alımlər daha ehtiyatla davranışa başladılar, yolçunu tək və rahat qoydular: lakin gizlicə gedib onun çarpayısını yoxladılar. Çarpayı suxarı ilə dolu idi. Döşəyinin içində belə suxarı doldurmuşdu. Kayutda olan bütün künclərə, bucaqlara, dəlmə-deşiklərə də suxarı yığmışdı. O, tamamilə sağalmışdı.

Huşu da, ağlı da yerində idi. Yalnız ehtiyatlı davranışır, hər ehtimala qarşı, təkrar baş verə biləcək aclişa qarşı tədbir görürdü. Alımlərin fikrinə görə, bu azar da keçəcəkdi. O, doğrudan da, keçdi; özü də «Bedford» gəmisi gəlib, San-Fransisko limanında lövbər salmamışdan qabaq keçdi.

## MEKSİKALI

1

**H**eç kim onun keçmişini bilmirdi; Xuntada olan adamların da bundan əsla xəbərləri yox idi. Bu, onların «balaca müəmması», onların «böyük vətənpərvəri» idi. Özü də gələcək Meksika inqilabı üçün özünə məxsus bir yol ilə işləyirdi və onlardan az can yandırmırdı. Bu, o qədər də tezliklə aşkar olma-dı, çünki Xuntada onu xoşlamırdılar. Onların tünlük olan binasına birinci dəfə gəldiyi gün hamı onun bir casus – Diasın muzdlu agentlərindən biri olduğundan şübhələnmişdi. Axı onların yoldaşları Birləşmiş Ştatların mülki və hərbi dustaqxanalarına səpələnmişdi! Onlardan bəzilərinin əl-ayaqları buxovlanmışdı; lakin elə buxovanmış halda sərhəddən kənara çıxarıb, divar dibinə düzərək güllələyirdilər.

Oğlan ilk baxışda xoş təsir bağışlamırdı. Bu, doğrudan da gənc bir oğlan idi; yaşı on səkkizdən çox olmazdı; özü də yaşına görə, o qədər də boylu-buxunlu deyildi. Bildirmişdi ki, adı Felipe Riveradır, özü də inqilab üçün işləmək istəyir. Vəssalam. Bundan artıq bir kəlmə də danışma-

mışdı, heç bir başqa izahat verməmişdi. Durub gözləyirdi. Dodaqlarında nə bir təbəssüm, gözlərində nə bir munis baxış vardi. Boy-buxunlu, iti hərəkətli olan Paulino Vera daxilən, elə bil, sarsıldı. Bu oğlan ona qaradınməz və qara-qabaq görünmüdü. Onun qara gözlərində nə isə ilansa-yağı, zəhərli bir baxış sezildi. Bu gözlərdə soyuq bir atəş, yiğilib bərkimmiş böyük bir kin və qəzəb alışib-yanırdı. Oğlan baxışlarını inqilabçılardan ayırib, xirdaca vücudlu mis-sis Setbinin işgüzar bir surətdə taqqıldatlığı yazı makinasına çevirdi. Onun gözləri bir an Setbinin üzərində durdu. O da bu baxışı duydı; onda nə isə naməlum bir hiss oyandı və öz işini dayandırdı. Qadın yenidən işin ahənginə uya bilmək üçün çap etdiyi məktubu bir də oxumalı oldu.

Paulino Vera sualedici nəzərlərlə Arellano ilə Ramosa baxdı, onlar da sualedici nəzərlərlə əvvəl ona, sonra da bir-birinə baxdilar. Özlərinin ifadəsində qətiyyətsizlik və şübhə sezildi. Bu ariqca oğlan bir müəmma, həm də təhdidlə dolu bir müəmma idi. O bütün bu inqilabçılar üçün anlaşılmaz bir tapmaca idi, onun Diasa qarşı, Diasın zülmünə qarşı olan coşqun nifrəti, nəhayət, yalnız sədaqətli vətənpərvərlərə məxsus bir duyu idi. Burada nə isə bilmədikləri başqa bir şey var idi. Lakin hamısından həssas və qətiyyətli olan Vera sükutu pozaraq:

— Çox gözəl, — deyə soyuq bir əda ilə dilləndi, — sən deyirsən ki, inqilab üçün işləmək istəyirsən. Gödəkcəni çıxarı, odur, ordan as. Gedək, mən sənə vedrə ilə əskinin yerini göstərim. Görürsənmi, bizim döşəmə çirklidir. Sən işə elə bununla başlarsan ki, əvvəl bu döşəməni, sonra da o biri otaqların döşəmələrini yaxşıca yuyarsan. Tüpürcək qablanını da təmizləmək lazımdır. Sonra da pəncərələri silərsən.

— Bu inqilab üçündürmü? — deyə oğlan soruşdu.

— Hə, inqilab üçündür, — deyə Paulino cavab verdi. Rivera şübhəli-şübhəli onların hamısını süzüb gödəkcəsini çıxarmağa başladı.

— Yaxşı, — deyə dilləndi.

Daha heç bir şey söyləmədi. O hər gün işə gəlir, silirsüpürür, təmizləyirdi. Sonra sobaların külünü atır, kömür və alışqan gətirir, adamların içərisində ən çalışqanı gəlib öz iş yerində oturmamışdan əvvəl, sobaları alışdırırdı.

— Mən gecəni burada qala bilərəmmi? — deyə o bir dəfə soruşdu.

— Aha! Budur, Diasın caynaqları aşkarə çıxır. Xuntanın binasında gecə qalmaq — onun sirlərinə, adlar siyahısına və Meksikada olan yoldaşların ünvanlarını öyrənməyə yol tapmaq deməkdir. Onun xahişini rədd etdilər və Rivera bir də bu barədə heç bir vaxt xahiş etmədi. Onun harda yatdığını bilmirdilər, harda və nə vaxt yedyini də bilmirdilər. Bir dəfə Arellano ona bir neçə dollar təklif etdi. Rivera rədd mənasında başını buladı. Vera işə qarışib onu dilə tutmaq istədikdə isə o dedi:

— Mən inqilab üçün işləyirəm.

Bizim zəmanəmizdə inqilab etmək üçün çox pul lazımdır, Xunta da həmişə bu barədə sıxıntı içində idi. Xunta üzvləri ac qalırsa da, iş üçün öz qüvvələrini əsirgəmirdilər; ən uzun günlər onlara kifayət qədər uzun görünmürdü; amma bununla bərabər hərdən onlara elə gəlirdi ki, inqilabın baş tutub-tutmayacağı bir neçə dollardan asılıdır. Bir dəfə binanın kirayəsi ilk dəfə olaraq iki ay ərzində ödənmədiyindən, sahibkar onları eşiyyə atmaqla hədələdikdə, elə həmin bu Felipe Rivera — əynində cindir, ucuz köh-

nə bir paltar olan döşəməyuyan oğlan – Mey Setbinin stolunun üstünə altmış qızıl dollar qoydu. Bu, sonralar da təkrar olundu. Maşında çap olunmuş üç yüz məktub (kömək üçün çağırış, fəhlə təşkilatlarına müraciətnamələr, hadisələri düzgün göstərməyən qəzet məqalələrinə etirazlar, Birləşmiş Ştatlarda məhkəmələrin özbaşinalığına və inqilabçıların təqib olunmalarına qarşı protestlər) marka olmadığından göndərilə bilməyib qalırdı. Veranın atasından danqalma köhnə modalı zəngli qızıl saat satılıb işə sərf olunmuşdu. Mey Setbinin barmağındakı xırdaca, sadə qızıl üzük də satılmışdı. Vəziyyət çox ağır idi. Ramos ilə Arellano ümidsiz halda uzun bığlarını didişdirirdilər. Məktublar göndərilməli idi, amma poçt nisya marka vermirdi. Ona Rivera şlyapasını başına qoyub çıxdı. O qayıdib gəldikdə, Mey Setbinin stolunun üstünə min ədəd iki sentlik marka qoydu.

Vera öz yoldaşlarına müraciətlə;

– Görəsən, bunlar Diasın lənətə gəlmış qızılına alınmayıb ki? – dedi.

Onlar qaşlarını dartıb heç bir cavab vermədilər. İnqilab üçün döşəməyuyan Felipe Rivera sonralar lazım gəldikcə Xuntanın ehtiyaclarına sərf edilmək üçün qızıl və gümü gətirib verməkdə idi.

Bununla bərabər onlar özlərini onu sevməyə məcbur ed bilmirdilər. Onlar bu oğlanı tanımadılar. Onun davranışından tamamilə başqa idi. O, ürəyini heç kim açmırıldı. Onunla söhbətə girişmək üçün göstərilən bütün təşəbbüsleri rədd edirdi və sorğu-suala çəkməyə heç kəsi cürəti çatmadı.

– O, bəlkə də, böyük və yovuşmaz bir ruhdur... bi

mirəm, bilmirəm! – deyə Arellano aciz halda əllərini yellədi.

– Onda nə isə insana xas olmayan bir şey var, – deyə Ramos qeyd etdi.

– Onun qəlbində hər bir şey kütləşmişdir, – deyə Mey Setbi dilləndi. – Elə bil qəlbində işiq və gülüşü odla yandırıb-yaxmışlar. O ölüdür, amma bununla bərabər onda nə isə qorxunc bir həyat qüvvəsi hiss olunur.

Paulino dedi:

– Rivera cəhənnəm əzabı çəkmişdir. Cəhənnəm əzabı çəkməmiş adam belə ola bilməz, çünki o çox uşaqdır.

Amma bununla belə onlar Riveranı sevə bilmirdilər. O heç bir zaman söhbət etmir, heç bir zaman heç bir barədə soruşmur, öz rəyini söyləmirdi. İnqilab haqqındaki mübahisələr şiddətləndiyi və qızgınlaşlığı bir zamanda o, cansız bir cisim kimi heç tərpənmədən dayana bilirdi, bu vaxt yalnız gözləri par-par parıldayırdı. Gözləri odda qızarmış işi kimi danışanların üzlərinə sancılır, onları karıxdırır və həyəcanlandırırırdı.

– O, casus deyil, – deyə Vera Met Setbiyə müraciət etdi.

– O vətənpərvərdir, mənim bu sözümü yadda saxlayın! Bizim hamımızdan yaxşı bir vətənpərvərdir! Mən bunu ürəkdən duyur, ağlımla dərk edirəm, amma bununla bərabər onu əsla tanımiram.

Mey Setbi:

– Onun xasiyyəti pisdir, – dedi.

– Hə, – deyə Vera cavab verdi və diksinən kimi oldu. – O bu gün mənə baxdı. Bu gözlər sevə bilməz, onlar hədələyir; o gözlər pələng gözləri kimi kinlidir. Mən bilirəm ki, əgər işimizə xəyanət etsəm, o məni öldürər. Onun qəlbi yoxdur.

Polad kimi amansız, şaxta kimi sərt və soyuqdur. O, insanı tənha dağ təpəsində dondurən qış gecəsinin ay işığı kimi dir. Bütün qatillərilə birlikdə Diasdan qorxmuram, amma bu oğlandan qorxuram. O, ölüm nəfəsidir.

Amma bununla bərabər Vera özü yoldaşlarını inandırdı ki, Riveraya məsul tapşırıq verilməlidir. Los-Ancelos ilə Aşağı Kaliforniya arasında rabitə kəsilmişdi. Üç yoldaş özləri özlərinə qəbir qazmış və o qəbrin kənarında güllələnmişdir. Los-Ancelosda iki başqa yoldaş Birləşmiş Ştatların dustağı olmuşdur. Federal qoşunların komandiri Xuan Alvarado xain çıxmışdır. O onların bütün planlarını pozmuşdu. Onlar Aşağı Kaliforniyadakı həm köhnə, həm də yeni inqilabçılarla rabitəni itirmişdilər.

Gənc Rivera lazımı təlimat alıb cənuba yola düşdü. O qayıdır gəldikdə rabitə bərpa edilmiş, Xuan Alvarado isə öldürülmüşdü; onu, köksünə dəstəyə qədər sancılmış bir bığaq olduğu halda öz yatağında tapmışdılar. Bu, Riveraya verilmiş səlahiyyətdən artıq idi; amma Xuntada onun bütün hərəkəti barəsində dürüst məlumat var idi. Ondan heç bir şey barəsində sorğu-sual etmədilər. O da heç bir şey danışmadı. Yoldaşlar bir-birinin üzünə baxıb, hər bir şey başa düşdülər.

Vera dedi:

– Mən sizə söyləmişdim. Dias hamidan çox bu gəncdən qorxmalıdır. O amansızdır, cəza verən bir əldir.

Əvvəlcə Mey Setbinin müşahidə etdiyi, sonra isə hamının təsdiq etdiyi kimi, Riveranın pis xasiyyətli olması sifiziki, əyani dəlillərlə də sübut edildi. İndi onun tez-tez doğaçı partlamış, qulağı şışmış, gözünün altı göyərmə olurdu. Aydındı ki, o yeyib yatdığı və buradakı adamlar

məlum olmayan yollarla veyllənib pul qazandığı həmin xarici aləmdə dava-dalaş salırdı. Bir qədər keçdikdən sonra Rivera Xuptanın hər həftə buraxdığı xirdaca inqilabi bəyannamələrin mətnini hərflərlə yığmağı öyrəndi. Ancaq bəzən elə olurdu ki, o, hərfləri yığa bilmirdi: gah baş barmaqları zədələnmiş olub işləmir, gah bəndləri əzilib qanamış olur, gah da bir qolu hərəkətsiz halda yanına düşüb yırğalanır və üzündə şiddətli ağrı əlamətləri görünürdü. Arellano deyirdi ki: – O avaradır. Ramos deyirdi: – Meyxanalar düşkündür. Vera soruşurdu: – Bəs ona pul hadnan? Bu gün xəbər tutmuşam ki, o, yüz qırx dollarlıq kağız hesabını ödəmişdir.

– Bu onun yox olmalarının nəticəsidir, – deyə Mey Setbi qeyd etdi. – Bu barədə o, heç bir şey danışmir.

– Onu güdmək lazımdır, – deyə Ramos təklif etdi.

– Mən onu güdən casus olmaq istəməzdəm, – deyə Vera cavab verdi. – Elə bilirəm ki, məni dəfn mərasimindən başqa bir də heç bir zaman görə bilməzdiniz. O nə isə coşqun bir ehtiras düşkündür. Özü ilə bu ehtirasın arasına girməyə heç Allaha da icazə verməz.

– Onun qarşısında mən özümü uşaq bilirəm, – deyə Ramos etiraf etdi:

Arellano dedi:

– Mən onda ibtidai bir qüvvə olduğunu hiss edirəm. O, vəhşi bir canavardır, hücuma hazır olan gözlüklü ilan, zəhərli bir skolopendradır!

– O, inqilabin özü, onun nəfəsi, onun alovudur, – deyə Vera söhbəti davam etdirdi. – O, amansız, səssizcə həlak edən intiqam timsalıdır. O, gecənin sakitliyində daim oyaq olan ölüm mələyidir.

Mey Setbi isə dedi:

— Mən onu düşünəndə az qalıram ağlayam. Onun dostları yoxdur, hamidan zəhləsi gedir. Bizə yalnız ona görə dözür ki, biz öz arzularını yerinə yetirmək üçün bir vasitəyik. O təkdir, lap tək-tənhadır... — Bu sözləri söylərkən Mey Setbinin səsi boğuq bir hıçkırtı ilə kəsildi və gözləri dumanlandı.

Riveranın vaxtını keçirməsi doğrudan da bir sırr idi. Elə vaxt olurdu ki, bir həftə ərzində gözə görünmürdü. Bir dəfə bir ay yox oldu. Həmişə belə hallarda qayıdib gəldikdən heç bir izahat vermədən, Mey Setbinin stolunun üstünə qızıl pullar tökürdü. Sonra yenə bütün vaxtını, günlərini, həftələrini Xuntaya sərf edirdi. Yenə qeyri-müəyyən fasılələrdən sonra bütün günü yox olurdu. Xuntanın binasına yalnız səhər tezdən, ya da gecə vaxtı gəlirdi. Bir dəfə Arellano onu gecəyarısı hərflərlə bəyannamə yığanda görmüşdü; onun barmaqları şişmiş, partlamış dodağından isə qan axırdı.

## II

Həllədici dəqiqliklər yaxınlaşındı. Hər necə olsa inqilab Xuntadan asılıydı. Xunta isə çox sıxıntılı bir vəziyyətdə idi. Pula olan ehtiyac həmişəkindən daha kəskin hiss edilirdi, onu tapmaq isə daha da çətinləşmişdi.

Vətənpərvərlər bütün var-yoxlarını vermişdilər. Daha verilməli bir şeyləri qalmamışdı. Mövsümlə işləyən fəhlələr — qacqın Meksika peopları<sup>1</sup> öz cüzi qazanclarının yarısını Xuntaya verirdilər. Amma pul lap çox lazım idi. Uzun il-

lərdən bəri davam edən ağır zəhmət, pozucu, gizli fəaliyyət öz səmərəsini verməli idi. Vaxt gəlib çatmışdı.

İnqilab tərəzinin gözündə idi. Bircə təkan, son, qəhrəmancasına bir cəhd də olsaydı, bu tərəzinin əqrəbi qələbəni göstərəcəkdi. Xunta öz Meksikasını tanıyordu. İnqilab bircə dəfə alışsaydı, daha özü öz qayğısına qalacaqdı. Diasın bütün siyasi maşını kartondan qurulmuş bir evcik kimi sökülbən dağılacaqdı. Sərhəd boyundakı yerlər üsyana hazır idi. Sanki, «Dünyanın sənaye işçiləri» təşkilatına mənsub yüzə qədər yoldaşı ilə sərhədi keçməyə və Aşağı Kaliforniya uğrunda mübarizəyə girişməyə yalnız əmr gözləyirdi. Ancaq onun silaha ehtiyacı vardır. Sosialistlər də, anarchistlər də, həmkarlar ittifaqlarının narazı üzvləri də, Meksikadan sürgün edilənlər də, köləlikdən qaçmış peonlar da, Ker Dalen və Koloradonun darmadağın edilmiş mədənciləri də, polis dustaqxanalarından canlarını qurtarmış və yalnız bircə şey — mümkün qədər amansız vuruşmaq arzusunda olanlar da, nəhayət, adicə firildaqçılar da, bəxtlərini sınayanlar da, quydurlar da — bir sözlə, bütün səfillər, şeytan əməli kimi mürəkkəb olan müasir dünyanın bütün tör-töküntüləri — hamı silaha möhtacdı. Xuntanın da bunlarla əlaqəsi var idi. «Tüfəng və patron, patron və tüfəng verin!» deyən, bu susmayan fasiləsiz fəryad Atlantik okeanının lap sahillərindən yüksəlməkdə idi.

İnqilabın qopması üçün, qəlbləri intiqam atəsilə yanmış bu rəngarəng insanlığını sərhədin bu tayına keçirmək kifayət idi. Gömrükxana, Meksikanın şimal limanları ələ keçiriləcək, Dias müqavimət göstərə bilməyəcəkdi. O öz əsas qüvvələrini bunların üstünə göndərməyə cürət etməyəcəkdir, çünki cənubu əldə saxlamalıdır. Amma alov

<sup>1</sup> Peon — kəndli.

cənuba da keçəcəkdir. Xalq üsyana qalxacaqdır. Şəhərlərin müqaviməti qırılacaqdır. Ştatlar bir-bir onların əllərinə keçəcək və nəhayət, inqilabın qalibiyyətli orduları Diasın son istinadgahı olan Meksika şəhərini hər tərəfdən araya alacaqdır.

Bəs pulu necə tapmali? Onların silah işlətməyi bacaran səbirsiz və inadkar adamları vardı. Silah satan və gətirib təhvil verən tacirləri tanıyırdılar. Lakin inqilab üçün aparılan uzun hazırlıq Xuntanı var-yoxdan çıxarmışdı. Axırıncı dollar xərclənmiş, axırıncı mənbə son damlasına qədər işlənmiş, aclıq çəkən axırıncı vətənpərvərdən nə mümkünənə alınmışdısa da, böyük iş əvvəlki kimi yenə də tərəzinin gözündə enib-qalxmaqdadır. Tüfəng və patron lazımdır. Yoxsul batalyonlara silah çatdırılmalıdır, Amma nə sayaq? Ramos öz müsadirə edilmiş mülklərinin yasını saxlayır, Arellano gənc yaşlarında etdiyi israfçılıqdan acı-acı şikayətlənirdi. Mey Setbi düşünürdü ki, əgər Xuntanın adamları vaxtilə bir qədər qənaətkar olsaydılar, indi bütün işlər yoluna düşmüş olardı.

— Bir işə bax ha, Meksikanın azadlığı andırıa qalmış bir necə min dollardan asılıdır! — deyə Paulino Vera heyrətlə dilləndi.

Hamının üzündə məyusluq ifadəsi vardı. Onların son ümidi Xunta yəni cəlb edilmiş Xose Amariloya idi; o, pul vəd etmişdi. Ancaq o, Çiuauada öz qasiendesində həbs edilmiş və öz tövləsinin içində güllələnmişdi. Bu xəbər onlara lap yenicə çatmışdı.

Diz üstə döşəməni sürtməkdə olan Rivera gözlərini qaldırdı. Onun qolları çırmamış sabunlu əlində şotkadonub qaldı.

— Beş minin işə xeyri olarmı? — deyə o soruşdu. Hamının üzündə təəccüb əlaməti zahir oldu. Vera başı ilə təsdiq işarəsi edib çətinliklə köksünü ötürdü. Danışa bilmədi, lakin bu anda qəlbində bir ümid alovu parladı.

— Onda tüfəngləri sıfariş edin, — deyə Rivera dilləndi. Sonra bütün bu müddətdə hamının ondan ilk dəfə eşitdiyi ən uzun bir ifadə olan, bu sözləri söylədi: — Vaxt qiymətlidir. Üç həftədən sonra mən sizə beş min gətirərəm. Bu yaxşı olar. Havalər isinər və vuruşmaq asan olar. Bundan artıq əlimdən heç nə gəlməz.

Vera qəlbində coşmuş ümid alovunu söndürməyə çalışdı. Bütün bunlar heç həqiqətə bənzəmirdi. O, inqilab oyununa başlayandan bəri çox-çox on qiymətli arzu və əməlləri puça çıxmışdı. O, inqilab üçün döşəmə yuyan bu cırċındırı oğlana inanır, eyni zamanda inanmağa cürət etmirdi.

— Sən dəli olubsan! — deyə o dilləndi.

— Üç həftədən sonra, — deyə Rivera cavab verdi. — Tüfəngləri sıfariş edin.

O, ayağa durub köynəyinin çırmamış qollarını aşağı saldı və gödəkcəsini geydi.

— Tüfəngləri sıfariş edin, — deyə o təkrar etdi. — Mən gedirəm.

### III

Kellinin kantorunda tələsmə, vurnuxma və ardı-arası kəsilmədən telefon danışıqları ilə höcətləşmədən sonra gecə müşavirəsi gedirdi. Kellinin işləri başından aşmişdi; həm də ki, yaxşı gətirmirdi. Üç həftə bundan əvvəl o, Nyu-Yorkdan Denin Uordu gətirib gəlmişdi ki, onu Bill Karti ilə

qarşılaştırsın; amma budur, indi iki gündür ki, Kartinin qolu sinnmişdir və o yatır; bunu da idman müxbirlərindən bərk gizlədirlər. Onu əvəz edəcək adam yoxdur. Kelli Qərbin yüngül çəkili boksçularına telegramlar yağıdırırdı, amma onlar hamısı müqavilələr bağlamışdilar, çıkış etməli idilər. İndi isə birdən, zəif də olsa, yenə də ümid yeri vardı.

— Hə, görünür ki, sən qorxan oğlan deyilsən, — deyə Kelli Riveraya ötəri bir nəzər salıb dilləndi.

Rizeranın gözlərində kin və nifrət alovları yanındı, amma üzü laqeyd görünürdü. O, bircə bu sözü dedi:

- Mən Uordu döyərəm.
- Hardan bilirsən? Sən heç onun vuruşduğunu görüb sənmi? Rivera dinmədi.
- Axı o səni gözüyümulu, tək bir əliylə basar! Rivera çiyinlərini çəkdi.
- Sənə nə olub, dilin quruyub nədir? — deyə kantor müdürü deyindi.
- Mən onu döyərəm.
- Sən heç adamlı döyüşübsənmi? — deyə Maykl Kelli soruşdu.

Müdirin qardaşı olan Maykl «İslloustoun»da totalizator saxlayırdı və boks döyüşmələri sayəsində az pul qazanmırıldı.

Onun cavabında Rivera yalnız qəzəbli bir baxışla dönüb baxdı.

İdmançı görkəminə malik olan gənc katib ucadan piq-qıldı.

— Yaxşı, sən Robertsi tanıyırsanmı? — deyə Kelli, birinci olaraq bu sıxıntılı sükütu pozdu. — Mən onun dalınca adam göndərmişəm. Bu saat gələr, hərçənd görkəminə gö-

rə, heç bir ümid yoxdur, amma otur gözlə. Mən camaatı aldada bilmərəm. Axı birinci cərgələrin hər bilet on beş dollara gedir.

İçmiş olduqu açıq-aşkar bilinən Roberts gəlib çıxdı. Bu, bir qədər veyl kimi yeriyən və ağır-agır danışan, ucaboylu, ariq bir adam idi.

Kelli elə birbaşa iş barəsində sözə başladı.

— Bura baxın, Roberts, siz bu xirdaca meksikalını kəşf etməklə lovgalanırdınız. Bilirsiniz ki, Kartinin qolu sinnmişdir. İndi budur, bu meksikalı küçük həyasızcasına iddia edir ki, Kartini əvəz edə bilər. Buna nə deyirsiniz?

— Hər şey öz qaydasındadır, Kelli, — deyə o, tələsmədən cavab verdi. — O, döyuşə bilər.

— Siz, yəqin deyəcəksiniz ki, o, Uordu döyər, eləmi? — deyə Kelli acı-acı söz atdı.

Roberts bir qədər fikirləşdi.

— Yox, mən bunu demərəm. Uord adlı-sanlı boksçudur. Rinqin kralıdır. Amma Riveranı çox asanlıqla basa bilməz. Mən Riveranı tanıyorum. O, sanki, əsəbsiz bir adamdır. Özü də iki əliylə yaxşı vuruşa bilir. O, hər bir vəziyyətdə sizi vurub yerə sərə bilər.

— Bütün bunlar boş-boş sözlərdir. Vacib olanı budur ki, görəsən, o, camaatın rəğbətini qazana bilərmi? Siz bütün ömrünüz boyu boksçular yetirib, onlara təlim veribsiniz. Sizin mühakimənizə mən pərəstiş edirəm. Amma camaat öz pulunun müqabilində ləzzət almaq istəyir. Görəsən, o, camaata bu ləzzəti verə biləcəkmi?

— Əlbəttə, hələ üstəlik Uordu yaman əldən salacaq. Bu oğlunu siz tanımirsiniz, amma mən tanıyorum. Onu mən kəşf etmişəm. Əsəbsiz bir adamdır! Lap şeytan kimi bir

şeydir! Uord bu anadangəlmə idmançı ilə tanış olduqda, ağızı açıq qalacaq, elə sizin hamınızın da ağızınız açıq qalacaq. Mən iddia etmirəm ki, o, Uordu döyəcək, amma o sizə elə bir hünər göstərəcək ki! O, ucalan bir ulduzdur!

— Lap əla, — deyə Kelli öz katibinə döndü: — Uorda zəng vurun. Mən onu xəbərdar etmişəm ki, münasib bir şey tap-sam onu çağıracağam. O indi çox uzaqda deyil, «İellouston»dadır. Orda camaatın qabağında ədabazlıq edib şöhrət qazanır, — deyib Kelli trenerə tərəf döndü: — İçmək istəyirsinizmi?

Roberts viskidən vurub, dili-ağızı açıldı.

— Mən hələ sizə danışmamışam ki, bu qoçağı necə kəşf etdim. — Bir-iki il bundan əvvəl bu oğlan təlim salonlarında əyan oldu. Mən Preyni Dilen ilə qarşılaşmağa hazırlayırdım. Preyn yaman kinli adamdır. Ondan mərhəmət gözləmək olmaz. O öz təlim yoldaşını möhkəm əzişdirmişdi və mən heç bir elə adam tapa bilmirdim ki, öz xoşu ilə onunla işləməyə razı ola. Vəziyyət ümidsiz idi. Hamının əl-ayağına dolaşan bu ac meksikalı oğlan birdən mənim gözümə dəydi. Mən onun yaxasından yapışib əlinə əlcək geydirdim və işə saldım. Dabbaqxanadan çıxmış gön kimi dözümlüdür, amma gücü çatışdır. Boks qaydalarından da heç xəbəri yoxdur. Preyn onu əzib, kotletə döndərdi. Amma o, yarımcən da olsa, iki raund davam gətirib, sonra huşunu itirdi. — Acdı — vəssalam! Onu elə eybəcər kökə salmışdı ki, öz doğma anası da görsəydi, tanımadı. Mən ona yarım dollar verib doyunca yedirtdim. Gərək onun necə aşırılığını görəydin! Belə məlum oldu ki, iki gün imiş ağızına heç dari dənəsi də dəyməyibmiş. Bəli, mən dedim ki, o daha bir də buralara üz çevirməz. Amma heç belə olmadı.

Ertəsi gün o, bütün hər yeri gömgöy olsa da, yenə, yarım dollar pul və yaxşı bir nahar qazanmaq ümidi ləğlib çıxdı. Vaxt keçdikcə o, yaman möhkəmləndi. Anadangəlmə döyüşçüdür, özü də son dərəcədə dözümlüdür! Onun, sanki, qəlbi yoxdur. Bir parça buzdur. Bu oglancıgazı tanıdığım bütün müddətdə onun dalbadal on kəlmə danişdığını bircə dəfə də görməmişəm.

— Mən onu tanıyorum, — deyə katib dilləndi. — O sizin üçün az iş görməmişdir.

— Bizim bütün məşhur boksçular onun üzərində öz güclərini sınayıblar, — deyə Roberts təsdiq etdi. — O da onlardan hər bir şeyi görüb götürmüştür. Mən bilirəm ki, bu oğlan onlardan çoxunu döyə bilərdi. Amma boks onun ürəyincə deyildi. Məncə, o, heç bir vaxt bizim işimizi xoşlamamışdır. Mən belə güman edirəm.

Kelli dedi:

— Son aylar o, cürbəcür xırda klublarda çıxış etmişdir.

— Hə. Bilmirəm onu bu işə nə məcbur etmişdir. Bəlkə də, birdən-birə qeyrəti cuşa gəlmişdir? Bu müddətdə o çoxlarını döymüşdür. Deyəsən, ona pul lazımdır: hərçənd geyiminə baxanda bunu bilmək olmur, amma o pis qazanmamışdır. Çox qəribə adamdır! Heç kəs bilmir ki, nə ilə məşğuldur və vaxtını harada keçirir. Hətta o, boks işinə girişəndə də, qurtaran kimi həmin saat yox olur. Hərdən həftələrlə gözə görünmür. Məsləhətlərə qulaq asmır. Kim ona menajer ola bilsə, yaxşı pul qazanar. Amma onu yola gətmək mümkün deyil. Görərsiniz, onunla müqavilə bağlaşdırda, bu oğlan bütün məbləği almağa çalışacaqdır.

Həmin bu dəqiqdə Denni Uord gəlib çıxdı. Bu çox təntənəli surətdə tərtib edilmiş bir gəliş idi. O öz menajeri

və treneri ilə birlikdə hər şeyə üstün gələn bir mehribanlıq və şənlik qasırğası kimi içəri soxuldu. O, sağına, soluna salam göndərir, zarafatlaşır, atmaca atır, hamının üzünə gülümsünürdü. Düzdür, o qədər səmimi olmasa da ədası belə idi. Uord yaxşı bir aktyor idi, müvəffəqiyyət qazanma oyununda mehribanlığı ən gözəl bir fond hesab edirdi. Əslində o, ehtiyatlı, soyuqqanlı bir boksçu və biznesmen<sup>1</sup> idi. Qalan şeylər bir maska idi. Onu tanıyanlar və ya onunla bir iş görmüş olanlar deyirdilər ki, pul məsələsində bu qoçaq yaman tülüngü idi! Bütün işlərin müzakirəsində şəxsən özü iştirak edərdi və deyirlər ki, menajeri oyuncaqdan başqa bir şey deyildir.

Rivera tamam başqa sayaq bir adam idi. Onun damalarında ispan qanından başqa, Amerika hindilərinin qanı da axırdı, o, künçə qısılıb, dinməz və hərəkətsiz oturmuşdu; yalnız qara gözləri gah onun, gah bunun üzünə zillənir, tamam hər bir şeyi görürdü.

– Hə, o budur! – deyə Denni sınaycı bir baxışla vuruşacağı adamı nəzərdən keçirdi. – Günün xeyir olsun, köhnə dost!

Riveranın gözləri qəzəblə parlayırdı; o, Denninin salamına heç cavab da vermədi. Onun bütün qırınqlardan zəhləsi gedirdi. Bunu isə heç görməyə gözü yox idi.

– Bəs bu beləymış! – deyə Denni zarafatyana menajerə müraciət etdi. – Yəni siz güman edirsiniz ki, mən lal-karla vuruşacağam? – Gülüş sakitləşdikdən sonra o yenə bir atmaca atdı: əgər sizin eşələyiib tapdığınız ən yaxşı şey budursa, onda görünür ki, Los-Ancelos yaman kasıblamışdır. Siz bu-nu hansı uşaq bağçasından götürübsünüz?

<sup>1</sup> Biznesmen – iş adamı.

– Denni, o qoçaq oğlandır, sözlərimə inan! – deyə Roberts barişdirci bir əda ilə cavab verdi. – Onun öhdəsindən gəlmək sənin güman etdiyin qədər də asan bir iş deyil.

– Bundan başqa, biletlərin yarısı artıq satılmışdır, – deyə Kelli şikayətli bir halda səsini uzatdı. – Sən buna razı olmalısan, Denni. Bundan yaxşısını heç cür tapa bilmədik.

Denni Riveranı bir də saymazyana nəzərlərlə süzüb köksünü ötürdü.

– Gərək bir az yüngül vuram da. Yoxsa qorxuram elə birdən-birə canı çıxar.

Roberts piqqıldı.

– Yavaş, yavaş, – deyə menajer Denninin könlünü almağa çalışdı. – Tanımadığın həriflə həmişə bir əngələ düşə bilərsən.

– Yaxşı, yaxşı, bunu nəzərə alaram, – deyə Denin güllümsündü. – Möhtərəm camaata ləzzət vermək üçün mən əvvəlcə onun bir qədər nazını çəkməyə hazırlam. On beş raundla necəsən, Kelli?.. Sonra isə onun üçün nokaut<sup>1</sup> düzəldərəm!

– Yaxşı, – deyə Kelli cavab verdi. – Ancaq elə olsun ki, camaat bunun doğruluğuna inansın.

– Onda işə keçək, – deyə Denni bir qədər susub, fikrində haqq-hesab apardı. – Əlbəttə, Karti ilə olduğu kimi, ümumi məbləğin altmış beş faizi, amma başqa cür bölüşəcəyik, səksən faiz məni razı salar, – deyə o, menajerə döndü: – Yaxşıdırımı?

O isə təklifi bəyəndiyini başı ilə təsdiq etdi.

– Başa düşdünmü? – deyə Kelli Riveradan soruşdu. Rivera başını buladı.

<sup>1</sup> Nokaut – boksda ən qüvvətli, sarsıcı zərbədir.

– Eləsə qulaq as, – deyə Kelli izah etdi. – Ümumi məbləğ yığılan pulların altmış beş faizini təşkil edəcəkdir. Sən yeni başlayan bir boksçusun, səni heç kim tanımır. Denni ilə belə bölüşəcəksiniz. Səksən faiz onun, iyirmi faiz sənin. Bu, ədalətli bölgündür. Düz deyilmi, Roberts?

– Tamamilə ədalətli bölgündür, Rivera, – deyə Roberts təsdiq etdi. – Axı sən hələ özünə ad qazanmayıbsan?

– Yığılan pulun altmış beş faizi nə qədər edir? – deyə Rivera soruşdu:

– Ola bilər ki, beş min, ola bilər ki, hətta lap səkkiz min olsun, – deyə Denni tələsik cavab verdi. – Buna yaxın bir şey ola bilər. Sənin payına min dollardan min altı yüz dollara qədər düşər. Mənim kimi adlı-sanlı bir boksçunun səni döyməsinin müqabilində bu heç də pis deyil. Buna nə deyirsən?

Bu zaman Rivera onları lap karıxdırdı:

– Pulların hamısı qalib gələnin olsun, – deyə o qəti bir surətdə təklif etdi.

Araya bir ölüm sükütu çökdü.

– Bax, buna varam! – Nəhayət, Uordun menajeri diləndi. Denni başını buladı. O dedi:

– Mənim üzüm üzlər görüb. Mən nə hakimdən, nə də burada olanların heç birindən şübhələnmirəm. Mən nə bukmekerlərdən, nə də hərdənbir olan cürbəcür firildaqlardan danışıram. Bircə söz deyə bilərəm: bu mənə əl verməz. Mən işimi möhkəm tutan adamam. Kim bilir, birdən qolum sindi, hə? Ya da biri məni içirtdi, – o, əzəmətlə başını dikəldi. – Qalib də gəlsəm, məglub da olsam, mən səksən faizi almaliyam! Sizin fikriniz nədir, a meksikalı?

Rivera başını buladı.

Denin bərk qəzəbləndi və başqa cür danışdı:

– Di yaxşı, a Meksika köpəyi! İndi daha mən sənin başını partlatmalı oldum.

Roberts ağır-agır ayağa qalxıb, onların arasına girdi.

– Bütün pullar qalib gələnin olsun, – Rivera qaşqabaqlı halda təkrar etdi.

– Sən niyə bunda təkid edirsən? – deyə Denni soruşdu.

– Mən Sizi döyəcəyəm.

Denni paltosunu çıxarmaq istəyirmiş kimi hərəkət etdi. Onun meneceri bilirdi ki, bu yalnız komedyadır. Palto nədənsə Denninin əynindən çıxmırıdı və o, lütfən oradakılara icazə verdi ki, onu sakitləşdirsinlər. Hamı onun tərəfində idi. Rivera tək-tənha qalmışdı.

– Bura bax, ay səfəh, – deyə Kelli sübut etməyə başladı.

– Sən kimsən? Heç kim! Biz bilirik ki, axır zamanlar sən bir neçə yerli boksçunu döyübsən, vəssalam. Denni isə adlı-sanlı bir döyüşçüdür. Gələcək çıxışında o, çempionluq adı uğrunda vuruşacaqdır. Səni camaat tanımır. Los-Ancelos xaricində heç bir kəs sənin adını belə eşitməyibdir.

– Hələ eşidərlər, – deyə Rivera ciyinlərini çəkib cavab verdi, – bu görüşdən sonra.

– Yəni sən bircə saniyəlik də olsa, ağlına gətirə bilirsən ki, mənimlə bacaracaqsan? – deyə Denin dözə bilməyib bağırıldı.

Rivera başı ilə təsdiq etdi.

– Sən bir düşün, – deyə Kelli onu inandırmağa çalışdı, – bir düşün ki, bu sənin üçün necə bir reklamdır!

– Mənə pul lazımdır, – deyə Rivera cavab verdi.

– Sən mənimlə min il vuruşsan da, qalib gələ bilməzsən, – deyə Denni onu inandırmaq istədi.

— Onda bəs niyə razı olmursunuz? — deyə Rivera söruşdu. — İndi ki, o pul özü sizin əlinizə gəlir, niyə ondan boyun qaçırsınız?

— Yaxşı, mən raziyam, — deyə Denni ani bir qətiyyətlə çıçırdı. — Əzizim, mən səni rinqdə ölüncəyə qədər əzişdirəcəyəm! Zarafat etməyə adam tapıb! Kelli, şərtləri yazın. Bütün pulları qalib gələn alacaq. Bunu qəzetlərdə də dərc edin. Bunu da xəbər verin ki, burada şəxsi haqq-hesab məsəlesi var. Mən uşaqcığaza göstərərəm ki, tərsliyin axırı necə olar!

Kellinin katibi yazmağa başlamışdı ki, birdən Denni onu dayandırdı:

— Dayan! — deyə o, üzünü Riveraya çevirdi. — Vəznimizi nə vaxt çəkdirəcəyik?

— Döyüşə çıxanda, — deyə Rivera cavab verdi.

— Heç elə şey yoxdur, həyasız uşağın biri! İndi ki, pulların hamısı qalib gələnin olacaq, vəznimizi səhər saat onda çəkdirəcəyik.

— Onda pullar hamısı qalib gələnin olacaqmı? — deyə Rivera bir də soruşdu.

Denni başı ilə təsdiq etdi. Məsələ həll edildi. O, rinqə tamam hazır şəkildə çıxacaqdı.

— Vəznimizi burada, saat onda çəkdirəcəyik, — deyə Rivera diktə etdi.

Katibin qələmi yenidən cırıldadı.

— Bu o deməkdir ki, Denni beş girvəngə artıq qazandı. — Roberts narazı halda Riveranı başa saldı. — Sən çox böyük güzəştə getdin. Döyüşü uduzmuş oldun. Denni öküz kimi güclü olacaq, sən səfehsən. O səni, yəqin, döyəcək. Sənin üçün hətta ən xirdaca bir ehtimal da qalmadı.

Cavab əvəzində Rivera ona soyuq, nifrətli bir nəzərlə baxdı. O, hamidan yaxşı sandığı bu qrinqoya da nifrət edirdi.

#### IV

Riveranın rinqə çıxması, demək olar ki, heç kimin gözünə görünmədi. Alqış əlaməti olaraq, yalnız bir neçə zəif əlçalma səsi gəldi. Camaat ona inanmırkı, O, böyük Denniye parçalanmaq üçün verilmiş bir quzu kimi idi. Bundan başqa, camaat məyus olmuşdu. O, Denni Uord ilə Billi Karti arasında coşqun bir vuruşma olacağını gözləyirdi, indi isə bu ciliz, xirdaca, yeni başlayan boksçu ilə kifayətlənmək lazım gələcəkdi. Camaatın onu xoşlamadığı bir də bununla ifadə olunurdu ki, onun tərəfinə mərc tutanlar ikiyə, hətta üçə qarşı bir hesabında idi. Camaatın isə ürəyi kimin üçün pul qoyubsa, onun tərəfində olur.

Gənc meksikalı rinqin özünə aid küncündə oturub gözləyirdi. Dəqiqələr ağır-agır gəlib keçirdi. Denni camaatı gözləməyə məcbur edirdi. Bu köhnə hoqqabazlıq idi, amma yeni başlayan döyüşçülərə həmişə təsir edirdi. Yeni başlayan döyüşü bax, bu cür, öz qorxusu ilə və tütün tüstüsü içərisində boğulmuş laqeyd camaatla üz-üzə oturub qaldıqda, mənəvi müvazinətini itirirdi. Lakin bu sinanmış hoqqabazlıq bu dəfə düz çıxmadi. Roberts haqlı idi, Rivera qorxu bilmirdi. Burada olanların içərisində hər kəs-dən artıq, mütəşəkkil, daha əsəbi və həssas olan Rivera, bu qorxu duyğusundan bixəbər idi. Onun məğlub olacağını əvvəlcədən təxmin etmək havası ona təsir etmirdi. Onun sekundantları bu qanlı oyunun çirkin tullantıları, zir-zibili,

namussuz, qabiliyyətsiz qrinqolar idi. Onlar inanmışdılar ki, öz tərəfləri məglubiyyətə məhkumdur.

— Hə, indi ayıq ol, al! — deyə Spayder Xakerti onu xəbərdar etdi. Spayder baş sekundant idi. — Mümkün qədər çox dözməyə çalış, Kelli belə təlimat vermişdir. Yoxsa bütün Los-Ancelosa kūy salacaqlar ki, bu da saxta bir oyundur.

Bütün bunlar ruh yüksəltməyə kömək edən şeylər deyildi. Amma Rivera bunları heç saymırıldı. Onun boksdan zəhləsi gedirdi. Bu, mənfur qrinqoların mənfur oyunları idi. Rivera bu oyuna təlim avadanlığı rolunda, yalnız acıdan öldüyünə görə başlamışdı. Onun guya boks üçün yaranmış olmasının özünə görə heç bir əhəmiyyəti yox idi. O, bu məşğələyə nifrət edirdi. Rivera Xuntaya gələnə qədər pul üçün çıxış etməmişdi, amma sonra inanmışdı ki, bu asan qazanc yoludur. Özünün zəhləsi gedən bir peşədə müvəffəqiyyət qazanan insan övladının o, birincisi deyildi.

Amma Rivera düşüncələrə dalmamışdı, o, möhkəm bildirdi ki, bu döyüşü qazanmalıdır. Başqa bir yol yox idi. Bu ağızına qədər dolub-daşan zalda oturanların heç ağlına da gəlmirdi ki, onun arxasında necə böyük qüvvələr durmuşdur. Denni Uord pul üçün, bu pul ilə satın alınan yüngül həyat üçün vuruşuram. Riveranın uğrunda vuruşduğu şey isə onun beynində alışib-yanırdı və o, rinqin bir küncündə oturub, öz hiyləgər rəqibini gözlədiyi müddətdə, göz qamaşdırıcı qorxunc xəyallar açıq-aşkar onun geniş açılmış gözləri öündən gəlib keçirdi.

O, Rio-Blankoda hidrostansiyanın ağ divarlarını gördü. Ac və taqətdən düşmüş altı min fəhləni gördü. Bütün bu növbəni on sentə işləyən yeddi-səkkiz yaşılı xərdəca uşaqları gördü. Gəzən meyitlər olan boyaqçı fəhlə-

lərin ölü üzü kimi solğun üzlərini görürdü. Onun yadindaydı ki, atası bu boyaqxanaları «özünü öldürənlər kamerası» adlandırardı. Burada bir il işləmək ölüm deməkdi. O öz xirdaca həyətlərini, orada həmişə öz yoxsul təsərrüfatı ilə əlləşən, bununla bərabər öz oğlunu oxşamağa, sevməyə vaxt tapan anasını görürdü. Öz güclü, enlikürək, uzun bığlı atasını da görürdü: atası hamını sevirdi, onun səxavətli qəlbini məhəbbətlə dolu idi, atası həyətin bir kündə oynayan xirdaca muçaçonu<sup>1</sup> da, onun anasını da çox sevirdi. O günlərdə onu Felipe Rivera deyil, Fernandes çağırırdılar; o, atasının və anasının familiyasını daşıyırdı. Onun adı Xuan idi. Sonralar isə o, adını da, familiyasını da dəyişmişdi. Fernandes familiyası polis müdirləri və jandarmlarının həddən artıq nifrət etdikləri bir familiya idi.

Böyük, mehriban Xoakin Fernandes! Riveranın xəyalları içərisində o, böyük bir yer tuturdu. O zamanlar xirdəca uşaq heç bir şey anlamırıldı, amma indi dönüb geri baxdıqda, gənc hamısını başa düşür. Sanki, yenə də atasını, xirdəca bir mətbəədə əlifba cassası öündə və ya yazı stolu arxasında oturub tələsik sonsuz, qeyri-müntəzəm sətirlər yazan görürdü. O, yenidən həmin əsrarəngiz gecələri yaşayırdı ki, fəhlələr qaranlığın pərdəsi altında canılər kimi gizlincə atasının yanına yiğışar, bitmək, tükənmək bilməyən uzun söhbətlər edər, o, — muçaço öz yatağında uzanar, amma yatmadı. Hardansa, uzaqlardan o, Xakerinin səsini eşitdi.

— Heç bir halda birdən-birə yerə sərilmə. Təlimat belədir. Qazanacağın pul üçün kötük ye!

On dəqiqə keçdi, amma Rivera hələ də bir küncdə otur-

<sup>1</sup> Muçaço — oğlan (ispanca).

muşdu. Denni gəlib çıxmırıldı: görünür o öz hoqqabazlığından bacardıqca çox nəticə almaq istəyirdi.

Riveranın gözünün önündə yeni xəyallar canlanırdı. Tətil, daha doğrusu – lokaut, çünki Rio-Blanko fəhlələri Puebloda tətil etmiş qardaşlarına kömək edirdilər. Onlar acliq üzündən pən-pəncər, giləmeyvə yığmaq üçün daqlara dırmaşır, mədə sancılarından əzab çəkə-çəkə bunları yeyib dolanırdılar. Sonra isə dəhşət: Kompaniyanın dükanı önündəki boş düzən; minlərlə ac fəhlə; general Rosalo Martines və Porfirio Dpasın əsgərləri, ölüm saçan tüfənglər... Sanki, bu tüfənglər heç bir zaman susmayacaqdı, sanki, fəhlələrin günahları daim onların öz qanları ilə yulacaqdı! Bir də o gecə! Naqqa balıqlara yem olmaq üçün arabalar dolusu Vera Krusa göndərilən meyitlər. İndi o, yenidən həmin qorxunc qalaqların arasılə sürünür, atasını, anasını axtarır, onları didib parçalanmış, eybəcərləşmiş bir halda tapır. Xüsusən anası onun yadında möhkəm qalmışdı; onun yalnız başı görünürdü, bədəni bir yığın başqa meyitlər altında dəfn edilmişdi. Porfirio Diasın əsgərlərinin tüfəngləri yenidən şaqqıldayırdı, oğlan yenidən yerə qılılıb, qovulan Amerika canavarı kimi sürüñə-sürüñə uzaqlaşır.

Onun qulağına dəniz gurultusuna bənzər bir uğultu geldi və ov dövrəsində trenerlər və sekundantlar dəstəsi olduğu halda mərkəzi keçiddən çıxməqda olan Denni Uordu gördü. Camaat, qələbəsinə əvvəlcədən inandığı bu qəhrəmanı coşqunluqla alqışlayırdı. Onun adı dillərdə gəzirdi. Hamı onun tərəfində idi. Denni məharətlə kəndirin altına əyilib rinqə çıxdığı zaman, hətta Riveranın sekundantları da şənləndilər. Denninin üzündə təbəssüm parıldayırdı, o gülümsündükə isə üzünü hər bir cizgisi, gözlərinin guşə-

ləri, hətta göz bəbəkləri də gülümsəyirdi. Dünya belə xoşhal bir boksçu görməmişdi. Onun üzü yaxşı bir reklam, xoşhallıq, səmimi şənlik nümunəsi ola bilərdi. O hamını tanıyırdı. O zarafatlaşır, gülür, rinqdən öz dostlarına salam göndərirdi. Uzaqda oturub, ona öz heyranlığını izhar edə bilməyənlər ucadan çığırışırıdalar: «hey, hey, Denni!» Coşqun alqışlar beş dəqiqəyə qədər davam etdi.

Riveraya heç diqqət yetirən yox idi. Elə bil ki, o heç mövcud deyildi. Spayder Xakertinin şişmiş kimi görünən sıfəti ona sarı əyildi.

– Özünü qorxutma, – deyə Spayder xəbərdarlıq etdi. – Təlimatı yadında saxla. Son nəfəsə qədər döz, yerə yixılma, əgər yerə sərilmüş olsan, bizə tapşırıblar ki, səni paltar soyunan yerdə döyək. Başa düşdünmü? Döyüşməlisən, vəssalam!

Zalı alqış səsləri büründü; Denni öz rəqibinə sarı yönəldi. O baş əydi. Riveranın sağ əlini iki əli arasına alıb səmiyyətlə silkələdi. Denninin gülümsünən üzü, Riveranın üzünə lap yaxınlaşdı. Camaat bu əsl idmançı ruhunun təzahürünü gördükdə çığırışdı, çünki o öz rəqibilə doğma bir qardaş kimi görüşürdü. Denninin dodaqları tərpəndi və camaat onun eşidilməyən sözlərini xoşbəxtlik arzulayan bir təbrik kimi izah edib yenidən həyəcanlı nidalarla çığırışdı. Onun piçilti ilə söylədiyi sözləri yalnız Rivera eşitdi.

– Ey meksikalı siçovul balası, – deyə Denni gülümsünə-gülümsünə piçildədi, – bu saat sənin canını alacağam!

Rivera heç tərpənmədi. Ayağa da durmadı. Onun kini baxışında toplanmışdı.

– Dur ayağa, köpək! – deyə kim isə yerindən çığırıldı. Camaat onun idmançıya yaraşmayan rəftarını pisləyərək

fit çalmağa başladı, amma o, hərəkətsiz oturmaqda davam edirdi. Denni qayıdış yerinə gedərkən yeni bir algış gurultusu onu təbrik etdi.

Denni soyunan kimi hər tərəfdən heyranlıq nidaları eşidildi. Onun bədəni son dərəcə gözəl – çeviklik, sağlamlıq və qüvvət timsalı idi. Dərisi qadın dərisi kimi ağ və hamar idi. Onda qəşənglik, oynaqlıq və qüdrət canlanmaqda idi. O bunu elə bir çox döyüslərdə də sübut etmişdi. Bütün idman məcmuələri tez-tez onun şəkillərini çap edirdilər.

Spayder Xakerti toxunma sviterini başından çıxarmaq üçün Rıvsysara kömək etdi, sanki, bütün zaldan bir fəryad qopdu. Dərisinin qarabuğdayılığı bədənini daha da ariq göstərirdi. Onun da əzələləri var idi, amma rəqibinin əzələlərindən çox-çox görkəmsiz idi. Lakin camaat onun köks qəfəsinin genişliyinə lazıminca diqqət yetirmədi. Camaat həmçinin hər bir əzələ hüceyrəsinin əks-təsirə bir anda necə hazır olduğunu başa düşməmiş, Riveranın yorulmaq bilmədiyini, onun bədəninin mükəmməl bir döyüş mexanizminə çəvrilmiş olan əsəb sisteminin həssaslığını qiymətləndirə bilməmişdi. Camaat, bədəni hələ uşaq bədəninə bənzəyən tutqun dərili on səkkiz yaşı bir gənc görürdü. Denni isə başqa şeydi! Onun iyirmi dörd yaşı vardı və onun bədəni kişi bədəni idi. Onlar ikisi rinqin ortasında yan-yana durub hakimin son təlimatını dinlədikləri zaman, aralarındakı bu ziddiyət daha artıq gözə çarpırdı.

Rivera müxbirlərin lap yaxınlığında arxada oturmuş Robertsi gördü. O, həmişəkindən daha artıq sərxoş idi. Onun danışıığı da həmin nisbətdə daha da ağırlaşmışdı.

Roberts səsini uzada-uzada dedi:

– Heç qorxma, Rivera, o səni öldürməyəcək ki, bunu

yadında saxla. Birinci həmlədən heç qorxmaq lazım deyil. Əvvəlcə özünü qoru, sonra klinçə<sup>1</sup> get. O səni çox da əzişdirməz. Elə bil ki, təlim zalindasan.

Rivera onun sözlərini eşitdiyini bildirməyib, özünü heç o yola qoymadı.

– Gör nə qaraqabaq şeytan balasıdır, ha! – deyə Roberts mırıldana-mırıldana öz qonşusuna müraciət etdi.

– Necəvardı, elə də qalib.

Amma Rivera artıq öz nifrət dolu adı baxışı ilə irəli baxındı. Onun gözünə saysız-hesabsız cərgələrlə düzülmüş tüfənglər görünür və gözlərini qamaşdırırırdı. Qiyməti bir dollar olan, ta yuxarı yerlərdəki adamlara qədər, bütün zaldakıların sıfətləri onun nəzərində tüfəngə çəvrilmişdi. O, gözləri qarşısında gündən yanıb qovrulmuş məhsulsuz Meksika sərhədini gördü; bu sərhəd boyunca tüfəngə su kimi möhtac olan cir-cindir geyimli insan yiğinları hərəkət edirdi.

O ayağa qalxıb, özünə məxsus küncdə gözləməyə başladı. Onun sekundantları artıq iplərin altından keçib, brezent oturacaqlı stulu da aparmışdilar. Rinqin qarşı kündə Denni durub ona baxırdı. Qonq uğuldadı və döyüş başlandı. Camaat həyəcandan nərə çəkirdi. Heç bir zaman belə təsirli döyüş başlangıcı görməmişdi. Qəzetlər doğru yazmışdı: burada şəxsi haqq-hesab var idi. Denni onu rəqibindən ayıran məsafənin dörddə üçünü bir sıçrayışla adlayıb yaxınlaşdı, üzündə bu meksikalı uşağı yemək arzusu aşkar yazılmışdı. O öz rəqibinə bir yox, iki yox, on yox, tufan kimi sarsıcı zərbələr qasırğası yağırdı. Rivera yox oldu. O, təcrübəli və son dərəcə mahir bir usta tərə-

<sup>1</sup> Klinz – boksulardan birinin rəqibinin əllərini öz qoltuğunda sıxması.

findən hər tərəfdən və bütün vəziyyətlərdən yağıdırılan yumruq zərbələrinin axınları altında itib-batmışdı. Bu zərbələr onu süpürləyib kəndirlərin üstünə atmışdı; hakim döyüşləri ayırdı, amma sonra Rivera yenə həmin saat kəndirlərin üstünə yıxıldı.

Bunu heç kəs döyük adlandırmazdı. Bu döymək idi. Boks yarışları tamaşaçılarından başqa hər bir tamaşaçı bu nu gördükdə, elə ilk dəqiqdə ruhdan düşərdi. Denni, şübhəsiz ki, nəyə qadir olduğunu göstərdi və bunu çox böyük məharətlə etdi. Camaatın yarışın nəticəsi haqqında inamı və həmçinin öz sevimlisinə olan tərəfkeşliyi sonsuz idi; buna görə meksikalının hələ ayaq üstə durduğunu heç görə də bilmirdi. Riveranı yaddan çıxartmışdılar. Onu zorla seçirdilər. Denni öz amansız həmləsi ilə onu kölgədə buraxmışdı. Bir-iki dəqiqə gəlib keçdi. Döyüşçülər bir-birindən ayrıldıqları vaxt, camaat meksikaliya ötəri bir nəzər sala bildi. Onun dodağı yarılmış, burnundan isə qan axındı. O dönüb klinçə girdikdə, kəndirlərin izləri olan qanlı zolaqlar kürəyində aydın görünürdü. Amma köksünün müntəzəm enib-qalxdığını, gözlərinin isə həmişəki soyuq bir atəşlə parıldadığını camaat seçə bilməmişdi. Gələcək çempionluq adı qazanmaq iddiasında olanlar onun üzərində həddən artıq belə sarsıcı zərbələrini sınamışdılar. O, bir dəfəsi yarım dollara və ya həftəsi on beş dollara belə zərbələrə dözməyi öyrəşmişdi, bu ağır bir məktəb idi, amma bunun ona xeyri oldu.

Sonra nə isə son dərəcə təsirli bir hadisə baş verdi. Kombinə edilmiş zərbələr qasırğası birdən-birə kəsildi. Rivera rinqdə tək-tənha durmuşdu. Denni – o qorxunc Denni, arxası üstə yerdə uzanmışdı. O yırğalanmamış, yerə

ağır-ağır və tədricən yıxılmamış, birdən-birə sərilmüşdi. Riveranın sol yumruğunun yandan vurulan qısa zərbəsi onu ölüm kimi birdən-birə sarsıtmışdı. Hakim Riveranı itələyib, indi yıxılmış qladiatorun başı üstündə durub, saniyələri sayırdı.

Denni yavaş-yavaş huşa gəldikdə onun bədəni əsməyə başladı. Boks yarışlarının daimi tamaşaçıları adət üzrə müvəffəqiyyətlə bir nokautu gurultulu alqışlarla qarşılıyib öz coşqun həyəcanlarını ifadə edərdilər. Amma indi onlar susurdular. Bütün bu hadisə həddən artıq gözlənilməz halda baş vermişdi. Zaldakılar gərgin bir sükut içində saniyələrin sayılmasını dinləyirdilər ki, birdən-birə Robertsin təntənəli səsi bu sükutu pozdu:

– Axı mən sizə demişdim ki, o hər iki əliylə eyni dərəcədə yaxşı vuruşur.

Beşinci saniyədə Denni üzüqoylu çevrildi; hakim yeddini sayanda, o daha bir dizi üstə durub dincəlir və doqquz sayıldıqda, on rəqəmi deyilməmişdən əvvəl, ayağa qalxmağa hazır idi. Əgər on rəqəmi sayıldıqda, Denninin dizi hələ döşəməyə toxunmuş olsaydı, onu basılmış və döyüşdən çıxmış saymalı idilər. Onun dizi döşəmədən ayrıldığı anda o «ayaq üstdə» sayılır; bu anda Riveranın yənidən onu vurub yerə sərməyə ixtiyarı var. Rivera risk etmək istəmirdi. O, Denninin dizi döşəmədən ayrıldığı saniyədə onu vurmağa hazırlaşmışdı. Rivera rəqibinin dövrəsinə hərəkəti, amma hakim onların arasına soxuldu; bir də Rivera bilirdi ki, hakim saniyələri həddən artıq ağır-ağır sayırdı. Bütün qrinqolar, hətta hakim də Riveranın əleyhinə idi.

Hakim doqquzu sayıldıqda Riveranı bərk itələdi. Bu düzgün hərəkət deyildi, amma Denni ayağa qalxmağa macal

tapdı və onun dodaqlarında yenidən təbəssüm göründü. O, demək olar ki, tamamilə ikiqat əyilib, əllərilə üzünü və qarnını qoruya-qoruya məharətlə klinçə girdi. Qayda üzrə, hakim gərək onu dayandırırdı, amma o bunu etmədi və Denni doğrudan-doğruya öz rəqibinə yapışb dincəlir və hər saniyə öz qüvvəsini bərpa edirdi. Raundun axırıncı dəqiqliyi qurtarmaq üzrə idi.

Əgər o, axıra qədər davam gətirə bilsə, özünə gəlmək üçün ixtiyarında tamam bir dəqiqli vaxt olacaqdı. O, vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq gülümsünə-gülümsünə davam gətirə bildi.

Camaat kimsə:

— Amma hələ gülümsünür ha! — deyə çığırdı və camaat xoşallanıb gülüsdü.

Sekundantlar canfəşanlıqla Denniyə qulluq etdikləri müddətdə o məşqciyə piçildədi: — Şeytan bilir, bu meksikalının çox qəribə zərbəsi var!

İkinci və üçüncü raundlar solğun keçdi. Hiyətənə və çox təcrübəli bir rinq kralı olan Denni yalnız manevr edir, fırıldaq gəlir və birinci raundda yediyi qorxunc zərbədən özünə gəlmək üçün çox vaxt qazanmağa çalışırdı. Dördüncü raundda o daha özünü düzəltmişdi. Pozulmuş və sarsılmış olsa da, hər halda bədəninin və ruhunun gücü sayəsinde özünə gələ bilməmişdi. Düzdür, daha o, sərt taktika işlətmirdi, meksikalı ona sarsıcı bir müqavimət göstərirdi. İndi Denni özünün bütün təcrübəsiniimdada çağırırdı. Bu böyük usta, mahir və bacarıqlı döyüşü rəqibinə qəti zərbə vurmağa gücü çatmadığından, onu metodik bir surətdə taqətdən salmağa başlamışdı. Riveranın hər zərbəsinə o, üç zərbəylə cavab verirdi; amma bununla o, rəqibini

nokauta yaxınlaşdırmaqdən artıq ondan intiqam alırdı. Təhlükə zərbələrin miqdarında idi. Denni hər iki əlilə yandan qısa zərbələr vurmaq kimi təəccüblü bir qabiliyyətə malik olan bu usağa qorxa-qorxa, ehtiyatla yanaşındı.

Rivera müdafiədə rəqibi pərt edən sol əllə dəf etmək fəndindən istifadə edirdi. O, Denninin burnu və dodaqları üçün çox təhlükəli olan fənddən dalbadal istifadə edirdi. Amma Denninin fəndləri növbənöv idi. Elə buna görə də o, çempionluğa namizəd idi. O vuruşa-vuruşa, döyüşün üslubunu dəyişməyi bacarırdı. İndi o, yaxından vuruşmağa keçmişdi. Bu üsulda o, xüsusilə dəhsətli idi və bu ona rəqibinin qorxunc dəfetmə fəndindən canını qurtarmağa imkan verirdi. Denni meksikalını havaya qaldırıb sonra yerə sərən çox gözəl apperkatlar<sup>1</sup> işlətdiyi üçün bir neçə dəfə dalbadal camaatın coşqun alqışlarını qazandı. Rivera saniyə saymanın imkanı verdiyi qədər müddətdə diz üstə durub dincəldirdi; o bilirdi ki, hakim onunçon saniyələri çox qısa sayır.

Yeddinci raundda Denni doğrudan da yaman bir apperkat işlətdi, amma Rivera yalnız yırgalandı. Denni ona özünə gəlməyə macal verməyib, həmin saat ikinci qorxunc bir zərbə endirdi və onu kəndirlərin üstünə atdı. Rivera aşağıda oturmuş müxbirlərin üstünə yıxıldı. Onlar onu geri, meydançanın kənarına itələdilər. Hakim tələsik halda saniyələri saydığı müddətdə o, bir dizi üstə dincəldi, kəndirlərin o biri tərəfində rəqibi onu gözləməkdə idi. Hakim işə qarışmağı və ya Dennini kənara itələməyi heç ağlına da gətirmirdi. Camaat coşub özündən çıxmışdı.

<sup>1</sup> Apperkat – boksda düşmənə «aşağıdan vurulan» zərbəyə deyilir; bu zərbə çənəyə və ya qarına vurulur.

Birdən bir çıçırtı gəldi:

— Onun işini bitir, Denni, İşini bitir.

Yüzlərlə səs canavar sürüsü kimi bu çıçırtıya qoşuldu.

Denni əlindən gələni etdi, amma Rivera doqquz yox, səkkiz sayılarda gözlənilmədən kəndirin altından keçib klinçə girdi. Hakim yenə canfəşanlıq edib Riveranı elə ayırdı ki, Denni onu vura bilsin və tərəfkir hakimin əzizlədiyi bir döyüşçüyü verə biləcəyi bütün üstünlükleri ona verdi.

Amma Rivera davam gətirməkdə idi və beynindəki du man dağılmışdı. Hər bir şey öz qaydasında idi. Bu mənfur qırıqların son nəfərə qədər hamısı namussuz idi! Tanış xəyallar yenə də onun gözləri öündən gəlib keçdi; səhrada dəmir yolu, jandarmalar və Amerika polisləri; dustaqxanalar və polis zindanları, suçəkənlər yanındakı avaralar, onun Rio-Balnkodan sonra keçirdiyi bütün o qorxunc, acı dərbədərlik və tətillər. Sonra o, ölkəni təntənə ilə gəzməkdə olan böyük qırmızı İinqilabı bütün dəbdəbəsi ilə gördü. Tüfəngləri! Budur, onlar onun qarşısındadır! Hər mənfur iz bir tüfəngdir! O özü inqilabdır! O bütün Meksika uğrunda vuruşur!

Riveranın davranışsı camaatı açıq-aşkar cınatmaqdı idi. Axı o niyə özü üçün təyin edilmiş kötəyi yemir? Axı hər cür olsa, əvvəl-axır o döyülcəkdir. Bəs niyə belə tərslik edib, vaxtı uzadır? Riveraya müvəffəqiyyət arzu edənlər vardısa bunlar çox az idi. Hər bir yarışda mərc vaxtı tünd rəngli at üçün pul qoyanlar da olur. Onlar, demək olar ki, Denninin qalib gələcəyinə inandıqları halda yenə meksikalının tərəfinə pul qoymuşdular: onun müqabilində dörd və üçün müqabilində bir. Doğrudur, bunlardan çoxu Riveranın neçə raunda davam gətirə biləcəyinə pul qoymuşdur. Onun altıncı və ya yeddinci raunda qədər davam gətirə

bilməyəcəyinə yaman çox pul qoymuşdular. Bu mərci artıq udmuş olanlar, indi daha riskdən canları belə müvəffəqiyyətlə qurtardığı üçün sevindiklərindən, onlar da hamının sevimlisini alqışlayırdılar.

Rivera döyülmək istəmirdi. Səkkizinci raundda onun rəqibi apperkatı təkrar etmək istədisə də bir şey çıxmadı. Doqquzuncu raundda Rivera yenə də camaatı heyran qoydu. Klinç vaxtı o, yüngul və iti bir hərəkətlə rəqibindən aralandı və : bədənləri arasındaki dar məsafəyə sağ əlilə bir zərbə vurdu. Denni yıxıldı. Hakimin ağır saymağının onu xilas edəcəyinə ümidi vardi. Camaat mat qalmışdı. Denni özü öz fəndinin qurbanı olmuşdu. Sağ əli ilə vurulan məshur apperkat indi onun öz başına gəlmışdı. «Doqquz» sa yıldıqda, Denni ayağa qalxdı; bu vaxt, Rivera ona girişməyə cəhd etmədi. Hakim açıq-aşkar vuruşmanın qabağını almaq istəyirdi. Amma vəziyyət tərsinə düşdü, Rivera aya ga qalxmalı olduqda o, işə qarışmayıb kənardı dururdu.

Onuncu raundda Rivera iki dəfə apperkata müraciət etdi, yəni «sağ əl ilə aşağıdan» rəqibin qurşağından cənəsinə doğru zərbə endirdi. Denni quduza döndü. Təbəssüm əvvəlki kimi onun üzündən əskik deyildi, amma o öz amansız fəndlərinə əl atırdı. Var gücü ilə Riveranın üstünə düşdüyü halda onu döyüşdən çıxara bilmirdi; Rivera isə bu zərbələr tufanı arasında, bu qasırğanın içində Dennini dalbadal üç dəfə məharətlə yerə sərə bilmışdı. İndi daha Denni çox tezliklə özünə gələ bilmirdi və on birinci raunda çatdıqda vəziyyəti çox ciddiləşmişdi. Amma bu andan başlayaraq, on dördüncü raunda qədər o özünün bütün boksuluq vərdiş və keyfiyyətlərini nümayiş etdirib, gücünü qənaətlə işlətdi. Bundan başqa, o, yalnız təcrübəli boks-

çuya məlum olan alçaq fəndlər də işlədirdi. O, bütün hoq-qabazlıqlardan və kələklərdən son dərəcəyə qədər istifadə etdi: o guya təsadüfi olaraq, rəqibinin əlcəyini dirsəyilə böyrünə sıxır, ağzını tixayır, nəfəs almağa qoymurdu; o, klinçə girdikdə parçalanmış lakin gülümşəyən dodaqları ilə Riveranın qulağına dözülməz və iyrənc həqarətlə piçildiyirdi. Hamı, hakimdən tutmuş tamaşaçılara qədər, bir nəfər kimi Denninin tərəfində idi, onun fikrindən nələr keçdiyini çox yaxşı bilir, ona kömək edirdi.

Denni belə gözlənilməz bir vəziyyətə düşdüyündən indi bütün ümidi tək bir zərbəyə bağlamışdı. O, əlində olan bu yeganə imkan xatırınə ortaya atılır, hiylə işlədir, özünü zərbədən qaçırır; bütün qüvvətini toplayaraq bir zərbə vurmağa və bununla da təşəbbüsü rəqibinin əlindən almağa can atıldı. Özündən əvvəl daha məşhur bir boksçunun etdiyi kimi o, sağdan və soldan qarın boşluğundakı əsəb kələfinə və çənəyə zərbə endirməli idi. Denin bunu edə bildi, çünki nə qədər ki o, ayaq üstündə dururdu, qolları öz qüvvəsini mühafizə etməkdə idi.

Riveranın sekundantları raundlar arasındaki istirahət müddətində onun çox da qayğısına qalmırdılar. Onlar dəsmalları eləcə göstəriş üçün yelləyirdilər, onun boğulmaqdə olan ciyərlərinə, demək olar ki, heç hava vermirdilər. Spayder Xakerti cidd-cəhdə onun qulağına məsləhətlər piçildiyirdi, amma Rivera onlara əməl etmək lazım gəlmədiyini bilirdi. Hamı onun əleyhinə idi. Onu xəyanət araya almışdı. On dördüncü raundda o, yenidən Dennini vurub yıxdı. Özü isə hakimin saniyələri saydığı müddətdə taqətsiz halda qollarını sallayıb durdu. Qarşidakı kündə şübhəli bir piçildaşma eşidilirdi. Rivera gördü ki, Maykl Kelli

Robertsə sarı yönəlib əyildi və nə isə piçildədi. Riveranın qulağı vəhşi pişik qulağı kimi iti idi və bu danışığın bəzilərini eşitdi. Amma o, daha artıq eşitmək istəyirdi və rəqibi ayağa qalxdıqda Rivera elə bir manevr etdi ki, onunla lap kəndirlərin yanında vuruşmağa girişdi.

– Gərək elə olsun! – deyən Maykl Kellinin səsini Rivera eşitdi. Roberts başı ilə onun fikrini bəyəndiyini təsdiq elədi. – Dənni gərək qalib gəlsin... Yoxsa mən yaman çox pul itirərəm... Mən bu işə ətək-ətək pul qoymuşam. Əgər o, on beşinci raunda da dözsə mənim evim yıxıldı... O oğlan sizin sözünüzə qulaq asar, bir çarə görmək lazımdır.

Bu dəqiqədən etibarən daha Riveranın diqqətini heç bir xəyal cəlb etmədi. Onlar onu aldatmaq istəyirdilər! O, yenə Dennini yerə sərib qollarını sallayaraq dincəldi. Roberts ayağa qalxdı.

– Hə, qurtardı, – deyə o dilləndi. – Öz guşənə çəkil. Roberts bu sözləri təlim məşğələlərində Riveraya dəfələrlə söylədiyi əmredici bir tərzdə dedi. Lakin Rivera Denninin ayağa qalxmasını gözləyə-gözləyə durub, ona yalnız nifrətli bir nəzərlə baxdı. Bundan sonrakı bir dəqiqəlik fasılə zamanı Kelli Riveranın durduğu künçə yaxınlaşdı.

Bura bax, şeytan balası, bu zarafatları bir yana qoy! – deyə o piçildədi. – Rivera, yıxıl, sözümə qulaq as. Mən sənin gələcəyini düzəldərəm. Gələn dəfə Dennini sənə döydürərəm. Amma bu gün sən basılmalısan.

Rivera baxışı ilə bildirdi ki, onun sözlərini eşitmişdi; – amma nə razılıq və nə də rədd işarəsi etdi.

– Bəs niyə dinmirsən? – deyə Kelli acıqlı-acıqlı soruşdu.  
– Nə cür olur-olsun sən uduzacaqsan, – deyə Spayder Xa-

kerti şorba qızdırdı. – Hakim səni qalib elan etməyəcək. Kellinin sözünə qulaq as, yıxıl.

– Yıxıl, ay oğlan, – deyə Kelli təkid etdi. – Mən səni çempion elərəm.

Rivera cavab vermədi. . – Düz sözümdür elərəm! Amma indi sən mənim canımı qurtar.

Qonqun səsi Rivera üçün məşhur bir işarə oldu. Camaatın heç bir şeydən xəbəri yox idi. O özü də hələ təhlükənin nədən ibarət olduğunu bilmirdi. Yalnız bilirdi ki, o yaxınlaşmaqdadır. Denninin özünə inamı, sanki, yenidən qayıtmışdı. Bu Riveranı qorxudurdu. Onun üçün nə isə bir kələk qurmuşdular. Denni onun üzərinə cumdu, amma Rivera məharətlə özünü zərbədən qurtardı. Onun rəqibi klinçə girməyə can atırdı. Görünür ki, düzəltidləri kələk üçün bu ona vacib idi. Rivera geri çəkilir, qaçıb qurtarır, amma bilirdi ki, gec-tez nə klinçdən, nə də kələkdən yaxasını qurtara biləcəkdir. O, ümidsiz bir halda vaxt qazanmayı qət etdi. Özünü elə göstərdi ki, guya Denninin ilk hücumunda onunla vuruşmağa hazırlıdır. Bunun əvəzində isə onların bədənləri az qala bir-birinə toxunacağı anda Rivera kənara sıçradı. Bu vaxt Denninin guşəsindən çıçırdılar: «Bu düz deyil!» Rivera onları ələ salırdı. Hakim mütərəddid bir halda durdu. Onun dodaqlarından qopacaq sözlər söylənməmiş qaldı. Çünkü qalyorkadan cir uşaqqı səsi eşidildi:

– Kobud işdir!

Denni Riveranı ucadan söyüb onun üstünə cumdu. Rivera geri çəkilməyə başladı. Fikrində o qərara almışdı ki, daha onun gövdəsinə zərbə vurmasın. Doğrudur, beləliklə qələbə ehtimalının yarısını itirirdi, amma bilirdi ki, əgər qalib gəlsə bu yalnız uzaq məsafədən şığıyb vurmaqla

mümkün olacaqdır. hamısı birdi, indi xirdaca bir bəhanə ilə onu vuruşmamaqda təqsirləndirəcəklər. Denni isə artıq hər cür ehtiyatdan əl çəkmişdi. Dalbadal iki raund idi ki, onunla yaxınlaşıb, vuruşmağa cürət etməyən bu uşaqcıgazı amansız bir surətdə yumruqlayırdı.

Rivera zərbələri dalbadal qəbul edir, onları on-on alırı, yalnız məhvədici klinçdən yaxasını qurtarmaq istəyirdi. Denninin bu əla həmlələri zamanı camaat ayağa qalxmışdı. Sanki, onlar hamısı dəli olmuşdu. Heç kəs bir şey anlamırdı. Onlar yalnız bircə şeyi gördülər. Onların əzizi qalib gəlir!

– Döyüsdən qaçma! – deyə onlar quduz kimi Riveraya bağırırdılar. – Qorxaq! Yerə səril, küçük! Yerə səril! Onun işini bitir, Denni! Sən udub durubsan!

Bütün zalda sakitliyini mühafizə edən təkcə Rivera idi.

Öz temperamenti, öz qanı etibarilə o, bunların hamisindən qızığın və coşqun idi, amma elə şiddətli həyəcanlarda bərkimişdi ki, camaatın dəniz dalgaları kimi coşub-daşan bu qızığın ehtirası onun üçün axşam nəsiminin yüngül nəfəsindən artıq bir şey deyildi.

On yeddinci raundda Denni öz məqsədini yerinə yetirdi. Onun zərbəsinin ağırlığından Rivera ikiqat büküldü. Qolları taqətsiz halda yanlarına düşdü. O yırğalana-yırğalana geri çəkilməyə başladı. Denni bu qərara gəldi ki, onun xoşbəxtlik ani çatmışdır. Uşaqcıgaz onun əlində idi. Lakin Rivera bu manevri ilə onun sayıqlığını kütləşdirib çənəsinə sarsıcı bir zərbə vurdu. Denni yııldır, o üç dəfə qalxmaq istədi, Rivera bu zərbəni üç dəfə təkrar etdi. Heç bir hakim bunu düzgün olmayan bir hərəkət adlandırmağa cürət edə bilməzdi.

– Bill, Bill! – deyə Kelli hakimə müraicətlə yalvardı.

– Mən neyləyə bilərəm? – deyə hakim həmin tonla cavab verdi. – Dirənməyə heç bir bəhanə yoxdur.

Döyülmüş, amma qəti iradəyə malik olan Denni hər dəfə yenidən ayağa qalxırdı. Kelli və rinqin lap yaxınlığında oturmuş başqa adamlar, polisi çağırmağa başladılar ki, bu döyməni dayandırsın, amma Denninin sekundantları onun basıldığını etiraf etməkdən boyun qaçırraraq, əvvəlki kimi dəsmallarını açıq tutmuşdular. Rivera gördü ki, yoğun bir polismen yönəmsiz hərəkətlə kəndirlərin altından keçdi. Bu nə deməkdir? Bu qrinqoların nə qədər müxtəlif kələkləri vardır! Denni ayağa qalxıb, sərxoş kimi onun öündə ayaqlarını götürüb qoymaqda idi. Rivera son zərbəni endirdiyi anda, hakim ilə polismen, ikisi də bir vaxtda gəlib ona çatdilar. Artıq mübarizəni dayandırmağa ehtiyac yox idi; çünki Denni daha ayağa qalxmadı.

– Say! – deyə Rivera xırıltılı bir səslə çıçırdı. Hakim sıyb qurtardıqda, sekundantlar Dennini qaldırıb, öz guşəsinə çəkdilər.

– Qələbə kimindir? – deyə Rivera soruşdu. Hakim könülüsüz onun əlcəkli əlindən yapışib yuxarı qaldırdı.

Riveranı heç kəs alqışlamadı. O, tək-tənha öz guşəsinə çəkildi. Sekundantlar onun üçün heç pul da qoymamışdalar. O, arxasını kəndirlərə söykəyib nifrətlə sekundantlara baxdı. Sonra nəzərlərini uzaqlara, daha uzaqlara çevirib, on min qrinqonu süzdü. Onun dizləri əsir, o, taqətsiz halda tövşüyürdü. Önündən nifrət dolu sifətlər keçib gedirdi. Amma birdən-birə yadına düşdü ki, bunlar tüfənglərdir! Tüfənglər onundur! İnqilab davam edəcəkdir.

**Y**ukon çayının qalın buz bağlayıb qar basmış yatağı boyu salınmış əsas yoldan dik qayalığa ayrılan cığır burulanda dan yeri təzəcə söküldü; hava soyuq idi, hər yer boz rəngə çalırdı. Şərqə uzanan cığır zorla seçilir, sıx küknar meşəliyində gözdən itirdi. Yoxusu qalxıb təpəyə çatanda ayaq saxlayıb dərindən nəfəs aldı; nə qədər yorulub əldən düşsə də, yenə işgüzar bir əda ilə saata baxdı. Doqquz idi. Hava saf, göyün üzü buludsuz olsa da, günəşdən əsərəlamət görünmürdü; hər şey tüstüyə oxşayan nazik pərdə altında gizlənmişdi, elə bil görünməyən şəffaf zülmət gündüz işığını udur, günəsi görünməz edirdi. Amma bunların heç biri günəşin olmamağına adət etmiş yolçunun vecinə deyildi. O yaxşı bilirdi ki, çoxdan bəri görünməyən günəş bir neçə gündən sonra üzə çıxacaq. Bu odlu kürə cənuba səyahəti əsnasında bir anlığa üfüqdən boğlanıb gülüm-səyəcək, sonra yenə gözdən itəcəkdi.

Adam başını çöndərib ciyni üstündən gəldiyi yola baxdı. Eni bu taydan o taya bir milə bərabər olan Yukon çayını üç fut qalınlığında buz zirehi örtmüştü, onun üstündən də

qar yağmışdı. Göz işlədikcə hər yer dümağ idi. Yalnız küknar ağacları ucalan yerlərdə nazik, qara bir iz sezildirdi ki, o da adaya oxşayan ağaclığı araya alıb sonra da haçalanır, burula-burula şimala və cənuba tərəf uzanaraq gözdən itirdi. Bu, Yukon çayı boyunca salınmış yeganə cığır idi ki, min beş yüz milə qədər cənuba doğru uzanırdı. Qarlı, şaxtalı, günəşsiz, əsrarəngiz sonsuzluğa gedən qeyri-adi, yad, vəhşi mənzərəli cığır, boş səma, ağappaq yer... Bunların da heç biri yolçunun vecinə deyildi. Onu heç nə qorxutmurdu. Əlbəttə, bu ona görə deyildi ki, o bu yerlərdə çoxdan yaşayır, ya da belə şeylərə adət etmişdi. Əksinə, bura gəldiyi bir il idi, birinci qış idi ki, bu nabələd yerdə keçirirdi. Və bədbəxtlikdən bu adam heç bir təxəyyülə malik deyildi. Həyat hadisəsini yalnız görəndən sonra dərk edirdi. hadisəni ancaq xarici cəhətdən qavraya bilirdi, daxili mahiyyəti isə anlamaqda, nəticə çıxarmaqda çox aciz idi. Bu saat şaxtanın sıfırdan əlli dərəcə aşağı olmağının əsl mənasını bu adam başa düşürdü, bircə onu bilirdi ki, yolda bərk soyuq olacaq, çətinlik çəkə bilər. Vəssalam. Nə özünnün, nə də ümumiyyətlə, insan övladının zəif cəhətlərini, onun imkanlarının son dərəcədə məhdud olduğunu anlayırdı, bir canlı kimi yalnız müəyyən temperatur şəraitində yaşaya bilməsi, istiyə və soyuğa dözümü, çətinliyə tablaşması, kainatda tutduğu mövqe haqda heç bir anlayışı yox idi. Sıfırdan əlli dərəcə aşağı şaxtada əzabverici və hətta öldürücü, şiddətli soyuqdan qorunmaq üçün adam yaxşı yun əlcək, ona münasib qulaqlı papaq, isti mokasin və qalın yun corab geyməlidir. Yolçu üçün isə sıfırdan aşağı əlli dərəcə, beş rəqəmi və onun sağ tərəfində sıfırdan başqa bir şey deyildi. Ağlına batan da bu idi.

Cığırla yeriyə-yeriyə əyləncə üçün uzağa tüpürdükdə, eşitdiyi şaqqıltıdan diksindi, çox da təəccüb etdi. Bir də tüpürdü. Üçüncü dəfə yuxarıya – havaya tüpürdü. Hər dəfə tüpürcək qarın üstünə düşməmişdən əvvəl havada xışıldayırdı. O, şaxta əlli dərəcə sıfırdan aşağı olduqda tüpürcəyin qar üstünə düşəndə şaqqıldadığını bilirdi, lakin indi isə havada şaqqıldayırdı. Şübhəsiz ki, bu hadisə havanın daha soyuq olduğunu göstərirdi. Lakin dəqiq deyə bilməzdi ki, neçə dərəcədir. Onun üçün bunu bilməyin o qədər də əhəmiyyəti yox idi. Arzuladığı bir şey vardısa, o da özünü henderson çayının sol qırığında gözləyən yoldaşlarına çatdırmaq idi. Onlar hind çayını keçib birbaşa ora gəlməli idilər. Özü isə onlardan ayrılib Yukon çayı ilə yaz daşqını zamanı bu arada olan adalardan ağaç-tır yola salmağın mümkün olub-olmadığını öyrənmək üçün dolanbac yollarla dövrə vura-vura ora gedirdi. Saat altıda, qaranlıq düşəndən bir az sonra düşərgəyə çatmalı idi. Bunu o qədər də əhəmiyyəti yox idi. O vaxta qədər yoldaşları ora çatıb tonqal qalayacaq, qazan asacaq, çay qoya-acaq, oturub onu gözləyəcəkdilər. Belə cəhənnəm şaxtasında oturub bir yerdə şam edəcəkdilər. Nahar yeməyini isə qoynunda gizlətmışdı; əli qeyri-ixtiyari döşünün üstünə, kürkü azacıq qaldırmış düyüncəyə tərəf getdi. Şaxta yeməyi dondurub zay etməsin deyə, əl yaylığına sarıyb, köynəyinin altında gizlətmışdı. Canına toxunan qidanı ürəyinin hərarəti ilə isi-dirdi. Bu yeməyi qorumaq üçün yeganə çarə idi. Ləzzətli qoğal barədə düşündükdə üzünü xoş bir təbəssüm bürüdü, sıfətindən, gözlərindən razılıq yağdı. Qoğalı iki yerə bölüb arasına qızardılmış yağlı döş əti qoymuşdu.

Meşəyə girdi. Sıx küknar ağacları yerə kölgə saldığından cığır zorla seçilirdi. Görünür, çoxdan bəri buralara nə insan, nə də vəhşi heyvan ayağı dəymışdi. Yerdə təzə iz görünmürdü. Köhnə ləpirləri isə bir fut qalınlıqda qar basmışdı. Yolcu kirşə ilə gəlmədiyinə sevindi; bu cığırla piyada getmək daha asan idi; özü ilə bircə nahar yeməyi götürdüyündən ona heç nə mane olmurdu. Soyuğun get-gedə bərkidiyini hiss etdikdə çox narahat oldu. Bu yerlərdə soyuqla zarafat etmək olmazdı. Şaxtanın şiddətindən göynəyən burnunu, yanaqlarını əlcəkli əli ilə ovmağa başladı. Uzun saqqalı və qalın bigi heç olmasa çənəsinin altını bir az isidirdi. İri burnu, almacıqları üşüyürdü. Onların hər ikisi qabağa çıxıb, sanki, şaxtaya meydan oxuyurdu. Yolçunun yanınca yerli cinsdən olan boz rəngli qılılı bir it gedirdi. Şəraitə alışdıqlarından köpəklər çox dözümlü olur. İt hoppana-hoppana yeriyir, arabir də yolçunun ayaqlarına dolaşırdı. İt rəngi, görkəmi və hərəkəti ilə canavara oxşayırırdı. Şaxta bərkidikcə heyvanı yaman incidirdi. Hiss edirdi ki, belə havada yola çıxmazlar, heyvanlar sövq-təbii ilə təhlükəni mühakiməli insanlardan tez, daha düzgün müəyyən edir. Soyuq bu saat nə əlli olardı, nə altmış, heç yetmiş də deyildi, artıq yetmiş beşi keçmişdi. Məlum olduğu kimi, franket termometri ilə su müsbət otuz iki dərəcədə donur. Bu hesabdan şaxta indi yüz yeddi dərəcəyə çatırdı. İt isə nə bu hesablari bilir, nə də onun beynində insan beynində olduğu kimi termometr barədə anlayış və təsəvvür vardır. Lakin kortəbii onu xəbərdar edirdi, buna görə də heyvanı dumanhı bir qorxu çulgalamışdı, yanınca gedən adama şübhə ilə baxır, xırda bir hərəkətini belə göz-

dən qaçırmamağa cəhd edir, bir yerdə düşərgə salıb tonqal qalamağı səbirsizliklə gözləyirdi. Belə soyuqda, alovlanıb közərən tonqalın nə olduğunu it yaxşı bilirdi. Belə bir tonqal indi həyat demək idi. Tonqal olmasa, ölümündən canını qurtarmaq üçün qarın altında gizlənib, bədəninistisili özünü qızdırmaq istərdi. Sağ qalmaq üçün bu, yeganə çarə idi. İt nəfəs aldiqca burnundan və ağızından çıxan bug havada kristal toza dönüb üstünə səpilirdi. Elə bil, onu qırov örtmüssü, ağappaq idi. Adamın isə ağız-burnu, qalın bigləri və kürən saqqalı buz içində itmişdi. Nəfəs aldiqca da buz təbəqəsi qalınlaşırırdı. Dodaqlarının dövrəsində buzdan dairə əmələ gəlmışdı; çeynədiyi tütünün suyunu uzağa tüpürə bilmirdi; tütünlü su donduqca alt dodağı aşağıya dartılırdı; o, tüpürdükçə sarı rəngə çalan buz lüləsi böyüyür, uzanırırdı, nə qədər cəhd edirdi, çənəsinin altını təmizləyə bilmirdi; o nə bigina, nə də saqqalına əhəmiyyət verirdi. Tütün çeynəyənlərin heç birisi üçün bu təəccüblü deyildi. Yolcu qabaqlar iki dəfə şiddətli şaxtaya düşmüştü. Lakin onların heç biri bugünkü şaxtaya çatmadı; onda soyuq bu qədər bərk deyildi, belə dəhşətli əzab vermirdi. Birinci səyahət vaxtı civə sütunu spirt termometrində sıfırdan əlli dərəcə aşağı ikinci dəfə isə əlli beş dərəcə aşağı idi.

Yolcu bir neçə mil meşənin içi ilə yol getdi, hər yer dümdüz idi, nə dərə vardi, nə də təpə. Gəlib geniş hamar bir talaya çıxdı. Orda-burda qara-qonur ləkələr vardi. Talanı arxada qoyub xırda bir çayın qıraqına endi; bu, henderson çayı idi, buz bağlamışdı. Yolcu bilirdi ki, yolayıcı buranın on milliyindədir. Saata baxdı, əqrəblərin hər ikisi on ikinin üstündə idi. Saatda dörd mil yol qət etmişdi; fikirləşdi ki, bu

hesabla günortadan otuz dəqiqə keçəndə yolayıcına çatacaq. Yalı aşan kimi oturub nahar etməyi qərara aldı.

İt quyuğunu qıçları arasına qısib adamın dalınca gedir, arabir onun ayaqlarına dolaşırıdı. Cığırdakı kirşə izini on düyüm qalınlığında qar örtmüdü, bu da onu göstərirdi ki, burdan bir aya yaxın nə kirşə keçmişdi, nə də buralara adam ayağı dəymışdı. Yolcu heç nə düşünmədən mətanətlə irəliləyirdi; ümumiyyətlə, xasiyyətində belə şey olmadığın-dan fikrə-xəyala dalmayı bacarmırdı. Hazırda onu məşgul edən bir şey vardısa, o da yalı aşib nahar etmək, sonra da saat altıda özünü düşərgədəki yoldaşlarına çatdırmaq idi. Başını qarışdırmaq üçün yanında adam da yox idi ki, söhbət etsin. Ancaq olsayıdı da danışmaq mümkün deyildi, ağızının dövrəsi elə buz bağlamışdı ki, dodaqlarını tərpədə bilmirdi; o da vaxtı keçirmək üçün tütün çeynəyirdi.

Ömründə belə şaxta görməmişdi. Qeyri-ixtiyari gah bu, gah da o biri əlinin üstü ilə burnunu, yanaqlarını ovuşturdu, bir balaca əlini çəkəndə burnunun ucu, yanaqları göynəyir və get-gedə keyiyirdi. Hər ehtimala qarşı isti sarğı götürmədiyinə peşman idi. Götürsəydi yanağını, burnunu don vurmaqdən qoruya bilərdi. Bir də indi bu barədə düşünməyin nə mənası vardı. Eh, yanaqları, burnu şaxta vurmaq nə böyük şey imiş ki, onun dərdi də çəkilə, bir az ağrıyacaq, qurtarıb gedəcək.

Yolcu gedə-gedə diqqətlə qabağa baxır, cığırın səmtini, hara burulduğunu, qarşidakı döngələri öyrənirdi, bundan məqsəd yay vaxtı, bu çayda tir axıtmanın mümkün olub-olmadığını öyrənmək idi. Axın zamanı ağacların haralarda ilişib tıxac əmələ gətirə biləcəyini də öyrənir, ayaqlarını

qoymağə münasib yer seçirdi. Yana burulanda qəfildən büdrəyib at kimi səndələdi. Bərk qorxdu, tez dönüb dala çəkildi, cığırın ortasında ayaq saxlayıb dərindən nəfəs aldı: Arktikadakı bütün çaylar kimi Yukon çayı da şaxtaya dözə bilməyib, buz bağlamışdı. Amma yolcu yaxşı bilirdi ki, sahil yamaclarındaki bulaqların bəziləri heç bir şaxtadan donmur; qar, buz altın-dan özlərinə yol açıb axır. Bu görünməz bulaqlar üç düyüm dən üç futa qədər dərinlikdə gizlənir, gölməçə və göl əmələ gətirir. Onların təhlükəli olduğunu yolcu çox gözəl bilirdi.

Bulaq, göl bəzən üstdən nazik buz təbəqə də bağlayırdı. Arabir buzla su bir-birinə qarışırıdı. Ehtiyatsızlıqdan, ya da təsadüfən ayağını belə yerə qoyan adamlar ya o saat batır, ya da ki, ayaqları, bəzən də bədəni qurşağa qədər islanırdı.

Yolçunu vahiməyə salıb bərk qorxudan da bu idi. Buna görə də dəhşətə gəlib səndələmiş və dala çəkilmişdi. Amma buzun sindığını eşitməyilə ayağının batması bir olmuşdu. Belə havada ayağın islanması ölümə bərabər idi; adəmin çəkəcəyi əziyyət deməklə başa gələn deyil. Dayanıb tonqal qalamalı, islanmış ayaqqabı və corablarını çıxardıb quru-da-quruda yalnız ayaqlarını da qızdırımalı idi ki, don vurmasın. Dayandığı yerdən çayın hər iki yamacını gözdən keçirdi; bulağın sağ tərəfdən axdığını təyin etdi. Burnunu və yanaqlarını ovuştura-ovuştura azca fikirləşib ehtiyatla sola döndü, pəncəsi ilə yerin etibarlı olub-olmadığını yoxlaya-yoxlaya addım-addım irəlilədi. İki saat ərzində bir neçə dəfə də az qaldı qar altında gizlənmiş «tələ»yə düşsün; lakin hər dəfə bundan məharətlə qaçındı. «Tələ»ləri xarici görkəmindən tanıyırdı; qar bal kimi xarranıb göz-göz, şanşan olurdu. Astadan, çox da ehtiyatla yeriməyinə baxma-

yaraq az qaldı yenə «tələ»yə düşsün, hər ehtimala qarşı iti qabağa saldı; belə şeylərdə köpəyin daha həssas, təhlükəni daha tez duyduğunu yaxşı bilirdi. Heyvan isə qabağa düşməyib dala çəkildi. Adam təpik gücünə iti qabağa saldı. İt qar dağılmayan yerlərdən hoppana-hoppana keçirdi. Nə qədər ehtiyat eləsə də, yenə qəfildən qabaq pəncələri qara batıb dərinə getdi. Canını xilas etmək üçün silkələnib qabağa tullandı, o dəqiqə də buz bağlamış pəncələrini yalamaga başladı. O, beləliklə buzu əritmək istəyirdi. Birdən qarın üstünə uzanıb dırnaqlarının arasında qalmış buzu dişlərilə sindırmağa cəhd etdi. Bu saat iti instinct idarə edib başa salırdı ki, dırnaqlar arasında buz qalarsa, pəncələrini yara basar, işgəncə çəkə-çəkə olər. Heyvan bunu bilməsə də, xilqətin ona bəxş etdiyi ecazkar hisslər ən xırda təhlükəni xəbər verir, hansı yolla qorunmağı hökm edirdi. Heyvan da bu hökmə tabe olurdu. İnsan övladı isə bu şeyləri əsrlər boyu gördüyü şəxsi təcrübə, düşüncə və mühakimə əsasında əldə etmişdir, buna görə də vaxtında lazımı tədbir görürdü. Yolcu əlcəyi çıxardıb itin dırnaqları arasındaki buzu sindira-sindira təmizlədi. Bir neçə saniyədə barmaqları elə keyidi ki, özü də məəttəl qaldı. Bax buna əsl şaxta deyərlər, onunla zarafat etmək olmazdı. Tələsik əlcəyi geydi, əlini bərkdən döşünə vurmağa başladı. Gündüz saat on ikidə hava aydınlaşdı. Qış səyahətinə çıxmış günəş üzünü üfüqdə azca göstərib, təzədən gözdən itərək uzaq cənuba yollandı. Elə buna görə də buludsuz, təmiz havada günortaçağı yerə kölgə düşmürdü. Yolcu nə bir dəqiqə tez, nə də gec, düz saat birin yarısında gəlib çayayrıçına çatdı.

Belə cəld piyada getməyinə sevinirdi. Sürəti azaltmayıb

bu qayda ilə yeriyə bilsəydi, saat altında yoldaşlarının yanında olacaqdı. Kürkünün düyməsini açıb əlini köynəyinin altına saldı, yeməyi qoynundan çıxartdı. Bu əməliyyat heç on beş saniyə də çəkmədi, yolcunun barmaqları keyiyib dondu. Əlcəyi geyməyib barmaqlarını bərkdən dizinə, baldırına vura-vura qar basmış bir tirin üstündə əyləşdi ki, nahar etsin. Barmaqlarındakı ağrının keçib getməsi onu qorxutdu, yenə onları bərkdən dizinə vurdu, əlcəyi geyib, o biri əlindəki əlcəyi çıxardaraq yeməyi götürdü; yemək istədi, bacarmadı; dodaqları buz tutduğundan ağını aça bilmədi. Xasiyyətcə key olduğundan, tonqal qalayıb saq-qalında, üzündə donan buzu əritmək ağlına belə gəlmədi. Hiss edirdi ki, sağ əlinin barmaqları keyiyib, amma ayaq barmaqları daha ağrımırdı, bunun nədən belə olduğunu yolcu anlaya bilmədi; bilmədi ki, bu, istidəndir, ya keyiməkdən. Ancaq barmaqlarını ayaqqabının içində tərpədəndə, anladı ki, onlar keyiyib. Özünü itirdi, tez əlcəyi geyib, həyəcanlanmış halda qalxdı, ayaqları qızışın deyə bərkdən yerə döyüd. Şaxta ilə zarafat etmək olmaz», – deyə düşündü, «Kükürdlü» bulaqda yaşayan, dünyagörüş qoca doğru deyirmiş: «Bu aralarda bərk soyuq olur». «Dəhşətdir, soyuq deyil» – deyə yolcu o vaxt qocanın dediyi sözlərə güldüyünü xatırladı. Amma heç vaxt lovğalanmamalı, özünə güvənib öyünməməlidir. İndi soyuq özünü ona göstərirdi. Barmaqlarını isitmək üçün xeyli var-gəl edib, ayaqlarını yerə döyüd, əllərini oynatdı. Barmaqlarının isindiyini hiss etdikdən sonra azca sakitləşdi. Tonqal qalamağı qərara alıb, kibrıt çıxartdı; yazın daşqınlarında sel gətirib sahilə nə qədər quru kötük, şaxə və budaqçı-

xartmışdı. Yolcu balaca tonqal qalayıb ehtiyatla üstünə çör-çöp, şaxə və budaq ata-ata böyüdü, tonqalın istisi onu uzaqdan vurmağa başladı. O, çənəsində, üzündə donan buzu əritdi, tonqalın kənarında oturub qızına-qızına nahar etdi. Az vaxt da olsa, canı şaxtadan qurtardı. İt necə sevinirdi, az qalırkı tonqalın içində soxulsun. Özünü ocağa elə vermişdi ki, alovun dilləri bir balaca uzansa, sözsüz, yana bilərdi. Bunu özü də hiss edir, qorxurdu.

Naharı qurtarandan sonra çubuğu doldurub ləzzətlə çəkməyə başladı. Əlcəkləri nizama saldı, qulaqlarını qu-laqlığın altında gizlədib, şərfi boynuna sariyib möhkəm düyünlədi, çayın sol kənarı ilə yola düzəldi. İt tonqaldan ayrılmak istəmirdi, narazılıqla zingildəyib geri çəkilir, az qalırkı odun içində girsin. Yolcu isə nə soyuğun fərqi nə varır, nə də onun törədə biləcəyi fəlakəti başa düşürdü. Çox güman ki, onun ulu babaları da nəsildən-nəslə əsl soyuğun, şaxtanın sıfırdan yüz yeddi dərəcə aşağı düşməsinin nə olduğunu bilməyiblər. İt isə bilirdi, əsrlər uzunu onun cinsi bunu bilirdi: bu hiss ona ulu babalarından miras keçmişdi. İt bilirdi ki, belə soyuqda yola çıxmazlar, çöldə gəzməzlər. Belə havalarda it damında sərilib yatarlar, təsadüfən çölə düşdükdə isə yumurlanıb qarın altında gizlənərlər. Yalnız soyuq, şaxtasovuran hüdudsuz, əngin səmanın mavi rəngi dəyişəndə, göy üzünü başdan-başa boz buludlar örtəndə daldalanacaqdən çıxarlar. Bu saat it ilə insanın arasında heç bir ünsiyyət, heç bir yaxınlıq yox idi. Köpək adamın bütün şiltaqlığına və zülmlərinə dözən bir qul idi; göz açandan onun qırmancı və şallağının zərbələrinə davam gətirmiş, qışkırigina, soyüşünə adət etmişdi. Adam çox

vaxt boğazının yoğun yerinə salıb onu söyə-söyə, hədə-qorxu gələ-gələ amansızca şallaqlayırdı. Bunların qorxusundan heyvan indi hiss etdiyi təhlükəni insana başa salmaq istəmirdi. İnsan övladının başına nə gələcəyi onun vecinə deyildi, o, yalnız canının qayğısında idi; buna görə də tonqaldan ayrılmak istəmir, özünü ona tərəf verirdi. Yolcu fit çalıb qırmancı zərbəsinin dadını xatırladan bir səslə itin üstünə elə qışkırdı ki, heyvan cəld onun dalınca düşdü. Adam ağızına bir çimdik tütün atıb çeynəməyə başladı, elə bil, təzədən buzdan zəfəran rənginə çalan saqqal düzəltmək istəyirdi. Nəfəsindən əmələ gələn qirov bir anda bigını, qaşlarını və kirpiklərini örtdü. Yarım saat ərzində henderson çayının sol kənarı boyunca bir dənə də olsa bulağa rast gəlmədi, bu arada onlardan iz belə yox idi. Lakin bulaq əlaməti olmayan bir təpəni keçərkən, hamar bir yerdə birdən yumşaq, qalın qara batdı; dərinə getməkdən qorxaraq, yolcu özünü yiğisdirib, zorla kənara tullandı. Dizə qədər islanmışdı. hiddətlənib taleyindən şikayetləndi, qara bəxtini söydü. O ümid edirdi ki, saat altıda düssərgədə, yoldaşlarının yanında olacaq; indi isə ayaqqabılarnı qurutmaq üçün dayanıb təzədən tonqal qalamalı idi. Buna da azi bir saat vaxt itirəcəkdir. Belə şiddətli soyuqda, məlum işdir ki, yaş ayaqqabıda yerimək olmazdı; o bunu yaxşı bilirdi; yamacla üzüyuxarı dırmandı. Cavan küknar ağacları olan yerdə kolların arasında yaxşı quru yarpaq, şaxə, ötən ildən qalma ot, çör-çöp, çubuqvardı. Qalaya-cağı tonqal üçün münasib yer seçməli idi ki, qar əriyib ocağı söndürə bilməsin. Qarın üstünə bir neçə dənə yoğun şaxə qoydu; cibindən qov və kibrıt bükümünü çıxardıb

qovu alışdırdı, yoğun şaxələrin ortasına qoydu, üstünə quru ot, nazik çubuq, çör-çöp tökməyə başladı. Qəfildən ocaq sönməsin deyə, çox ehtiyatla, astadan tərpənirdi. Ocaq get-gedə alışır, yan-yörədən alov baş qaldırdıqca, ətrafa zəif isti yayılırdı. Yolçu ocağa daha iri budaq və şaxə atırdı. Onu da bilirdi ki, bu işdə çox da yubanmaq olmaz. Termometr frangeltə sıfrın altında yetmiş beş dərəcə göstərdikdə, adamın ayağı islanarsa, vaxt itirmədən ocaq qalamalı, tez əlac etməlidir. Əgər yarımca mil cığırla qaçmaqla qan dövranını bərpa edib canını xilas edə bilsəydi, o saat dabanına tüpürərdi; təəssüf ki, yetmiş beş dərəcə şaxtada gölməçədə suya batıb don vurmuş, yaşı ayaqda qan dövranını yüyürməklə qaydaya salmaq mümkün deyildi. Belə vaxtda adam nə qədər cəld qaçsa da əhəmiyyəti yox idi, əksinə belə etdikdə islanmış ayaq daha tez və daha bərk dona çatardı.

Yolçu bunları bilirdi. «Kükürdlü» bulaqda yaşayan təcrübəli qoca hamısını hələ payızda ona demişdi. Əgər qocanın o zaman verdiyi məsləhətə əməl etsəydi, indi canını birtəhər qoruyardı. Ayaqları bu saat keyimişdi. Yolçu hissetmə qabiliyyətini itirdiyindən heç nə duymurdu. Əlcəklərini çıxardı ki, ocaq qalasın, barmaqları bir anda keyidi. Saatda dörd mil yol qət etməklə o, ürəyini var gücü ilə işləməyə vadər etmiş, damarların normal işləməyini təmin etmişdi. Adam ayaq saxlayan kimi qan dövranı zəiflədi. Şimal qütbünün şiddətli soyuğu var qüvvəsilə planeti qamçılayırdı. Aciz, yazılıq, əlindən heç nə gələ bilməyən insan övladı bu dözülməz soyuga davam gətirib mənzilbaşına çatmalı idi. Təəssüf ki, onun damarları sustalır, qanı soyu-

yurdu. Qan adəmin yanında yeriyən it kimi canlı idi, o da it və bütün canlılar kimi amansız soyuqdan qorunmağa çalışırdı. Adam yeridikcə qanuna uyğun olaraq qan bədənin üst hissəsinə, əzaların qurtaracağına axırdı. Elə ki ayaq saxlayırdı, qan özünü qorumaq üçün bədənin üst hissələrindən qaçib, daha dərində gizlənirdi. Əl və ayaq barmaqları qan axının dayandığını birinci hiss etdi, islanmış ayaqları o anda şaxta vurdu, üryan əllər isə keyidi, lakin onları don hələ vurmamışdı. Yanaqları, burnu da donmuşdu; qan dövranı kəsildiyindən dəri təpədən-dırnağa qədər üzüyürdü. Lakin adam ümidi tamamilə kəsməmişdi. Güman edirdi ki, ocaq alışandan sonra ölümündən qurtaracaq, burnunu, yanaqlarını, əl-ayaq barmaqlarını donun vurması o qədər də qorxulu olmayıacaq. Ocağa daha iri budaqlar atıb yandırırdı, bir azdan isə qol, baldır yoğunluğunda şaxələr, daha sonra isə kötük yandırmalı olacaqdı. O vaxt o, islanmış ayaqqabısını çıxarıb ocağın qırığında oda yaxın qoyacaq, onlar quruyana qədər çilpaq ayaqlarını alovda isidəcək. Həm də qarla, o ki var ovuşduracaq, bununla da hər şey düzələcəkdir. Tonqal anbaan qızışır, alov göylərə ucalırdı, ətrafa qıgilcim saçılırdı. Yolçu ölümündən qurtarmışdı. «Kükürdlü» bulaq olan yerdə, dünyagörmüş qocanın sözlərini və məsləhətini xatırlayıb gülümsədi. Qoca çox sakit danişirdi. Lakin inadla təkid edirdi ki, şaxta əlli dərəcədən artıq olanda heç kəs Klon-daydan tək yola çıxmamalıdır. İddia edirdi ki, bu qanundur. Bəs qocanın o qanunu indi harada qaldı? Yolçu təkbaşına belə şaxtada buradadır. Başına əlli cür həngamə gələndən sonra, hələ də sağ-salamatdır, özü də ocaq qı-

rağında oturub isinir. Təkbaşına, heç kəsin köməyi olmadan ölümü məglub edib. «Dünyagörmüş qocalar, – deyə o, düşündü, – lap arvad kimi qorxaqdırlar. Adam özünü itirməsə, başına heç nə gəlməz. Əsl kişi, bundan da pis havada tək yola çıxar, hələ bir az da o yana gedər». Bu mülahizəyə baxmayaraq yolçunun burnu, yanaqları həyat əlamətini itirmişdi. Qətiyyən ağlına gətirməzdi ki, bu tezliklə barmaqları donub, işdən düşəcək. Onlar cansız idi, nə tərpənir, nə şaxəni tuta bilirdi, sanki, bədənidən, varlığından ayrılib çox uzaqlara getmişdi. Şaxədən yapışanda onu tutduğunu hiss etmirdi, yalnız gözləri ilə gördükdə bu həqiqəti anlayırdı. Barmaqları ilə bədəni arasındaki əlaqə itmişdi. Bunun, hələlik, o qədər əhəmiyyəti yox idi. Tonqal gözü qarşısında anbaan güclənir, şaxələr yanib közərir, çör-çöp, nazik budaqlar çırtıldayır, yan-yörəyə qığılçım sıçrayırdı. Alov dilləri asimana ucalırdı. Yolcu mokasinini soyunmağa başladı. Ayaqqabı buz bağlamışdı. Dizinin gözünə qədər çəkdiyi Almaniyada toxunmuş qalın yun corabı elə donmuşdu ki, baldırını darısqal, dəmir qəlib kimi sıxırdı. Mokasinin bağı isə od içində düşüb, qarsalanıb büzüşmüş, korlanmış polad məftilə oxşayırdı, yumaga dönmüşdü. Don vurmuş barmağı ilə bağı yoxladı, lakin bunun mənasız olduğunu başa düşüb bıçağı çıxartdı. Bağı hələ kəsməmişdi ki, gözlənmədən fəlakət baş verdi. Buna da özü günahkar idi, daha doğrusu, hər şeyi dərindən dərk etmədiyindən səhvə yol vermişdi. Tonqalı küknar ağacının altında yox, açıq yerdə qalamalı idi. Ağacın altında ocaq qalamağın böyük faciəsi varmış. O, bunu ona görə etmişdi ki, yaxınlıqdakı kolluqdan quru çubuq və budağı qırıb

birbaşa tonqala atmaq asan idi. Altında ocaq qalanmış küknar ağacının qollu-budaqlı şaxələrini qalın qar basmışdı. Bir həftədən çox külək əsmədiyindən yağan qarın hamısı yerə tökülməyib, şaxə, budaq və çubuqlarda üstüstə yiğilib qalmışdı. Yolcu kollardan hər dəfə budaq və çubuq sindirdiğdə küknar ağacı astadan tərpənir, qar töküldürdü. Yolcu isə bunun fərqiñə varmırırdı. Əslində bu hərəkət o qədər zəif olurdu ki, qorxulu bir şeyin baş verə biləcəyi ağlına belə gəlmirdi. Yuxarıdakı budaqlarda olan qar lopaları birdən aşağıdakı budaqların üstünə düşüb onları elə silkələdi ki, ağacın gövdəsi, qol-budağı lərzəyə gəldi, yer-yerdən qar tökülməyə başladı, adam da, tonqal da qar uçqunu altında qaldılar; od söndü, bir az əvvəl tüstü və alov qalxan yerdə kövrək qar təpəsi ucaldı.

Yolcu dəhşətə gəldi, öz ölüm hökmünü eşitmiş adamlar sağa oturduğu yerdə mixlanıb qaldı. Gözləri qar altında itmiş tonqala dikildi. Birdən özünü ələ almağa səy etdi. «Kükürdlü» bulaq olan yerdə yaşayan qocaya indi haqq verdi. Yanında yol yoldaşı olsaydı, bu qədər çıxılmaz vəziyyətdə qalmazdı. Təzədən tonqal qalayardılar. Nə etmək olardı, istər-istəməz ocaq qalamalı idi, elə etməli idi ki, bir daha səhvə yol verilməsin. Tonqal qalaya bilsəydi də, əzallarını bərk don vuracaqdı. Ayaq barmaqlarının bir neçəsini, sözsüz, itirəcəkdi. Tonqal qalamaq da xeyli vaxt alacaqdı. Başından bu fikirlər keçdiyi halda işə girişdi, təzə tonqal üçün ağacsız talada yer seçdi. Kolluqdan quru ot və nazik çubuq yiğdi. Barmaqları tərpənmədiyindən çubuq və quru otu ovucları ilə qamarlayıb daşıdı. Onların arasında kara kəlməyən çürümüş budaq, yaşı mamır parçaları da

var. O indi yalnız bacardığını edir, dayanmadan əlləşir, hətta iri budaq, yoğun şaxə də yiğirdi ki, tonqal yaxşı alışanda ora atsın. İt isə kənarda oturub əsnəyə-əsnəyə ümidsiz nəzərlərlə adama baxır, ocağın nə vaxt hazır olacağını gözləyirdi. Ocaq isə başa gələsi şeyə oxşamırdı.

Hər şey hazır olandan sonra adam qovu götürmək üçün əlini cibinə saldı. Bilirdi ki, qov cibindədir, barmaqları heydən düşüb, heç nə tutmurdu. Yolcu qurdalandıqca yalnız xışltı eşidirdi; nə qədər cəhd edirdisə, qovu götürə bilmirdi. Ayaqlarının anbaan donduğunu aydın duyurdu. Bu hissdən də qorxusu anbaan artırdı. O da qorxu duygusu ilə daxilən mübarizə aparır, öz-özünə təsəlli verirdi. Dişləri ilə əlcəkləri geydi, var gücünü toplayıb əllərini oynatdı, bərkdən böyürlərinə, baldırlarına vurdu, bu yolla onları qızdırmağa cəhd etdi. Bu hərəkətləri əvvəl oturduğu yerdə, sonra isə ayağa qalxaraq təkrar etdi. İt qarın üstündə çönbəlib, pəncələrini qılılı quyruğu ilə canavar tək örtüb qızınırırdı; qulaqlarını qabağa şəkləyib səs axtarır, eyni zamanda sərtbaxışlı qurd gözlərini adama dikib diqqətlə onun hərəkətini izləyir, heç şeyi nəzərdən qaçırmırırdı. Yolcu qollarını oynadıb, ovuclarını baldırlarına vurduqca, bədəninin dərinliklərindən istinin üzüyuxarı qalxdığını, dərisinin altına yayıldığını aydın hiss edirdi. O, qılılı dəridə, qarın üstündə arxayincasına uzanmış köpəyə paxilliq edirdi, təbii libası onu şaxtadan yaxşı qoruyurdu.

Haçandan-haçana barmaqlarının ucunda zorla sezilən zəif bir gizilti duydu; çox uzaqlarda nə isə oyanırdı, gizilti artdığı halda, birdən şiddətli, dözülməz bir ağrı başladı; yolcu bunu duyduqda bərk sevindi; sağ əlindəki əlcəyi

çıxarıb qovu cibindən götürdü. Üryan barmaqları o saat keyidi, buna əhəmiyyət verməyib kibrit bükümünü də götürdü. Barmaqlarındakı həyat söndüyündən nə qədər çalışdısa, bükümdən bir çöp belə ayıra bilmədi, bütün cəhdləri boşça çıxdı, çox əlləşdiyindən kibrit yerə, qarın içində düşdü, ha səy etdi ki, onu qaldırsın, bacarmadı, cansız barmaqları heç nə tuta bilmirdi. Adam bu dözülməz vəziyyətdə çox ehtiyatla davranırdı. O, donmuş barmaqları, burnu və yanaqları barədə düşünməməyə çalışırdı, ümumiyyətlə, bu fikri başından qovmağa səy edirdi. Büttün fikri, dəhşəti kibritin yanında idi; əlinin hərəkətini nəzərləri ilə izləyirdi, hiss etmək qabiliyyətini itirdiyindən bütün duyguları gözlərində cəm etmişdi; kibrit bükümünü barmaqları arasında görəndə daha da bərk yapışmaq istədi, Təəssüf ki, barmaqları ona tabe olmadı, arzusu boşça çıxdı. Əlcəyi təzədən sağ əlinə geyib bərkdən baldırlarına vurmağa başladı. Aradan xeyli keçmiş kibrit bükümünü bir topa qarla bərabər qaldırıb dizinin üstünə qoydu; amma bu hələ çox az idi. Xeyli çalışandan sonra kibrit bükümünü birtəhər biləkləri arasında sıxdı, yavaş-yavaş ağızına yaxınlaşdırıldı, qeyri-insani bir səylə ağızını açanda şaqqıltı ilə buz sindi. Alt dodağını qabağa uzatdı, üst dodağını əyərək üst dişlərilə bükümdən bir kibrit çöpü ayırmaga çalışdı, zor-bəla ilə bu arzusuna müvəffəq oldu, lakin çöp dizi üstə düşdü, vəziyyəti təzədən ağırlaşdı; ha əlləşdi, çöpü qaldıra bilmədi. Axırda belə çıkış yolu tapdı: çöpdən dirsəklərilə birtəhər yapışib dizinə sürtməyə başladı. Bu hərəkəti iyirmi dəfə təkrar edəndən sonra yalnız çöpü zorla alışdırıcı bildi. Alov qalxanda ağızını qova yaxın-

laşdırdı; yanın kükürdün acı tüstüsü ağzına, burnuna dolub, ciyərlərinə getdi, onu öskürək boğdu, kibrit qarın içində düşüb söndü, yolçunu dəhşətli təlaş çulgaladı.

«Kükürdlü» bulaqda yaşayan dünyagörmüş qoca, doğrudan da haqlı imiş. Yolçu hoyəcanla fikirləşdi: «Şaxta sıfırdan əlli dərəcə aşağı olduqda, yola tək çıxmaq olmaz. Yol yoldaşı götürmək vacibdir». Əllərini təzədən baldırılarına nə qədər vurub döyəclədisə, bir daha hərəkətə gəlmədi. Dişləri ilə əlcəkləri çıxardıb üryan biləkləri ilə kibrit bükümündən yapışdı; əzələləri hələ donmadığından onların köməyi ilə kibrit bükümünü bərk sıxdı, sonra çöplərin hamisini birdən şalvarına sürtdü. On yeddi kibrit çöpü birdən alışib ətrafa gözqamaşdırıcı alov saçdı. Havadada onu söndürə biləcək meh yox idi; buna görə də yolçuナrahət olmaya bilərdi. O, üz-gözü yanmamaq və acı boğucu tüstüdən boğulmayıb, rahat nəfəs almaq üçün başını yana çevirdi, alışmış kibrit bükümünü qova yaxınlaşdırıldı. Elə bu vaxt biləyinin yandığını hiss etdi, sanki, od üstündə yanın kabab iyi onu vurdu. Yanığının dəridə yox, harada isə içərilərdə, dərisinin altında baş verdiyini anladı. Dözləməz ağrı başladı. Dişlərini qıçırdaraq, odsاقan kibrit qabını yönəmsiz bir halda basdı, lakin əli alovun yolunu tutduğundan ocağın alışmasına mane oldu.

Axırda əli elə bərk yandı ki, dönə bilməyib biləklərinin aralamağa vadər oldu. Alışib-yanan kibrit bükümü qarın içində düşüb cızıldı. Amma qov alovlandı, yolçu vaxt itirmədən quru ot və nazik çubuqları tez onun üstünə atmağa başladı. Barmaqlarını və əlini tərpədə bilmədiyi üçün qabağına gələni biləkləri arasına qamarlayıb ocağa

tökurdü. Çubuqlara ilişmiş yaş yosun və iri ağac parçalarını dişləri ilə kənara atırdı. Yönümsiz tərpənsə də, alovu çox ehtiyatla qoruyurdu. Alov və ocaq onun həyatı olduğundan, nəyin bahasına olursa qorunmalı idi. Qan itirdiyindən bədəni qurşaqdan yuxarı bərk üşüyüb, titrəyir, hərəkətləri anbaan məhdudlaşdırıldı. Gözlənmədən iri, yaş bir yosun parçası təzəcə qızışan ocağın üstünə düşdü. Yosunu barmaqları ilə götürmək istəyəndə əli titrəyib əsdi, elə dərinə girdi ki, ocağı dağıdı; alışmış quru ot və nazik çubuqlar yan-yörəyə səpələndi. Ha cəhd etdi onları daha bir yerə toplaya bilmədi, bütün səyləri hədər getdi, aramsız titrəyən əli balaca tonqalı daha da dağıdı. Ətrafa səpələnmiş kösövlər acı-acı tüstülənirdi. Adam umidsız bir nəzərlə tonqal olan yerə baxdı, dağılib sönmüş ocağın qırağında qar üstündə çömbəlmiş iti gördü; it belini donqardıb həyəcanla qurcalandı, pəncəsini qaldırıb-qoydu, nə isə olacaq-mış kimi adama baxdı, onu gözdən qoymamağa çalışdı...

İti gördükdə adamin beynində vəhşi bir fikir oyandı. Covguna düşmüş bir nəfərin yanındakı öküzü, kəsib qarnına girməklə canını ölümündən xilas etməsi barədə eşitdiyi əhvalat yadına düşdü. O da iti öldürüb əllərini onun isti qarnına soxmaq, bununla da keyimş barmaqlarını açmaq, sonra da təzədən tonqal qalamaq istədi. İti xoş dillə yanına çağırıldı ki, aldadıb tutsun. Səsindəki iztirab dolu, qəribə ifadə heyvanı ürküdü. İnsan övladı indiyə qədər bir dəfə də olsa onunla bu dildə danışmamışdı. Bu gözlənilməz xoş rəftar iti yaman şübhələndirdi, sovq-təbii arada nəyin isə olduğunu, daha doğrusu, təhlükəli bir şeyin baş verə biləcəyini ona başa saldı.

Əsl təhlükənin nə olduğunu bilməsə də, beyninin haralarında isə insana qarşı gizlənmiş, dumanlı qorxu oyandı. İt adəmin səsinin ehtizazından şəkləndi, qulaqlarını daha da aşağı sallayıb əsəbiliklə qurcalandı, pəncələri üstə qalxıb özünü azca geri verdi, lakin yerindən tərpənmədi, adama yaxınlaşmadı. Yolcu bunu gördükdə yerə çöküb dizləri və əlləri üstündə itə tərəf suründü. Bu qeyri-adi davranış heyvanı daha çox qorxutdu, şübhəsini daha da artırdı, özünü həyəcanla yana atdı.

Adam bir anlığa qar üstündə oturub özünü sakitləşdirməyə çalışdı, sonra dişləri ilə əlcəkləri geyib qalxdı, ayaq üstə dura bilib-bilmədiyiğini görmək üçün yerə baxdı, çünkü donub keyimiş ayaqları heç nə hiss etməyirdi. Adəmin ayağa durduğunu gördükdə itin şübhəsi yoxa çıxdı. Adam həmişə etdiyi kimi hökmlə danışmağa başladı, bu zəhmli səs itə şallağı xatırlatdı, o dəqiqə itaət edib ona yaxınlaşdı. İt əl çatacaq məsafədə olanda adam özünü itirib hərəkətlərini idarə edə bilmədi, əlləri qeyri-ixtiyari heyvana tərəf uzandı; əllərinin yapışmaq, tutmaq qabiliyyətini itirdiyini gördükdə məəttəl qaldı. Barmaqları qatlanmırıldı, elə bil, oynaqları yoxa çıxmışdı, nə də onlarda bir hissiyyat qalmışdı. O unutmuşdu ki, barmaqları donub. Şaxta get-gedə daha dərinə, bədəninin daha içərilərinə işləyirdi. Adam birdən cəld bir hərəkətlə iti qamarlayıb qolları arasına elə saldı ki, heyvan göz açmağa, qaçıb qurtarmağa macal belə tapmadı. Bunların hamısı bir anda baş verdi. Adam qarın üstündə əyləşib, var qüvvəsi ilə iti bağırna basıb sıxdı. Heyvan zingildəyə-zingildəyə çırpınaraq xilas olmağa can atırdı. Adam isə onu buraxmaq fikrində deyildi. Lakin

dərk edirdi ki, iti öldürməyə gücü çatmayacaq, bunu etməyə imkanı da yox idi. Nə gücdən düşmüş əli biçağı heyvana sanca bilər, nə də donmuş əlləri iti boğa bilərdi. İstəməsə də, heyvanı buraxmağa vadər oldu. O da quyruğunu qıçları arasına qısib, vəhşi bir qorxu ilə zingildəyib qaçıdı, bununla da ölümən uzaqlaşdı. Yalnız qırx fut gedəndən sonra dayanıb qulaqlarını qabağa tərəf şəklədi, şübhə, qorxu dolu nəzərlərlə adama baxdı.

Adam yan-yörəsinə nəzər salıb gözlərilə əllərini axtardı, dirsəkdən biləyə qədər olan hissəni zorla sezə bildi, orada nə isə sallanmışdı; yerində olub-olmadığını görməyə nə qədər çalışdısa, bütün hissərini gözlərinə cəm etdi, heç nə çıxmadı. Duymaq üçün gözlərinə möhtac qaldığını dərk etdiğidə adam sarsıldı. Qollarını var qüvvə ilə oynatmağa, əlcəkli əllərini baldırlarına döyməyə başladı. Əllərini bu minvalla beş dəqiqə oynatmışdı ki, ürəyi var gücü ilə işləyib damarlar dolusu qanı bədəninin kənar hissələrinə yeritdi. Bununla yolcunu çulgalamış üzütmə-titrəmə keçib-getməli idi. Amma bütün cəhdlərə baxmayaraq əlləri nə tərpənir, nə də bir şey hiss edirdi; adama elə gəlirdi ki, bılıklarındən ağır daş sallanır. Nə qədər çalışdı ki, bu duyğunun haradan gəldiyini anlasın, heç nə çıxmadı, heç bir şey başa düşə bilmədi. Ölüm qorxusu dumanlı bir halda onu çulgaladı. Bu qeyri-müəyyən qorxu bir anda işgəncəyə, əzabverici duyğuya çevrildi; məsələ indi artıq əl, ya ayaq barmaqlarını şaxta vurmaqda, yaxud əllərindən, ya ayaqlarından məhrum olmaqda deyildi, həyatla ölüm üz-üzə durmuşdu, üstünlük isə hər cəhətdən ölüm tərəfində idi, xilas olmağa zərrə qədər ümidi yox idi. İşin bu yerə çatması

onu dəhşətə gətirdi, təlaşla dönüb çayın yatağındakı qar basmış, zorla seçilən cığırla qaçmağa başladı. İt də dalınca yürüdü.

Adam kor-koranə, tamamilə məqsədsiz, heç nə dərk etmədən qaçırdı; onu qaçırdan bir şey vardısa, o da indiyə qədər heç bir zaman dərk etmədiyi ölüm qorxusu idi; bu qorxu adamı sarsıtdı, birdən gücü tükəndi, artıq qaça bilmədi, büdrəyə-büdrəyə qara bata-bata ətrafdakı şeylərə ürkək-ürkək baxa-baxa astadan yeridi, çayın hər iki kənarında yerdə ağac, kötük kiplənib tixac əmələ gətirmişdi. Meşəliyi, başının üstündəki göy qübbəsini zorla dərk edirdi. Bir az əvvəl yüyürməyi yaxşı nəticə vermişdi, azca özünə gəlmışdi, daha üşüüb-titrəmirdi. Yüyürə bilsəydi, yəqin ki, ayaqları dirçələrdi; o da qaçıb, özünü düşərgəyə, onu orada gözləyən yoldaşlarına çatdırardı. Şübhəsiz, sifətinin müəyyən hissəsi ömürlük şikəst qalacaqdı. Düşərgədə yoldaşları tez tədbir töküb bədəninin qalan hissəsini ölümdən xilas edərdilər. Eyni vaxtda başqa bir fikir beynində aramsız cərəyan edirdi, o da bu idi ki, heç bir zamin düşərgəyə, yoldaşlarının yanına çatmayacaqdı. Planının çatışmayan cəhəti o idi ki, bu arzunu həyata keçirməyə taqəti də qalmamışdı. Ayaqları tez-tez sürüşüb yer-dən qaçır, büdrəyən qıçları bir-birinə dolaşındı, axırda davam gətirə bilməyib, qarın üstünə sərildi. Ha cəhd etdi ki, qalxsın, bacarmadı. Azca dincəlməyi qərara aldı. Sonra qalxıb addım-addım yoluna davam edəcəkdi. Nəfəsini alanda ona elə gəldi ki, canı qızındı; dikəlib oturdu. Daha üzümurdü, hətta elə hesab elədi ki, xoş bir istilik əvvəl döşünə, sonra da bütün cəsədinə yayılır. Yanağını və bur-

nunu əlləşdirdi, başa düşdü ki, onlar hissetmə qabiliyyətini itirib, qaçmağın onlara heç bir köməyi olmayıb. Bədəninin donmuş hissələri-nin get-gedə şişib böyüyəcəyini fikirləşəndə az qaldı ağlını itirsin. Bu fikri özündən uzaqlaşdırmağa, unutmağa, tamamilə başqa şey barədə düşünməyə çalışdı; o, başa düşürdü ki, bu fikir onu öldürə bilər, qorxurdu ki, onun təsiri altına düşər, özünü xilas edə bilməz. Fikir isə onu tərk etmirdi, get-gedə beynini deşirdi; bu fikir o vaxta qədər davam etdi ki, bədəni tamamilə keyləşdi. Artıq hər şey bitmişdi. Lakin adam vəhşi bir səylə, dəlicəsinə təzədən cığırla qaçmağa cəhd etdi, bacarmadı; addım-addım yeriməyə vadər oldu; donub tamamilə qaxac olmaq qorxusu onu yüyürməyə məcbur etdi. Onu bu fikir qovurdu, gah yeriyir, gah da yüyürdü. İt də insanı bir an belə nəzərdən qoymurdu. Adam ikinci dəfə yıxılarda it gəlib onunla üzbüüz çömbəldi, qabaq pəncəsini şələ quyruğu ilə örtdü, ehtiyatla və həm də diqqətlə gözlərini sahibinə dikdi. Heyvanın isti dəri altında salamat qalması adəmi bərk qəzəbləndirirdi. Acığından ağzına gələn söyüyü itə yağıdırmağa başladı; it günahkar kimi, üzr istəyirmiş kimi qulaqlarını salladı. Elə bu vaxt adəmi yenə usütmə tutdu və anbaan şiddətləndi. Şaxta onu elə təntitmiş ki, özündə deyildi. Soyuq var gücü ilə hər tərəfdən canına soxulurdu. Bunu başa düşdükdə adam özünü qalxmağa, qabağa yüyürməyə məcbur etdi, lakin yüz fut qaçmamışdı ki, sarılıb kəlləsi üstə yerə gəldi. Bu, onu çulgalayan axırıncı və ən dəhşətli vahimə idi. Nəfəsini dərib, birtəhər özünə gələndə dikəlib qarın üstündə əyləşdi, ölümü qürurla, kişi kimi qarşılıamağı qərara aldı və buna hazırlaşdı. Əlbəttə, o

bunu özlüyündə bizim yazdığınız ifadələrlə deyib-danışmirdi. Düşünürdü ki, bundan da böyük axmaqlıq olar ki, başı kəsilmiş çolpa kimi o yan - bu yana qaçasan, heç nə də əlindən gəlməsin; nədənsə bu müqayisə, indi ağlına gəlmışdi. Nə etmək olar, düz deyiblər, min fikir bir borcu ödəmir. Madam əcəl yetişib, donub ölmək də olar. Yaxşısı budur ki, ölümü mərdanə qarşılıyasan. Bu fikir onu sakitləşdirdi; yatmaq istədi, yuxusu da gəldi. Nə yaxşı olardı adam yatdığı yerdə ölüydi. Elə bil, bihuşdari iyələmişdi. Donmaq heç də adamların düşündüyü qədər əziyyətli deyildi. Bundan daha pis, daha dəhşətli ölümlər var.

Fikirləşdi ki, sabah yoldaşları axtarıb onun meyitini tapacaqlar. Birdən ona elə gəldi ki, cığırda düşüb yoldaşları ilə bərabər öz meyitini axtarmağa gedir. Yolu burulanda özünün qar üstündə uzandığını gördü. Öz-özündən ayrılaraq yoldaşlarının arasında dayanıb yerə sərilmiş cəsədinə baxırdı... Yaman soyuq idi, ona elə gəldi ki, şaxta daha da bərkiyir. Düşündü ki, ştatlara qayıdanda əsl soyuğun necə dəhşətli olduğunu evdə olanlara nəql edəcək. Gözünə «kükürdlü» bulaqda yaşayan dünyagörmüş qoca göründü. Qoca kişi ocağın qırığında rahat oturub isinə-isinə ləzzətlə demisini tüstünlədirdi. Adam ona müraciət edərək mızıldadı:

– Sən doğru deyirdin, qoca kaftar, haqlı imişsən...

Birdən elə rahat, şirin yuxuya getdi ki, ömründə belə yatmamışdı.

İt gözlərini ona dikərək gözləyirdi. Qışın gödək günü başa çatmaqdı idı. Uzun gecənin xəbərcisi olan toranlıq yavaş-yavaş düşür, get-gedə tündləşərək hər şeyi və hər

yeri zülmətə qərq edirdi. Tonqaldan əsər-əlamət qalmışdı. İt öz həyatında indiyə qədər heç görməmişdi ki, insan oğlu boş-boşuna belə havada qar üstündə otursun, durub ocaq qalamasın. Qaranlıq kəsifləşdikcə, it az qalırdı huşunu itirsin. Gözləri ətrafda tonqal axtarırdı. Gərnəşdi, narahatlıqla pəncəsinin birini qaldırıb o birisini qoyaraq astadan zingildədi, qulaqlarını şəklədi ki, sahibi indi ona qəzəblə, acıqla üstünə qışqıracaq. O bunu gözləyirdi. İnsan isə susurdu. İt daha bərkdən zingildədi, özünü yiğisdirib adama yaxınlaşdı, ona sığındı. Ölümün baş verdiyini anlayanda vahimə ilə geri çekildi; tükləri biz-biz olmuşdu; azca susub yana sıçradı, ulduzlara baxdı, bərkdən uladı; ulduzlar isə şəfəq saç-a-saça parıldayıb, sanki, rəqs edirdi. İt birdən götürüldü, qar basmış cığırla duşərgəyə tərəf qəcdi. Orada ona yal və sıginacaq verəcək başqa adamlarvardı.

## MÜNDƏRİCAT

Boz qurd .....	5
Həyat eşqi .....	27
Meksikalı .....	57
Tonqal .....	95



**Con Griffit Çeyni** 1876-cı il 12 yanvar tarixində San Fransisko şəhərində anadan olub. Çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəb illərində qəzet satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq, San Fransisko limanında dəniz iblizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Beerinq dənizininə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. 1894-cü ildə Buffaloda 30 gün müddətinə həbs edilir. Cek London Berkeley Universitetinə girməyi arzu edir və 1896-cı ildə yay boyunca davamlı dərs çalışdıqdan sonra bunu bacara bilir. Amma maddi problemlər səbəbi ilə 1897-ci ildə universitetdən ayrılmaga məcbur olur və diplom ala bilmir. Doğulduğu ev 1906-cı il San Fransisko zəlzələsi zamanı çıxan yanğında külə dönür. Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və kəskin ağrı zamanı həddindən artıq ağrıkəsici qəbul edir.

1916-cı il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.

ISBN 978-9952-26-231-5

9 789952 262315

© “Qanun Nəşriyyatı”, 2011  
© “Əli və Nino” Nəşriyyatı, 2011